

OSMAN SARIVƏLLİ

**SEÇİLMİŞ
ƏSƏRLƏRİ**

M.F.Axundov adına
Azərbaycan Mili
Kitabxanası

“ŞƏRQ-QƏRB”
BAKİ-2004

Bu kitab "Osman Sarıvallı. Hər kim yüz il yaşamasa" (Bakı, Gənclik, 1976) və "Osman Sarıvallı. Seçilmiş əsərləri, 2 cilddə" (Bakı, Azərnəşr, 1986-87) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır

Ön sözün müəllifi:

Bəxtiyar Vahabzadə

Tərtib edəni ve redaktoru:

Azər Qurbanov

894.3611 - dc 21

AZE

Osman Sarıvallı. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2004, 208 səh.

Sovet dövrü Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan xalq şairi Osman Sarıvelli elinə-gününə bağlı, əsrinə, dövrünə bağlı sənətkardır. Onun, kökünün ana torpağın otundan, çiçeyindən, şeriyətini doğma dilimizin ahəngindən almış poeziyasının öz dadı, öz rəngi var.

Osman Sarıvəllinin bütün yaradıcılığı edəbin, oxlağın və mənəvi təmizliyin üzerinde qurulmuşdur.

Təqdim olunan bu kitaba gözel sənət inciləri yaradan şairin lirikasından, müxtəlif illərdə yazdığı şicirlərindən nümunələr daxil edilmişdir. Hossas şair səmimiyyəti, vətənpərvərlik, amal saflığı, Vətəne sədaqət kimi munis yaradıcılıq keyfiyyətləri kitabdakı əsərlərin mayası və qayəsidir.

ISBN 9952-418-11-3

© "ŞƏRQ-QƏRB", 2004


Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

"Azərbaycan dilində latin qrafikası

ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir



ÖN SÖZ

*Sirin dilin, şirin İshçən
Yurdumuzun öz səsidir.
Rübabını çalanda sən
Dindi dağ da, göy çəmən da
Dedi hamı, dedim mən da
Bu Osmanın nəfəsidir.
Yurdumuzun öz səsidir!..*

Səməd Vurğun

Xalq şairimiz Osman Sarivellinin poeziyasının öz dadi-duzu, öz rəngi və ahəngi var. O.Sarivelli şeri kökünü ana torpağımızdan, ətinin bu torpaqda cüccərən otlardan, çıçıklardan, səsini göylerimizdə süzen quşlarımızdan, nəfəsinin iqlimimizdən, şeriyətini isə ana dilimizin bülbul cəhcəhine bənzər ahəngindən almışdır.

Sazdan pərvazlanan Osman şeri, həmişə ana torpağın neğməsini oxumuş, xalq üreyinin em ince tellerine toxunmuş, onunla həmahəng səslenmişdir. Sədəlik və səmimilik Osman şerinin şah damarıdır. Buna görə də o, nədən yazır yazsın, nece yazır, yazsın, hansı vezndə, hansı formada yazır yazsın, dəxli yoxdur, yazardıqlarına bizi inandırır, inandırğına görə də həyəcanlandıra bilir.

Sarivellinin şerində saxta pafosa, süni deyimlərə rast gəlmək mümkün deyil. Çünkü o, həmişə gördüklorını və duyduqlarını yazmış, heç nə uydurma-mış, yalnız üreyinin səsini dinləmişdir. Yaradıcılığının ilk illərində yazdığı "Atamın oğlu", "Qara yurdun tarixi", "Nümayəndə qadın", "Çobanın məktubları", "Mənim ömrüm", "Bənövşə" kimi əsərlər ya avtobiografikdir, yaxud da şairin şəxsi müşahidələrinin məhsuludur.

Şairin sonrakı yaradıcılığına Moskva mühitinin də təsiri çox böyük olmuşdur.

20-30-cu il şeri üçün səciyyəvi olan döyüşkənlilik və mübarizliklə yanaşı, Sarivelli yaradıcılığında başqa şairlerimizə o qədər də xas olmayan konkretlik və predmetçilik mühüm yer tutur. Hay-küydən uzaq, konkret predmetdən çıxaraq söz dərnək, Osman yaradıcılığının sonrakı dövrlərində daha da qüvvətləndi və özündən sonra golon nesillər üçün ədəbi üsul oldu. Mənim yaşıdım olan ədəbi nəsil, sovet dövrü Azerbaycan şerinin teməl daşını qoyan S.Rüstəm, S.Vurğun, R.Rza, M.Müşfiq kimi qüdrətli sənətkarlardan siyasi

kəskinlik və mübarizlik, O.Sarivelli və Ə.Cəmil kimi ince söz sərraflarından isə sənətdə konkretliyi və detala varmağı öyrəndilər. Onun genç ədəbi qüvvələrə qayğı sahəsində xidmətini S.Rüstəm, S.Vurğun, M.İbarhimov, M.Hüseyn və R. Rza dəfələrlə qeyd etmişlər.

1937-ci ildə yazdığı "Bənövşə" şerində şair əvvəller yaşadığı əzablı, iztirablı günləri ümumi sözlərə deyil, konkret bədii detallarla təsvir edir və bizi öz təsvirinə inandırır:

Dumanlı səhərlər, çənli axşamlar,
Keçeli çadırlar, yeralı damlar
Olduca məskənim, olduqca yerim,
Yamaqlı şalvarım, yamaqlı çuxam,
Vüqarlı başımı saldı aşağı,
Çıxdı gözlerime qəlbimin dağı.
Ələmdən, kədərdən qaça bilmədim,
Ciyərim hesrətlə alışdı, yandı.
Könlümü kimseyə aça bilmədim,
Cırıq paltarından eşqim utandı.

Detallara fikir verin: "keçeli çadırlar", "yeralı damlar", "yamaqlı şalvar", "yamaqlı çuxa", "ürək dağının gözə çıxmazı", məhəbbətinin kimseyə aça bilməməsinin səbəbkəri "cırıq paltarından eşqinin utanması".

Bu poetik detalları ümumi şəkilde deyilmiş yüzlərlə söz yığımı heç cür əvəz edə bilməz. Bax, budur əsl bədii söz və bu bədii sözdən doğan bədii tosır! Mehz bu cəhətinə görə biz, o zamanın gəncləri Osman müəllimi sevir və onun sənətindən öyrənirdik.

Yoxsulluğu üzündən sevgilisine qəlbini aça bilməyen şairin bənövşəyə müraciətən dediyi aşağıdakı misralar melodiyasız nəğmədir:

Ey mənim könlümə vəfali həmdəm,
Yarım Əslı oldu, mən də bir Kerəm.
Gecə axtarram, gündüz gəzirəm,
Sən də sevgilimi ara, bənövşə.

Niyə dillənmədin, dilin laldımi,
Ağlını başından sözüm aldımı?
Söyle lekədirmi, yoxsa xaldımi,
Nədir üzündəki qara, bənövşə.

Bəsəliklə, şair adı çiçək olan bənövşənin laçayındakı qara xalı dərдинin elaməti kimi ümumileşdirir və bizi sözün qüdərtinə tapındırır.

O.Sarıvəlli poeziyamızda siyasi lirikanın gözəl nümunələrini yaratmışdır. Onun siyasi mövzulu şeirləri belə son dərəcə adı və sadə sözlərle, lakin böyük ustalıqla yazılmışdır. Məsələn, onun xalq elçisi deputata müraciətə yazdığı "Mən seni seçdim ki..." şeri demək olar ki, Azərbaycan şerində bu mövzuda yazılmış en güzel poeziya nümunəsidir.

İlin sonucu gününə, yeni ilin gelişinə edəbiyyatımızda yüzlərlə şeir həsr olunmuşdur. Lakin "Yeni il şeri" deyəndə həmişə yadımıza Sarıvəllinin "Təqvimin son varağı" şeri düşür. Çünkü o, yeni ilin gelişini ümumi, şablon sözlərə deyil, əsl şair kimi qələmə almışdır. Şair bu mövzunu təqvimin kötüyü üstündə əsen son vərəqle, yeni köhnə ilin sonuncu günü ilə əlaqələndirib, onu predmetləşdirir:

Ağacdan yarpaqlar endikcə bir-bir
İl de arxasından atır yükünü.
Təqvimin kötüyü üstündə əsir,
Tek qalan son vərəq – ilin son günü.

Bir sözlə, Sarıvəlli poeziyası başdan-başa işqli bir poeziyadır. Bu poeziya qayalardan süzülen çəşmələrin suyu kimi dudurur və yaz günü kimi işqlıdır.

1941-45-ci illər müharibəsi başqa şairlerimiz kimi O.Sarıvəllinin də yaradıcılığında yeni bir sehifə açdı. Bu illerde onun yazdığı "Qafqazdan Dona doğru", "Ukraynah dostlarına", "Bir damçı qan", "Ağ xalath qız", "Berlinin darvazası" və s. şeirləri xalqı alman faşizmına qarşı mübarizəyə sefərber edən vətənpərvərlik nümunələridir. Şairin bu illərdə yazdığı "Bu yer onun yeridir" adlı balaca bir şerî müharibə illerində xalqın keçirdiyi ağır günleri əks etdirən gözəl bir tablodur. Bu şeirdə əri cəbhədə döyüşen cavan bir gelinin yeni ili qarşılaması təsvir olunur. Gelin ərinin cəbhədən döncəyinə inanır, ona görə də yeni il gecesi qırmızı paltar geyinir və qonaqları bu paltarda qarşılıyor. Stol arxasında kər kəs öz yerini tutur. Lakin gelin "Həç kəs burda oturmasın, bu yer onun yeridir" deyə başda bir stulu boş saxlayır. Şeir bu sözlərlə bitir:

Tamada öz nitqinin lap sonunda müxtəsər:
- Badələri qaldırmın, bu andan yeni ildir.
Hamı durdu ayağa, qaldırıldı badələr,
Cəbhədəki esgerin sağlığına içildi.

Süzüb şəkli, gəlinin tutuldu qaş-qabağı.
Gözlərinə apardı üzü güllü yaylığı.

Sonra da qonaqların qəlbi sımasın deye
Düşüncələr içinde yaxınlaşdı süfrəyə.
Titrədi dodaqları... eşitmədik səsini
Sahibsiz piyaleye vurdı piyaloşını.

Bələliklə, qüdrətli şair müharibə illerində ana ve bacılarımın yaşadığı iztirablı günlərin, onların sədaqət və səbrinin lövhəsini 30 sətirlik bir şeirdə çəkmişdir. Ümumiyyətə, Sarıvəlli şerini sözlerle çəkilmiş lövhə adlandırmış olar.

Müharibə illerində şair Cənubi Azərbaycanda olmuş, xalqın ağır güzəranını öz gözleri ilə görmüş, "Körpə quzu", "Şair ve bağban", "Panamalı dilənci", "Deve karvam", "A dostlar" kimi şeirlərində öz doğma Vətənində qərib olan, ana dilinə həsr qalan bacı və qardaşlarımın halına ağlayan bir ürəyin fəryadı səslənir:

Meləmə, a körpə, mələmə, yetər,
Ağırdır bu ahlar, bu iniltilər.
Mələmə, ay quzum, mələmə tekə.
Canıma od düşür sən mələdikcə.

Bu misralara şeirmi, nəğməni, ürək yanışımı deyək? Bunlar bestələnməmiş nəğmələrdir. Çünkü ürək yanışından doğmuş, hissədən, duyğudan yaranmışdır. Dilmizin incəlikləri, imkanları, şirinliyi və məlahəti şairin qəlbində elə qaynamış ki, bu qaynaqdan bəllur çəşmələr, bestəsiz nəğmələr süzülür.

Sözlərdən nəğmə yaratmaq şairdən böyük ustalıq tələb edir. Bu isə minillik şeir ənənəmizə, xalq ədəbiyyatına, nağıllara, dastanlara, bayatılara, bir sözlə, xalq ruhuna, xalq mənəviyyatına gözə görünməz tellərlə bağlılığı nəticəsidir. Bütün bunlar isə sevimli sənətkarımızın "Gətir, oğlum, gətir" kimi şeir incisini yaratmaq zirvəsinə çatdırıldı. Xalq ruhunun himni olan bu əsər sovet dövrü Azərbaycan şerinin şah əsərlərindəndir.

Şair şəhərdə doğulub böyük oğlu Babəki özünün doğulduğu kəndə göndərir. Çünkü şair istəyir ki, övladı onun özü kimi kəndi, torpağı və bu torpağın adamlarını, bu adamların mənəvi dünyasını duya bilsin, sevə bilsin. Şair oğluna müraciətə deyir:

Mən kənddə doğuldum, sənsə şəhərdə,
Sən beşikdə yatdırın, mənse yəherde.
Yatdırın boz otlaqda, boz dovşan kimi
Gözümüz dünyaya açılan kimi,

Mən çomaq götürdüm, sən kağız-qələm,
Çomaq bir aləmdir, qələm bir aləm.

Bundan sonra şair oğluna tövsiyə edir ki, kənddə gördüklerinə bığanə qalmasın, saza qulaq assın, aşıqların danışdığı nağılları, dastanları dinləsin ve bilsin ki, bunlar cə-ləbelə nağıl deyil. Xalq zekasının meyvəsi olan bu əsərlərde böyük mənalar və hikmətlər var.

Saz oyun deyildir düşündüyün tek,
Onda "Kərəmi" var, onda "Cəngi" var.
Hər simdə bir əsrin öz ahəngi var.
...O bəzən yüksəlir, bəzən alçalır,
Hər pordə bir dövrün dərdini çahır.

Şair oğluna tapşırır ki, sən keçmiş bilməsen, gələcəyi bilməzsən. Xalqın monovi dünyasına enməsən, xalqı dərk edə bilməzsən:

En, uçan alçalar, enən uclar,
En, yerin təkində xezinələr var.
Deme köhnə sözün mənası nedir?
Hər söz, anlayana bir qərinədir.
Hər fikir mülkündə zərin tac yatır,
Hər meyvə tumunda bir ağac yatır.
...Hər kiçik böcəyin adı var, quzum,
Hər meyvənin ayrı dadi var, quzum.
Ana təbioti duyub dərindən,
Bu qoca dünyanın sırtını öyrən.
Üfiqlər al geyse şəfəqlər olvan,
Yaxşı bax, seçə bil rəngi boyadan.
Harda qırov durur, harda şəh durur,
Göyün qurşağında neçə zeh durur.
Nə zaman qar yağır, nə zaman dolu,
Nə zaman sel qopur, uçurur yolu.
Aşıqlar nə zaman aşib-dasırlar,
Yarpaqlar nə zaman piçildaşırlar.

Şair övladına ana təbiötin dilini öyredir, onu həyata hazırlayır. Beli, təbioti, onun sırlarını, ana torpağı, iqlimi bilmədən, bu təbiətdə, bu torpaq üstündə yaşayan adamların ruhuna, qəlbine necə yol tapmaq olar? Osman Sarıvəlli bu gözəl şeril ilə oğlunun simasında yetişən gənc nəslə, eyni zamanda hamıımıza

mensub olduğumuz torpağı, bu torpağın üstündə yaşayan xalqı, bu xalqın tarixini, folklorunu, adət-ənənəsini, müsiqisini sevməyi tapşırır. Çünkü bu torpağı ve bu torpağın üstündə yaşayan xalqı, onun min-minillik tarixini bilmədən, sevmədən sabah lazım gelərsə, onun uğrunda ölümə getməyə də hazır olmariq. Beleliklə, bu şeir yalnız gəncliyə müraciət deyil, bütün xalqa, xalqın ziyalisindən tutmuş adı fəhləsinə qədər hamiya, eyni zamanda, bütün insanlığa müraciətdir. Çünkü:

Oğul, könlüm kimi uçmaq istəsen,
Əvvəl yaxşı bağlan bu topağa sən, -

deyir. Şerin sonunda şair oğluna şəhəre dönəndə, görün, kənddən nələri getirməyi tapşırır:

Bir gün bu yerlərə dönüb gəlirkən,
Topla xumar gözlü benövşələrdən,
Bir az gecikdimi, nanə, üzərrik,
Özəkli baldırqan, çiçəkli yemlik,
Keşniş, kekklikotu, çobanəppəyi,
Lalə, xoruzgülü, qaymaq çiçəyi,
Qulançar, quzqulaq, təra, göbələk,
Albalı, qarağat, moruq, ciyəlek,
Bunlar şirin nemət, şirin diləkdir,
Sevmoyən sevməsin, mənə gerəkdir.
...Qara qoç, boz qoyun, göy təpəl quzu,
Ağ ceyran dırnağı, maral buynuzu,
Qırqovul quyuğu, tovuz lələyi,
Bir aslan pəncəsi, bir şir biləyi.
...Ötürmə bunları, quzum, sən gətir,
Bilməz bu nemeti hər yetən, gətir.

Çox qəribədir ki, o zaman bu əser tənqidə məruz qaldı. Bu tənqidlər şerin fəlsəfi qayəsini və inerəmini qosdən eybəcərləşdirmək məqsədini güdüdü. Buna görədir ki, böyük şairimiz S.Vurğun O.Sarıvəlliye həsr etdiyi şərində "kosmopolit iş başında səni dandı, məni dandı" -- deyirdi.


Xalq məneviyyatının aynası olan "Gotir, oğlum, gətir" əsəri əslində fəlsəfi lirikanın əsl nümunəsidir. Ona görə ki, şair ana torpağımızın nemətleri olan otların, çiçəklərin, gözəllik timşali olan heyvanların vo quşlarının adını sadalayarkən, bunların müstəqim monasını deyil, mənəvi gözəllik mənasını nəzərdə tutur və bütün bunlardan sonra əsəri bu sözlərlə bitirir:

Ana yurdumuzun nəyi var gətir,
Mehəbbət, sədaqət, etibar gətir.

Əsərdən çıxan netice bu üç sözün üzərində ümumişir. Şair insanları ana yurdumuza mehəbbətə, xalqımıza sədaqətə, etibara çağırır.

Hörmətli şairimizin bütün yaradıcılığı ədəbin, əxlaqın ve mənəvi təmizliyin üzərində qurulmuşdur. Gözel sonet inciləri yaradan Osman müəllim özü əvvəlce bir insan, bir şəxsiyyət kimi bu ədəb-əxlaq normalarını özünə həyat qayesi seçdiyindəndi ki, onun bütün yaradıcılığı də bu normaların tərənnütmənə həsr olunmuşdur.

Bəxtiyar Vahabzadə



Mahabbat

ƏSİRGƏMƏZDİM

İllerin, ayların əlində ömrüm
Bir yol titrəmədi, bir yol əsmədi.
Bu güne, sabaha baxdı inamlı,
Eldən ümidi bir an kəsmədi.

Dünyada faydalı, dəyerli nə var,
Toplamaq istədim yeri düşəndə.
Səadəti üçün mən öz xalqımın,
Öyrənmək istədim düşmənimdən də.

Qalan illərimi bilmək istədim,
Dedim o neçə qış, o neçə yazdır?
Qaytarmaq istədim sənə borcumu,
Baxıram, bir ömür nə qədər azdır.

Tayın, bərabərin yoxdur, ey Vətən!
Neçə ölkə gəzdim, neçə el gəzdim.
Yüz ömrüm olsayı verər büsbütün,
Səndən bir günümü əsirgəməzdim.

1975

MƏHƏBBƏT

Uzun qərinələr keçir dalbadal,
Dəyişir təbiət, dəyişir xeyal.
Dayaz bir göl olur dənizlər bəzən,
Meşələr quruyur, bitir yenidən.
Qocalır dünyanın torpağı, daşı,
Qar kimi ağarır insanın başı.
Bu cahan mülkündə, cahan bağında,
Bu qoca dünyanın gen qucağında
Bozən matəm olur, bəzen toy-düyün,
Təqvimdən bir varaq cirilir hər gün.
Ey dost, sözlərimi unutma ki sen,
Gedir dəqiqələr ömürdən-gündən.
Könlük kitabını tez ara, axtar,
Bir gör ölməyəcək sənin nəyin var?
Söylə, nə vermisən şərə, sənətə,
Nə qoyub gedirsən, bəşəriyyətə?..

Dolanır həftələr, dolanır aylar,
Uçur xanimanlar, uçur saraylar,
Dağlıq taxti-tac, gedir ehtişam,
Çaylar məcrasını dəyişir tamam.
Dalğalar sahilini döyür əsəbi,
Coşur insanların kini, qəzəbi.
Qapılar təpiklə qopur hasardan,
Zalim padşahlar asılır dardan.
Pashı zəncirləri biləklər açır,
Taxtı, səltənəti şah qoyur, qaçıır...
Keçir qoşun kimi sənələr bir-bir,
Alemdə nə varsa hər şey dəyişir.
Dəyişir səmtini Ay, Günəş, ulduz...
Bir şey dəyişməyir, dünyada yalnız

Sizi düşündürən o sırr, o hikmət,
O böyük həqiqət, o böyük qüvvət.
Nə malim, nə mülküm, nə dövlətimdir.
O mənim xalqımı məhəbbətimdir!..

Təbriz, dekabr, 1941

EL GÜCÜ – SEL GÜCÜ

Baxıram sahildən daşlı döşlərə
Yayılib əlləri belli adamlar.
El gücü – sel gücü demiş, atalar,
Bu müdrik məsəldə böyük məna var...

Ötən bir anı da xeyli zamandır
Dolanın hər ayın, keçən hər ilin.
Kiçik bir damlaşı olmaq da xoşdur
Bu güclü axının, bu güclü selin.

Körpə yasəmənin eşdim dibini,
Vurdum alağıni, otunu biçdim.
Əkdiyim küknarı suladım bu gün,
Elə bil yanırımdım, özüm su içdim.

Pöhrelər, şitillər indi körpədir,
Fidanlar on qarış deyil hələlik.
Sabah boy atacaq, görəcəksiniz
Xəzər sahilində yaşıł meşəlik...

Yayıları buraya qızlar, oğlanlar
Hər yandan sel kimi tökülecekdir.
Qumluqda qatalıb gümrah cavanlar,
Sərin kölgəlikdə dincələcəkdir.

Sevib oxşayacaq gənclik eşqini,
Sahili bürüyen güllər-çiçəklər.
Qumsalı gülüstən edən kəsləri,
Nəsillər hörmətlə yad edəcəklər.

KIÇİK BİR ARZU

Keçen günlerimi unutmamışam,
Gelir uşaqlığım yadına bəzən;
Çıraqlar sənəndə, qaralanda şam,
Yorğun dovşan kimi boz otluqda mən
Aydınlıq gecələr şirin yatdığını,
Ölsəm də yadımdan çıxmayaçaqdır.
Kürün kənarında, qarmaq atdığım
Xeyal məskənimdən, demə, uzaqdır,
Çınarlar könlümü aldı əzəldən,
Görmək isteyirəm o yerləri mən!

Yadımdan çıxarmı dumanlı dağlar –
Mənim o dağlarda min oylığım var.
Ulduzlar gözünü birdən yumanda
Yalnız dolaşmışam çəndə, dumanda...
Südərim qayalar, dərin quzeylər,
Döşündə qar yatan serin quzeylər.
Əlvan çəmənliklər, yaşıł otlqlar,
Sevdiyim Ağçayalar, Dəlibulaqlar¹.
Könlümü kəməndə saldı əzəldən,
Görmək isteyirəm o yerləri mən.
Dağların başına qaranlıq çökür,
Şimşeklər parlayır, buludlar tökü...
Dumanlar alçalır yollara sarı,
Qaranlıqda qərib yolcular azır,
Döyür ildirimlər qoca dağları,
Şimşeklər qızıldan yazılar yazır...
Dolu səpildikcə yere qar kimi...
Otlar xışıldayırlar qumaşlar kimi...

Məni o yerlərdə bəslədi anam,
Odur xəyalında hər sehər, axşam.

Keçir yurdumuzun sərin yaylağı,
Mənə könül verdi Ələyəz dağı.
Gözüm zirvəsində qaldı əzəldən,
Görmək isteyirəm o yerləri mən...

1938

BU YERLƏR

Yaxın sırdaş kimi, əziz dost kimi,
Qolunu boynuma saldı bu yerlər.
Mənim bu nisgilim vardı əzoldon,
Oxşayıb könlümü aldı bu yerlər!

Göylərə uçsam da bağlıyam yənə
Əziz doğma yurda, doğma Vətənə...
Min eldə min nemət dadmışam, mənə –
Şəkerdi bu yerlər, baldı bu yerlər!

Aşıq eldən alır öz nəfəsini
Gəldim eşitməyə elin səsini;
Könlümün dil açan kəməncəsini,
Zərif əllərilə çaldı bu yerlər!

Obanın, oymağın sordum yaşıını,
Dağlar təzim edib əydi başını.
O dəm alım kimi çatıb qaşını,
Dərin xəyalata daldı bu yerlər!

Vidadi xanlardan görmədi kərəm,
Vaqife dağ çəkdi burda min sənəm.
Öldü qoç Koroğlu, öldü xan Korem
Sinəsi kədərli qaldı bu yerlər!

Kim minir Qazağın dilboz atını,
Götürür toyuların şal xalatını...
Şeirin, sənətin mükafatını,
Hər zaman hər yanda aldı bu yerlər.

Qazax, 5 yanvar, 1938

¹ Bulaq adalarıdır

MƏN QAZAĞA GÖLMİŞƏM

Vaxt olub ki, bu yerləri dolanıb
Bir ov üçün min sorağa gəlmışəm.
Düşüb arxasından, başı alovlu
Boz arandan, göy yaylağa gəlmışəm.

Nə çəkmədim hələ cavan yaşımda?
Oda düşdüm min bir sevda başımda,
Xatirəm var torpağında, daşında,
Mənə tanış bir oylağa gəlmışəm.

Yer üzündə min bir connot olsa da,
Bağ-bağçası məlekərlə dolsa da,
Tayı yoxdur bu yerlərin dünyada –
Cənnət kimi bir torpağa gəlmışəm.

Güneş doğdu, parçalandı çən, duman,
Güldü bizim üzümüzə dağ, aran...
Əziz gündür - hər yan çalan, çağırən,
Şən büsata, xoş növrağa gəlmışəm.

İllər keçir, ömrür yarı, gün yarı;
Necə atım etibarı, ilqar?
Bayram günü sizin kimi dostları
Görmək üçün mən Qazağa gəlmışəm.

Qazax, 1948

O MƏNİM HƏR ZAMAN ÜRƏYİMDƏDİR

Sarıvolli kondi ilk yuvam olmuş,
Gözümüz dünyaya orda açmışam.
Yenice çırpınan qanadımla,
Budaqdan-budağa gezib, uçmuşam.

Sonra qanadlarım bərkidi bir az,
Dumanlı dağların belindən aşdım.
Dünyanın sırrını öyrənim deyə,
İqlimdən-iqlimə gəzdim, dolaşdım...

Kür suyu şirindir, bunu bir də mən
Özgə bulaqlardan içəndə bildim...
Gozdiyim zaman da uzaq əlləri,
Özümü kəndimin içində bildim.

Hanı uşaqlığım, hanı gənciliyim?
Niyə görünmeyir, indi hardadır?
Onları kəndimdə qoyub gəlmışəm –
Axtarın, yeqin ki, oralardadır...

Babakər dağının ətəklərində
Mən biçin də biçdim, əkin də əkdir,
Harada oldumsa unutmadım, yox,
Adını adımla yanaşı çəkdir.

Durub təmtəraqlı ad axtarmadım,
Onun öziz adı öz adım oldu.
Azadlıq – deyəndə xalqın qüdrəti
Mənim qolum oldu, qanadım oldu.

Mən az görməmişəm payızda, yazda
Elin nişanını, elin toyunu,
Tutsun gözlərimi əger unutsam
Onun çörəyini, onun suyunu.

Kəndimiz bilsin ki, şair oğlunun
Nəğmələr gülşəni çiçək-ciçəkdir!
Adını dünyaya tanıtmayınca
Köçüb bu dünyadan getməyəcəkdir.

1966

BİNAM ÖZ BABAMIN YURDUNA DÜŞDÜ

I

Əbedi yanmazın yanan hər ocaq –
Bir zaman parlayan, bir zaman sönür.
Qədim kaşanələr, böyük saraylar
Yixılır, dağılır, torpağa dönür...

Biri: “Möhkəm yapış – deyir – bu gündən!..”
Digəri söyləir: “Bu dünya puçdur”.
Uçdu yadigar Qurban kişinin,
Elə bili başına dünyalar uçdu...

Ah-fəğan etməyin mənəsi yoxdur.
Gördün ki, bir evi “uçurur fələk”.
Bina bünövroden çökürse əger
Onu sona qədər uçurmaq gərək!

Uçurmaq çətindir, ancaq nə etmək?
Özəldən belədir “hökmü heyatın...”
Düşdükə boz daşlar qalın divardan,
Uçdu varaqları min xatiratın...

Divar söküldükə qopdu, töküldü
Köhnə bir kitabın səhifələri –
Gözümüzün önündən keçdi ömrümüzün
Qayıqli, qayğısız dəqiqlikləri...

II

Qazdıqca qazırıq, dərin kalafa
Yamanca qorxudur məni doğrusu.
Bu, köhnə dam yeri, samanlıq yeri,
O da – samanlıqda arpa quyusu...

– Baban varlı olub, şair, görünür, –
Cavanlar söz atıb gülüşür hərdən –
Quyu həm dərindir, həm də çox enli,
Daş-qaş əskik olmaz heç belə yerdən.

– Ehtiyyatla eşin – deyirəm – belkə,
Qızıl gizlədibdir vaxtılıq qoca!
– Yox, yox, qızıl nədir, rəhmetlik baban,
Quyuda arpa da qoymayıb azca...

– Yer dəmyə, xiş qırıq, öküzlər arıq,
Qoca yaz sürəndə, payız sürmeyib.
Uşaq çox, məhsul az, kim bilir bəlkə,
O quyu ömründə arpa görməyib...

– Xəzinələr qoyub yerin altında
Siz Topal¹ Əhmədi elə bilməyin...
Deyirəm – Bu daxma yerinə, oğlum,
İndi siz qürurla baxıb gülməyin!

Bizim babaların məskəni olmuş
Yağışda, yağmurda, boranda, qarda.
Neçə-neçə uzun ömür-gün keçib
Kalafası qalmış bu daxmalarda!..

Böyük bir şəhərdə ağ otaqları
İndi özüm üçün etsəm də məskən,
Haman bu torpaqda, haman bu yerdə
Bu qara daxmada doğulmuşam mən!..

Atamın qaşları çatılmış o gün.
Titrəmiş dodağı, gözünün altı.
Deyib ki, – işə bax, biri də oldu,
Beşin beş dərdi var, altının altı.

Deyirlər ki, nənəm asıb nənnimi
Çardağın his basmış dirəklərindən
Mənə bir çit köynək tıkə bilməyib
Köksünü ötürmüş anam dərdindən...

Dilim söz tutsaydı deyərdim o vaxt
“Yaşamaq çətindir, nahaq doğuldum!
Abdulla kişinin ağırdır yükü,
Bir yük də yenidən ona mən oldum...”

¹ Şairin uzaq babalarından birinin adıdır.

Uzun karvanını çəkib fəsillər
Gah qarlı, gah güllü dağdan aşdılar –
Neçə gün, neçə ay öpüb üzümən,
Uşaqlıq çağımızdan uzaqlaşdır.

Sonra tay-tuşumdan geri qalmadım
Nə bir eyləncədə, no bir oyunda.
Əlim çomaq tutdu... Köməyim dəydi,
Muzdur qardaşlara malda, qoyunda...

Dövlətli qoşunun gümrah, qayğısız
Ömrü dağlı keçdi, aranlı keçdi.
Mənimmsə uşaqlıq günlərim ağır,
Cavanlıq illərim boranlı keçdi...

Dövlətim tək bircə kasıbılıq oldu.
Deyirdim, “İlahi qismətim bumu?”
Gözüm bir qapıda qaldı, heyif ki,
Heç görə bilmədim sərvə boylumu.

Özünü yandırır yoxsulun odu –
Kim çatır hayına – yandım, deməklə?
Var-dövlət ölkələr fəth edən zaman
Gəl ürək fəth elə tək-bir ürəklo!..

Dayanıb üstündə bu samanlığın,
Heykələ döndüyüm yadımı düşdü.
Gecələr yağımda yanıb sübhədək,
Şam kimi söndüyüm yadımı düşdü...

Nə dağlar çökibdir mənə dağ yolu!
Yaşadım cibim boş, ürəyim dolu,
Qəlbim firtinalı, başım alovlu
Başına döndüyüm, yadımı düşdü...

İndi gülürsünüz, gülmeye nə var,
Bu yüngül zarafat olsa da bəsdir!
Bir ölüb gedənə, bir də keçmişə
Ağlamaq lazımdır, gülmek əbəsdir!

Çox ucuz qiymətə alıb satarlar,
Doğma beşiyimi mən ucuz tutsam,
Ömrümü unutmuş olardım, əgər
O qara daxmanı bir gün unutsam.

Mon son nəvəsiyəm Qurban kişinin,
Qürurla çəkikəm hor vaxt bu adı.
Hərden çox “təəssüf” cdirom, lakin
Qızılılı, gümüşlü babam olmadı...

Bəzən tutulmadı sapdı yağılar –
Pullu balıq kimi əldən sürüsdü...
Harda fürsət tapdı ötürmədi heç –
Qızilla, gümüşlə irolı düşdü...

Yox, yox! Düz demədim təəssüf niyə?
Niyə qibə etdəm mən o yadlara!
Vəzifə, ixtiyar, ehtikar üçün
Bizimlə “həmməslek” olan qurdular?!

III

Ev uçdu, ümidiim uçmadı ancaq
Lay-lay söküldüsə uca daş-divar:
Əyilib sinəmə düşəndə başım,
Başıma toplaşdı dostlar, tanışlar.

Deyən düz demişdir - yaxşılıq itməz! –
Bir gün itən qızıl tapılacaqdır!
Ürok-dirək vermək heç az iş deyil,
Adama dar gündə böyük dayaqdır.

Gəlib daş daşıyan, ağac daşıyan,
Boz əhəng tozunu udan da oldu.
Evin xim yerini qazıb kürekə,
Torpağını çölə atan da oldu.

Qiyməti böyükdür, bilirəm, özüm,
Dosta sədaqətin, yara ilqarın:

Mən də zəhmətini az çəkməmişəm
Bizə kömək edən o qohumların.

Minnətli çöreyi yemək çətindir.
Ölsəm də yemərəm onu acıdan!
Burda gördüyüünüz ağacın, daşın
Özüm yapışmışam ağır ucundan...

Mən bu sadə evi tikdiyim zaman
Duydum ürəyimdə qırur, ehtişam.
Çünki bu binanın möhkəm özlünü –
Bünövrə daşını özüm qoymuşam.

Bir də ona görə bələ şadəm ki,
Heç xilaf çıxmadım könlüm deyənə,
Gezdimse dünyanın dördə birini
Öz doğma yurduma qayıtdım yenə.

Haman bu torpaqda mənim olimlə
Uzun qərinələr, illər görüşdü –
Kimsənin yurdunu məskən etmədim –
Binam öz babamın yurduna düşdü...

Sarıvəlli kəndi, avqust, 1964

ARXALANDIĞIM

Elin səadəti olubdur müdam,
Gündə neçə dəfə mənim andığım.
Yox, xırda təpeler deyil, hər zaman,
Arxalı dağlardır arxalandığım.

1977

EL SOVQATI, EL PAYI

Bizə gələnlər vardi
Çalışırdıq vurhavur...
Qonağa hörmət etmək,
Qədimdən borcumuzdur.

Deyirəm, dostlar, bunlar
Gəlib öz kəndimizdən.
Yaxşı iştahla yeyin,
Xahiş edirəm sizdən.

Bunların həm ətrine,
Həm dadına baxın bir.
Kəndimin hər mehsulu
Hər meyvəsi şirindir.
Oylağımdır o yerin
Həm aranı, həm dağı.
Mənim üçün ozizdir,
Hər bir qarış torpağı.

Bunları çox sevdiyim
Qara torpaq bitirib.
Bağında, bağçasında
Qohum-qardaş yetirib.

Dostlar, gedəcəksiniz
Anlamışam bunu mən.
Sizin yolunuz keçir
Bizim kəndin içindən.
Mənim dilimdən deyin,
Elimizin əməyi
Daha məhsuldar olsun!
Mənim dilimdən deyin,
Bizi heç unutmayan
Qohum-qardaş sağ olsun.

1981

ŞƏNLİK MAHNISI

Ömür kitabının ağlı qaralı,
Yazılı, yazısız varaqları var.
Baxdim bir-birinə heç oxşamayır,
Eyni bir kitabda olsa da onlar.

Gün var ki, heç yada salmağa dəymoz.
Gün var ki, ağ güne çıxarıır bizi.
Gün var ki, günlərin düşür önünə,
Bir qızıl sabaha aparır bizi.

Belə gün hər kəsə qismət olmayırlar,
Kürəmiz çox da ki dolanır dönür.
Bayram yaz gününə düşəndə, həmin
O günün özü do bayrama dönür.

Ucalır zirvəsi qarlı dağlar tək,
Qəlbimdə əzəmət, vüqar, chtişam. –
Qanım ona görə belə coşur ki,
Bağlarda yasomən etri duymuşam.

Keçən il küsdürdüm, şeir yazmadım,
Bu il mən baharla barışam gərek!
Yaşıl sahil boyu uzanıb gedən,
Uzun cərgələrə qarışam gərek!

Bir köhnə dostumdan uzaqlaşıram,
O məni çox sevir, ata bilməyir, –
Qocalıq arxamca sürüñür, lakin
Yüyürür-yixılır, çata bilməyir.

Əlləri bayraqlı, döşləri güllü,
Gümrah cavanlara çatmasam olmaz!
Öz dostluq nəğməmi, şənlilik mahnimı
Xalqın gur səsinə qatmasam olmaz!..

1975

GƏTİR OĞLUM, GƏTİR!

(Balaca Babəkə)

I

Düşündüyüüm zaman otağında tək,
Mənə hey baxırsan gülümsəyərek
Bilmədim, ey körpəm, mənası nədir? –
O şeytan gözlerin gözlərimdədir.
İstərəm şəfqətlə hər səher, axşam.
Əsmər saçlarını sevəm, oxşayam.
Tumbul əllərini əlime almaq,
Baxıb gözlerinə xeyala dalmaq.
Şirin olmazdım şair atana?!
Quş kimi üstümə qanadınsana!
Öpmək istəyirəm yanaqlarından,
Titrek dodaqlarım lakin hər zaman,
Soyuq bir kağıza toxunub dönür,
Sevinc ümidişim gözümüzə sönürlər...

Evə dönen zaman qaşqabaqlı mən,
Fərəhli üstümə atılıb həmən
Köksümə qonardın... Qəmim vardımı?
Qolların boynuma dolanardımı?
Soruşdum, dinmədin, mənə söyle, sən,
Bəlkə bu eksindir, özün deyilsən?..

II

Mən kenddə doğuldum, sənse şəhərdə,
Sən beşikdə yatdın mənse yəhərdə.
Yatım boz olaqda boz dovşan kimi...
Gözümüz dünyaya açılan kimi
Mən çomaq götürdüm, sən kağız, qələm,
Çomaq bir aləmdir, qələm bir aləm...

Dolandı sənələr, dolandı aylar
 Gah dondu, gah coşdu, bulandı çaylar.
 Zaman hökm elədi... Bir qərib axşam,
 Yolun məskənimə düşdü nagahan.
 Səni oğul kimi o yerdə mənsiz
 Bağrına basdimi ana kəndimiz?
 Xoşuna geldimi Kürün kənarı?
 Gördünmü, gördünmü göy çinarları?
 Mahnı deyə-deyə mənimtək, hər gün
 Üstüne çıxdınmı Qızıl körpünün?
 Oradan Xramı süzdünmü məğrur?
 Dəli burulğanlar vurhay burulur,
 Odur hey dolanır bayaqdan bəri.
 Girdablardı içində saman çöpleri...
 Onları seyr edib düşündükə sən,
 Batıb burulğana itir gözündən...
 Həyatın da belə girdabları var.
 Qərq olur üzməyi bacarmayanlar!..

III

Demə uzaqdasan, qaçdın gözümden,
 Hər zaman kondimin içindəyəm men.
 Görürəm, sefalı bir yaz axşamı,
 Çinarın dibinə yiğışır hamı.
 Oğlanlar gümrəhdır, qızlar təzo-tər,
 Bayram paltarını geyib gəlinlər –
 Bu saz məclisindən olanlar halı –
 Kəndin aqsaqqalı, qarasaaqqalı
 Oraya toplanıb... Sən də bu axşam,
 Orda uşaqların arasındasan.
 Məclis maraqlıdır... nə səmir, nə səs...
 Oturub maraqla dinləyir hər kəs.
 Ortada vüqarla aşiq gəzişir,
 Danışır arabır, deyir arabır.
 Bir qoca yerində səslənir bu an:

– Aşıq, bir nağıl de, səsinə qurban!
 Harnı vəcdə gelir... Bu mosləhəti
 Bəyonib dəyişir aşiq səhbəti;
 Bir dastan başlayır coşqun həvəslə,
 Min yerdə xal vurur yamiqli səslə.
 Aşıq üroklori simə bağlayır,
 Pordeler gah gülür, gah da ağlayır.
 Tellərə dəydikcə yanıqlı mizrab,
 Sinələr köz olur; ürekler kabab.
 Aşıq sədəflərdə bükdükə simi,
 Məclis dalğalanır bir dəniz kimi...
 Yaydıqca neğməni çöllərə rüzgar,
 Xəyal aləminə uçur xoyallar...
 Qaranlıq qarışır... gözündə bəzən,
 Sehrlili sehnələr yaranır birdən;
 Bax odur, qullara qatırlar səni,
 Zəncilər yurdunda satırlar səni...
 ...Qurbətdə hər kəsdən əzizdir ana –
 Qaçmaq isteyirsən doğma yurduna.
 Biri qollarından tutub sürüyür...
 Birdən yamacları yanğın bürüyür –
 Alovlar dilini uzadır sənə,
 Qaçırsan... dalından yetişir yenə.
 Mələk nazil olur bu anda göydən,
 Gerib qanadını yerlərə həmən.
 Sənə bir əfsunlu tilsim yetirir...
 Dənizlər kükroyib odu keçirir.
 Lakin, ejdər olur suda hər yosun
 Səni ejdahalar istəyir udsun,
 İldirim qılıncın qınından çıxır,
 Göylər guruldayır, şimşəklər çaxır.
 Gözlorində alov, başında dumandan
 Yolun bir meşəyə düşür nagahan...
 Tökülür üstüne qaplan, pələng, şir,
 Ağaca çıxırsan... ağacda didir
 Meşə yapalağı, meşə bayquşu,

Yetir harayına tez humayquşu.
Gəlir dar günündə köməyin, gelir,
Səni şəhərinə alıb yüksəlir.
Quzum! Nağılları dinledikcə sən
Söylə, sıxıldınmı bu səhnələrdən?
Xeyir, laqeydsən görürəm bir az,
Sənə ucuz gəlir bu söhbət, bu saz.
Çəkilib durursan gülümşəyərək...
Saz oyun deyildir, düşündüyüntək!..
Onda "Kərəmi" var, onda "Cəngi" var,
Hər simdə bir əsrin öz ahəngi var.
Titrəyən hər ağ sim, çınlayan hor səs,
Hər şirin zəngülə, hər şirin nəfəs
Bize yadigardır əcdadımızdan.
Ellərin qəlbindən qopduğu zaman
O bəzən yüksəlir, bəzən alçalır,
Hər pərdə bir dövrün dərdini çalır...
Xalqın ezməti, fikri, xəyalı,
Onun hissi, zövqü, ağlı, kamalı
Sanma bir qılıncda, bir hünerdədir,
Onlar bu sazlarda, bu sözlerdədir!..
Bu günün qolbinə girmək istəsən,
Durduğun pillədən həlo bir az en.
En! Uçan alçalar, enən ucalar,
En! Yerin tərkində xəzinələr var.
Demə, "köhnə sözün mənası nədir?"
Hər söz, anlayana bir qərinədir!..
Bir günün hökmündən yaranır min il,
Bir kiçik qatrəndən töreyir bir fil.
Hər fikir mülkündə zərrin tac yatır,
Hər meyvə tumunda bir ağac yatır.
Hər kiçik bayati xalqın səsidir,
Kamal dünyasının xəzinəsidir.
Nağıllar derindir, bir ümman kimi;
Xəyal göylərində uç torlan kimi!
"Boş ofsanələr" do həqiqət axtar!
Sən axtar, çəkinmə axtaran tapar!..

IV

Durma, qonaq kimi doğma elində;
Odur, görünənmi, dağın belində
Təkcə bir ağaç var – armud ağaççı.
Onun yarpağıdır başının tacı.
Onu men basdırıbm öz ollorimlə –
Suvardım, bitirdim əməllərimlə.
Onunla yanaşı bir şitil basdır,
Qoyma gələn ilə, get bu il basdır
Günbəgün boy atıb göylərə uzun,
Onlar bizim kimi yanaşı dursun..

V

Hər kiçik böcəyin adı var, quzum,
Hor meyvənin ayrı dadi var, quzum.
Ana təbioti duyub dərindən,
Bu qoca dünyanın sırrını öyrən.
Üfüqlər al geysə, şəfqəqlər əlvən,
Yaxşı bax, seçə bil rəngi boyadan...
Harda qırov durur, harda şəh durur
Göyün qurşağında neçə zeh durur?..
Nə zaman qar yağır, nə zaman dolu?
Nə zaman sel qopur, uçurur yolu?
Aşıqlar nə zaman aşib-dasırlar?
Nə zaman yarpaqlar piçıldışırlar!..

VI

Bahar gecələri enib sahilə,
Uçan ləpələrin səsini dini!..
Gümüş dalgalarda Ay baxan zaman
Düşün, gör nə deyir çay, axan zaman?
Onun da dili var, quzum, danışdır!
O çayda hər damla mənə tanışdır;
Hər zərrə dünyamı dövt edib, inan,

Gəlib milyon dəfə keçmiş yanımdan.
Bəlkə o sahili məskən cərkən,
Min dəfə içmişəm hər damlanı mən...
Dəli dalğaların belindən aşdım,
Üzən gəmilərə üzüb yanaşdım.
Qanadım çaylardan aldı hüneri,
Ah, duya bilsəydim bu hikmətləri!..

VII

Kəndin kenarında səher çağları,
Məni bir anlığa andınmı, barı.
Girib arasına yaşıł otların?..
Odur, görürsənmi ağ buludların
Beyaz yanağında qara xal süzür,
Xal deyil, vüqarlı bir qartal süzür.
Qəlbini qoy həsədlə etməsin qübar,
Qartaldan yüksəkdə uçanlar da var:
Onlar öz ilhamım, öz xəyalimdır –
Bu mənim Günəşlə ilk vüsəlimdır!
Quzum, könlüm kimi uçmaq istəsən,
Əzəl yaxşı bağlan bu torpağa sən!..

VIII

Bunlar xatirədir... Qızarırdı dan...
Yarış naxırları, qonşu naxırдан.
Hayqırı-hayqırı dırmaşıb dağa,
Torpağı başınasovuran buğa.
Hampilli bir kəllə üz-üzə gəldi
Tez buynuz-buynuza, diz-dizə gəldi
Elə bil, yerindən oynadı hər yan
Yerlərdən od qopdu, göylərdən dumdan.
Bulandı gözlori gur bulaqların
Əkildi şum kimi, döşü dağların.
Getdikcə təpelin buynuzu qızdı –
Qızdı qara kəlin buynuzu, qızdı,
Bir kəllə endirdi, çəkmədi bir an

Buğa yuvarlandı boz qayalardan.
Quzum, bu misaldır, başa düş məni,
Döyüşə girməmiş yoxla kolloni!!!

IX

Mən də o yerləri gəzdim bir zaman,
Min xatirəm vardır uşaqlığımdan.
Elə sənin kimi uşaq idik biz,
Gəlin köçürürdü bir gün kəndimiz.
Qəlbə döyünürdü bütün elatin...
Sindi yalmanına cavanlar atın;
Buraxıb cilovu, nə qədər ki, var,
Quş kimi yanaşı ucuşurdular.
Lakin alınmışdı toyun nəməri,
Bızım qonşu kəndden azaciq bəri
Tozanaq gəlirdi, xeyir, yəqin bil.
O bir atlı idi, tozanaq deyil:
Gümüş qantərgahı, gümüş yəhərli,
Yalmanı köpüklü, sarğısı tərli.
Boynunda kəlağay, döşündə nəmər,
Cıdır meydanında süzən bir kəhər
İnan ki, çıxmamış hələ yadımdan.
Oğul, bu yerlərə döndüyün zaman
Şərəflə ad qoyub elində, qayıt,
O dəli köhlənin belində qayıt!
Qəlbini töbiətə uyarsa, gətir, –
Gətir, çox sevdiyim nə varsa, gətir!
Mən, gətir, söylədim, bəlkə heç bu gün
Burda nə kənd lazımlı, nə də köhlən at,
Fəqət öz qəlbində, xalqımız üçün
Faydalı nə varsa, onu scv, yaşat!

X

Günler keçirmişəm ağılı-qaralı;
Bəzən gülərzüzlü, bəzən yaralı.
Yazı qəm çəkmışəm, qışçı əziyyət,

Mənə qəsd eləyib bəzən təbiöt
 Donmuş əllərimi oda vermədi;
 Kaşanə istədim, o da vermədi.
 Simü-zər dilədim, axça vermədi.
 Gülüstan dilədim, bağça vermədi.
 Mal-dövlət istədim, mənə vermodi.
 Bir nemet istədim, yenə vermədi.
 Birco könlük verdi, mənə o yerlər,
 Odur ki, adıma şair deyirlər –
 Şer məclisində sevirlər məni...
 Lakin, nə ad məni, nə hünər məni
 Əsir eyləmədi... əsir olma heç!
 Sən adı, şöhrəti ayaqlayıb keç!
 Birco könlük getir dönbə gələndə,
 O böyük qəlbinlə foxr edim mən də!..

XI

Bir gün bu yerlərə dönüb gələrkən,
 Topla, xumar gözlü bənövşələrdən!
 Bir az gecikdintim, nanə, üzərrik,
 Özəkli baldırğan, çiçəkli yemlik,
 Kişniş, koklikotu, çobanəppəyi,
 Lalə, xoruzgülü, qaymaqcıçayı,
 Qızlançar, quzqulaq, tərə, göbələk,
 Albaltı, qarağat, moruq, ciyəlek,
 Bunlar şirin nemət, şirin diləkdir,
 Sevmeyən sevməsin, mənənə gorəkdir!..

XII

Hər yerin öz gücү, öz qüvvəti var,
 Bir ovuc torpağın mənəti var.
 Qara qoç, boz qoyun, göy təpəl quzu...
 Ağ ceyran dırnağı, maral buynuzu.
 Qırqovul quyrüğü, tovuz lələyi,
 Bir aslan pəncəsi, bir şir biləyi,

İti qırğı gözü, tərlan qanadı,
 Min bir çiçək adı, min bir gül adı...
 Ötürmə bunları, quzum, sən gotir,
 Bilməz bu neməti hər yetən, getir!!!

XIII

Kömürdən almaz çək, yarpaqdan ipək,
 Daşdan gövər çıxart, buluddan şimşek.
 Gətir, ildırımın məgrur səsini,
 Qumru bulaqların zümzümesini.
 Zəmilerdən, sünbüldən, bağçalardan bar,
 Dərələrdən vüsət, dağlardan vüqar...
 Özünlə çiçəkli, güllü yaz gətir,
 Bir aşiq mahnısı, bir do saz gətir!
 Gətir, yollarına müntəzirəm mən!
 Gətir, bu fürsəti vermə əlindən!
 Ana yurdumuzun nəyi var getir –
 Məhəbbət, sədaqət, etibar getir!..

Bakı, aprel, 1943

BAKININ İŞİQLARI

Gecə aydın, hava sakit, dəniz də bir quzutək...
 Göyərtədən scyr edirik, yanın üfüqləri biz:
 Üzü pullu ləpələrin, sinesindən keçərək,
 Dərin bir iz qoyub gedir arxasında gəmimiz...

Bəlkə beş-on çiraq yanır hər kəsin mənzilində
 Lakin, onlar çox yaxındır, zərrin cilçiraq kimi.
 Bu birləşən gur işıqlar Xəzərin sahilində,
 Sancılmışdır Abşeronə bir qızıl oraq kimi...

İşığa bax!.. Düşünürəm mən xəyalə dalaraq,
 Kim canını qurban verməz belə yurda, vətənə?!
 Bir ölkənin paytaxtında əmək çəkmək, yaşamaq
 İftixardır, səadətdir öz yurdunu sevənə...

Qaralıqda yaşadığım heç çıxmamış yadımdan,
Zülmətlərde keçən günüm yene məni yandırır.
Deyirdiler al Günəşdir yeri işıqlandıran,
İndi yerin al günəsi göyü işıqlandırır.

Köhnə kəndi xatırladım, burda bir anlığa mən
Qara daxma... Qara çıraq... indi qəlbimə dardır.
Bu çıraqban gur şəhərə baxıb dedim ürekdon:
Bakı əhli olmaq özü bir böyük iftixardır.

Qollarımı gərdəninə istədimse dolamaq
Heyif, yaşım çox olsa da ona boyum çatmadı.
Bakı uzun qollarını mehribanca açaraq,
Bir istəkli ana kimi boynumdan qucaqladı.

Milyon canlı, milyon səslə, milyon çıraqlı Bakı –
Mənim ana torpağımdır, yurdumdur, məskənimdir.
Ürəyim də ona görə iftixarla vurur ki,
O sayışan işıqların birisi də menimdir...

Bakı, avqust, 1948

ŞAİRİN ARZULARI¹

(Prolog əvəzinə)

Dəyişir iqlimi insanların əli,
Heyat ildirim tək qaçırlı,
Bizdə min xariqə yaranır hər an –
Həqiqət tez doğur bəzon xoyaldan.

Artıq, soruştırmayın – mənim nəyim var –
Qəlbim var, könlüm var, min isteyim var!
Bütün qüvvələrdən güclüdür insan;
Mən də bir dev kimi, azıman kimi

¹ Bu poema ilk dəfə "Fantaziya" adı ilə noş olunmuşdur.

İstədim Xəzərin dodaqlarından,
Yapışib qaldırim bir qazan kimi.
Bu geniş düzlərə əndərəm onu,
Çöller çicəklənə, mən dərəm onu...
Belədir, belədir bu günün hökmü,
Budur məftun edən şair könlümü.

Zaman atlı kimi qaçır çaparaq,
Gərək ayaqlaşaq zamanla biz də...
Bir böyük şərəfdür alıb daşımaq,
Bu qızıl günləri öz ciyinizdə.

Uçarmı olmasa quşun qanadı?
Qoy batsın xəyalsız şairin adı!
Əşər çırpinmasa, yaşayar çətin,
Xeyaldır qanadı şerin, senətin...

Məni danlamasın yene hər yetən...
Varsın, bəyənməsin setirlərimi.
Burnundan uzağı goro bilməyən,
Sənət meydanına gire bilərmi?

Hissini, könlümü, düşüncəsini
Kim verə bilmirsə bizim vətənə –
Atsın qələmin, kəssin səsini,
Kimin ağır gəlsə başı qəlbine!

Görünür gözümə – qızardıqça dan –
Böyük gələcəyi ezziz ölkəmin.
Sənətkar, el deye, yazdığını zaman,
Topdan artıq olur gücü qələmin!..

Yaxamız qurtardı ahdan, haraydan,
Lakin, unutmayaq bu hökmü yalnız:
Əlimiz tutsa da Günəşdən, Aydan
Yerdən üzülməsin ayaqlarımız!..

YENİ QATARLAR

Gözel uşaqlarım tutmuş əlimdən,
Artıq, ata kimi ağır-agır mən
Çıxıram ağ mermər pilləkənləri...
Bu günün ən canlı, ölməz əsəri –
Yeni bir aləmə düşübdür yolum;
Fərəhle çirpinir qanadım-qolum.
Yeni təntənə var, yeni büsat var,
Burda ildirim tek sözür qatarlar,
Dağüstü parkına uzanır bu yol,
Sevinirəm buna ürəkdən min yol.

Könlü qocalmasa, qocalmaz insan.
Mən az sevinmədim uşaqlarımdan
Güləndə yamacım, güləndə yalımlı...
Qanadlı xeyalım, coşqun xeyalım.

Açıq səmalarda qızı vurub uçur,
Vur, ey coşqun könlüm, vulkan kimi vur,
Bu yerdən can alıb coşan eşqimlə,
Uçan buludlara qoşan eşqimlə!

Könlümdə çox şirin dileklerim var...
Uçur şair könlü – uçur qatarlar –
Qızıl gülə kimi qaçır arxama,
Bir şeir başladım kəndə – anama:

Birinci şeir

Qohumlar, qardaşlar, ellər, obalar,
Bir məni dinleyin, sizə sözüm var!
Əziz oğlunuzam, çəkin nazımı,
Sizinlə bağlanmış bir ilqar məni!
Düzüm simlərimi, çalıım sazımı,
Qoyun, bir dinləsin obalar məni!

Cağılı arabalar, çüylü təkərlər,
Haray çəkən sesli-küylü təkərlər.

Torpağın qəlbində açdıqca yara,
Babamın dərdini yazdı yollara...
Hörük, boyunduruq, kaqan və samı
Əcəlsiz öldürdü yaziq atamı...

Əli kömür anam, başı qar anam,
Mənə çörək vermiş ixtiyar anam.
Aförin¹ yaşından otuz il əvvəl,
Dişləri tökülmüş iki taxta vəl
Sürüyüb, çıxardı tozlu xırmana...
Onu mən unutsam ana, ay ana,
Özün demiş kimi – yerim “gor olsun!”
Əlim topal olsun, gözüm kor olsun!
Dolandı xırmanı ariq öküzlər,
Anam da onlarla dolandı, döndü,
Fəqət görünmədi arpadan əsər,
Gözünün tutarsız işığı söndü.
Yandırıb-yaxdıqca yayın istisi,
Dəyirman daşı tek firlandı başı,
Xırmanın tozunda tutuldu səsi,
Axıdı önlüyüne isti göz yaşı.
Qabarmış əlleri bulandı qana,
Söylənə-söylənə ağ birçok ana
Söydü iqbalını, söydü bəxtini;
O, taxıl döymədi, döydü bəxtini...

İkinci şeir

Qatarım qaçdıqca üzü yuxarı,
Bürüyür hər yandan bizi dumanlar.
Güneylərdə çəmən, quzeylərdə qar
Qoparıb əlimdən alır könlümü.
Çağırın könlümü, çalır könlümü.
Mənə yad deyildir bu mənzərələr...
Açıq qollarını dağlar, dərələr
Yolumda, müntəzir bir ana kimi;

¹ Şairin oğlu

Uçan xəyalımı çəkir özüne
Dağın dik zirvesi, dərənin dibisi.
Bir kiçik yarpaq da qoymayırlar gözüm,
Hər yana baxıram doymayırlar gözüm –
Zümrüt yamacların mənzərəsindən,
Köhnə kəndimizin xərabəsindən,
Çal-çarpaz çəkilmiş dəmir yolları
Uzanır al-yaşıl dağlara səri.
Heç belə deyildi mən görən zaman,
Çöllərə baxanda sevinir insan:

Elin cah-calalı tutub hər yani...
Sağmal inəkləri gəlib sağlıhr,
Qatarım qışqırıb ötən zamanı,
Sürülər, naxınlar qaçıb dağılır.

Cobanlar əlini uzadır mənə:
– Şair, xoş gəlibsen doğma vətənə!..
Xəyalım çırpınıb dağları aşır.
Gözümüzde gülşənlər, güller oynasırlar...
Elə bil, mizrabım toxunur tara,
Şeir kitabımı verib onlara,
– Çatıb qaşlarını hər səhər, axşam
Sizi düşünmüşəm, sizə yazmışsam;
Hər sözüm bir səhər, bir gələcəkdir...
Ey əziz dostlarım, oxuyun məni!
Uzun dastanımı dinləyəcəkdir
“Dağlar şairinin” yordu, vətəni,
Ey əziz dostlarım oxuyun məni!..

Kəndimin içinde dayanır qatar.
Qocalar, qarlılar, qızlar, oğlanlar
Əziz qonaqlarla görüşüb gedir,
Atılır bəzəkli dəmetlər bir-bir.
Şairin açılmış pəncərəsindən,
Elin qüdrətindən, elin sesindən
Yenidən qüvvəyə, cana gəlirəm.
Deyirəm: ay ana, ana gəlirəm;

Dirçelir dizlərim, cana gəlirəm!
Qoyun, mən deməyim, özünüz deyin –
Bəlkə, düz demədim, dostlar, mən bunu –
Yalvarıram sizə fəqət düz deyin:
Sevmeyən olarmı doğma yurdunu?..
Dalbadal axdıcıca avtomasınlar,
Yaşıl xiyabanlar qaçırlar, uzanır;
Mənim bundan artıq nə dileyim var,
Kəndimin içinde fənerlər yanır.
Çəkilib yolların toz ətəyindən,
Geniş yamacların boz ətəyindən
Gurhagur, qıjhaqıj töküldükçə Kür,
Açıq üfüqlərə baxıb düşünür
Böyük bir insanın ağır heykəli,
Onun uzaqlara uzanan əli
Bu yer kürəsini qoşub günəşə.
Gecəsiz dünyaya aparacaqdır,
Onda el gücü var, el gücü-haqqıdır!..
Necə sevinməyim, insanam mən də,
Göylərə uçmağa bu gün hazırlam.
Doğma kəndimizi yeni görəndə.
Şeirimin sonunda belə yazıram:
Dünyanın ölməyen adamıyam mən!
Yaxamı qurtardım artıq ölümdən,
Dünyanın ölməyen adamıyam mən!..

Qatarım baş alıb el kimi uçur,
Mən yazıb-pozuram yenə vurhavur,
Əsir dodaqlarım, qaçırlı əllərim...
Düyünlü sözləri açır əllərim,
Əsir dodaqlarım, qaçırlı əllərim...
Kim bizim sabaha əmin olmasa,
Ona gülünc gəler mənim yazdığım;
Sənətim ölkənin, elin olmasa –
Toplayın, nə varsa yazıb-pozduğum,
Məzarım üstündə od vurun yansın,
Xəyalım odlansın, şərim odlansın!..

BAKİ YAYLALARI

İnsanın əliylə dəyişir iqlim,
Doğruldu isteyim, arzum, əmolim.
İlandan, çayandan yaxa qurtaran
Əkinsiz, biçinsiz quru boş şoran,
Minillik yuxudan bir gün oyandı.
Hər il gübrələndi, hər il sulandı,
Ala paltarını geydi çiçəkden.
Şerime söylədi: – son də gey, bəzən,
Zərif duyğuların qumaşlarını;
Sildirim dağların quzey qarını,

Yeter, göz yaşıyla sizə söylemək,
Var olsun el gücü, var olsun əmək!..
Buludsuz, dumansız odlu yay günü,
Töküb saçlarını, açıb gözünü,
Şəhərin üstündə ucalan Günəş.
Aləmə can verib, can alan Günəş...
Geniş pəncərəli uca evlərin
Vurur yanlarına yel sərin-sərin;
Uzanıb göylərə ala çinarlar,
Salıb kölgəsinə çöldə her nə var.

Bakını hər yandan bürümüş meşə,
Qərenfil, yasəmən, nərgiz, bənövşə,
Akasya, yasəmən, soyuß ağıacı;
Sərvlər evlərin başının tacı.
Güllər qıpqırmızı, çiçəklər sarı...
Kəsib cığırları, tutub yolları.
Sarmaşıq sarılıb uzun kollara,
Moruqlar qızların gözündən qara...

Meşə quşlarının doyubdur qarını;
Vurhay, külünç kimi, burunlarını
Vurur kötüklərə ağacdələnlər,
Eşidir səsini gedib-gələnlər.
Açıq talaları seyr edirəm mən:

Ovçular tazılı-tulalı gelir;
Seçmə dağılmamış qoşalüldən,
Meşənin içinde tüstü yüksəlir.
Ağ məxmər yamızlı, ala dırnaqlı,
İri buynuzları pərlili-budaqlı
Maral sürüləri qaçıb dağılır;
Yenə ağacları tüstülər alır...
Qalın qızılıcağa soxulur qaban,
Qolunun üstündə töküldən qan,
Tazılard belinə sıçrayıb minir,
Tüfənglər yenidən açılır bir-bir,
Duyur uzaqlardan bu halı ceyran,
Yanları boz, körpə balalı ceyran...

Yayları istidən, oddan, alovdan
Dağlara qaçmayıır ayağı tutan;
Şoranda, qumsalda salındı bağlar,
Qoy həsəd aparsın dumanlı dağlar!..

Sarsılmaz biləklər vurduqca metin, –
Babamı öldürən boz təbiətin
İnsanlar hakimi olduğu zaman,
Gəldi qapımıza narzan bulağı;
Bakinin özündə yaratdı insan
Çiçəkli yaylağı, güllü yaylağı...

Qəribə gəlməsin bu “möcüzələr”,
Gündə min xariqə yaradır insan.
Şəfa tapsın deyə, ağır xəstələr,
Bize göndərilir Şvetsariyadan.
Bakinin göy çəmən yaylaqlarında,
Yaşıl ağacların budaqlarında
Oxuyur qayğısız meşə quşları.
Yuxumun içinde gecələr yarı
Sərin yatağıma, gül yatağıma,
Yazı otağıma, iş otağıma
Yayılr etiri çiçəyin, gülün.
Gelir pəncərəmdə səsi bülbülün...

Uçurur göylərə xeyalım məni,
Düşmən çox görmesin könlüm deyəni.
Doğrulur istəyim mən atdıqca boy,
Bizə inanmayan yaşamasın qoy!..

SƏNƏT SARAYI

Özündə qalmayırla bir yerin,
İnsan iqlimini dəyişir yerin.
Sorin fantanların başı lılparlı,
Arxası bağçalı, yanı çinarlı...
Bir saray tikilmiş dağın belində
“Sənət sarayı”dır bu evin adı.
Böyük şairlərin doğma elində
Nələr yaranmadı, neler olmadı?..
Onun top dağıtmaz divarlarında,
Ellərin pozulmaz düz ilqarında
Şanlı vuruşmalar, üşyanlar yatır,
Xalqın yaratdığı dastanlar yatır...
Məğribdən, məşriqdən gələn qonaqlar,
Mühəndis, yazıçı, memar, bestəkar
Geniş tabloları seyr edib bir-bir,
Sərin otaqları dolanıb gəzir.
Şərqiş şah əsəri – böyük əsəri
Dünyanın en güzel abidələri
Burda məskən tapıb – cənnət içinde.
Qonaqlar diz çökür heyrət içinde,
Böyük hikmətinə bizim ölkənin;
Başım buludlara ucalır mənim!..
Budur, qarşımızda bir sənət eri
Yonur ağ mərməri səhərdən bəri,
Düşünür hər zaman, duyur hər zaman,
O, “insan” yaradır bu qayalardan.
Deyir: “İşlədikcə mən yavaş-yavaş,
Bir insan olacaq gördüyün bu daş”.

Möcüzə deyildir, məncə gerçəkdir,
Sənətkar cansızca can verəcəkdir!
Rəssam da bir yanda açıb başını,
Qırır gözlərini, çatır qaşını...
Vurur sinəsində qəlbini müntəzir,
Fırçası elində yüksəlir, enir;
Qaynar bulaq kimi aşıb-daşır o,
“Dünya sərgisinə” hazırlaşır o.
Xiyabanlar uzun, göy bağçalar gen,
Şair olmayan da coşur ürəkdon,
Atr buludlara suyu fantanın,
Fərəhələ çırpinır könlü insanın.
Həyat yeniləşir, yaşadıqca biz:
Yorulmaq bilmeyir şairlərimiz,

Dayanıb heykələ ağır düşünür,
Ağarıb saçları qara dönübdür.
İstəyir başına buludlar ensin,
Mahir sənətkarın, şair Səmədin –
Yovşana dönübdür qara qaşları
Koşdırıb yanını öz uşaqları,
Sakitcə dururlar nə səmir, nə səs...
Baxırları əline dinməz, söyləməz;
O yeni dönmüşdür bu gün Parisdən,
Gəlib görüşürem öz dostumla mən.
– Bu gün başa çatır yazdığım dastan...
– Gələrəm, olanda macalıım yenə...
– Çırpinib göylərə yüksəlir, inan,
Uçur uzaqlara xeyalım yenə...
Min bir hava çalır qəlbimin simi,
Verəqin milləri bir qoşun kimi
Qəlemin dahinca səfələ uzanır,
Önündə kağızlar alışib-yanır...
– Yaz, döñüm gözüne, – dedim – durma, yaz!
Qüdrətli sənətkar, əlin var olsun!
Yazdığını hər kəlmə bir ehram kimi.
Bizim dünyamızdan yadigar olsun!!!

MƏN SƏNİ SEÇDİM Kİ..

Mən səni seçdim ki, yoldaş mühəndis,
Geceli-gündüzlü çalışıb həmən –
Qızıllar yatağı Azerbaycanda,
Yeni dəfinelər köşf eləyəsən.

Mən səni seçmişəm, əmələ qardaş,
Gözel paytaxtimiz şən olsun deyə.
Çalış, el qabarın, alın tərinlə,
Möhtəşəm saraylar ucalsın gəyə.

Mən səni seçdim ki, su kəmərləri
Çekəsən dağları yarılıb dörindən.
Durna gözü kimi dum-duru, sərin
Çay axısın Bakının küçələrindən.

Mən səni seçdim ki, ölməz bir iş gör,
Bilər qiymətini bizim nəsillər.
Arazın belindən bir körpü çatsan,
Torpaqdan-torpağa istilik keçər...

Mən səni seçdim ki ana kəndimə
Telefon çəkilsin bu illər, hökmən!
Bakıdan birbaşa danışıb hərdən,
Xəbər tuta bilim doğma elimdən.

Mən səni seçdim ki, yoldaş aqronom,
Ağaclar yanmasın, güllər solmasın.
Çalış, bərəketli qırmızı buğda
Elin anbarından əskik olmasın.

Mən səni seçdim ki, deyişsin iqlim,
Çöllərdə gül bitsin, qanqal bitməsin.
Turac ovlamaga bizim ovçular,
Bir də Abşerondan uzaq getməsin.

Mən səni seçdim ki, bizim elatın
Hər yanı al-yaşıl bağça, bağ olsun,
Geniş meydanlarda yansın fənərlər,
Gecələr kəndimiz cilçiraq olsun!

Mən səni seçəndə, möhtərəm alim,
Yeri də, göyü də süzdüm bir anda,
Yeni yeri seçdim mən bu cahanda...
Sənin də ayağın görüürəm, budur,
Torpağın üstündə çox möhkəm durur.
Yer hey dolanmışdır Günün başına,
Demədim, bir anlıq dursun, dayansın,
Sən elə qaldır ki, yer küresini
Qoy Ərzin başına Günəş dolansın!..

1948

TƏQVİMİN SON VARAĞI

Ağacdən yarpaqlar endikcə bir-bir,
İl də arxasından atır yükünü.
Təqvimin kötüyü üstündə əsir
Tek qalan son varaq – ilin son günü...
Günər! Əziz günlər, mənə deyin siz,
Yanımdan ne tezə gəlib keçdiniz?
Əgər birinizdən yapışib möhkəm,
Özümlə əbədi saxlaya bilsəm...
Yox, bu mümkün deyil, bir xoş diləkdir,
Ötən gün bir daha dönməyəcəkdir...

İndi xətt çekilir, yekun vurulur,
Hər kəs öz varını qoyur meydana:
Qızıl qatarlara taylor vurulur –
Yeni qüvvət gəlir Azerbaycana!
Şair, bir işi tek, bir mühəndis tek
Elin karşısındada hesab ver görək ..

Fəhlələr layları qazdıqca dərin,
Çatır məhvərinə buruqlar yerin...
Lakin bu lövhəni cızmaq istərkən,
Kağıza çatmayır qələmim nədən?..

Zamandır ölçüsü işin, hünərin;
Borcunu verməmiş keçən günlərin.
Gələcək günlərə qədəm basılmaz,
Təqvimin üstünə təqvim asılmaz!

Günlər, əlim çatmur, dağdan aşdırınız,
Siz məndən əbodi uzaqlaşdırınız.
Bu günün eşqile yaranur hökmən,
Böyük insan gücü, insan hünəri.
Əhramılar qurardım dəqiqlərdən,
Qaytara bilsəydim öten günləri...

İlin son günüdür, yaşadığım gün,
İmtahan verirəm sanki bu axşam.
Təqvimdən bir varaq qoparmaq üçün,
Bəlkə beş-on varaq yazışb pozmuşam.
Dostlar, gözləməyin doğan ülkəri,
Mahnılar söyləyin bir yeni səslə.
Qoparıb tek qalan son vərəqləri,
Yeni təqvimləri asın həvəslə!
Gülsün üzünüze açılan səhər –
Yeni il, yeni iş, yeni fikirlər!
Hamı iş başına hər sohər erkən!
Günümüz keçən də toyda-düyündə,
Elə başlayaq ki, birinci gündən
Peşiman olmayaq sonuncu gündə.

1947

TUT AĞACI

Mən ötüb keçdikcə, yolum hər səhər
Bir tut ağacının dibindən düşür;
O yeni boy atıb qalxır göylərə,
Mənim saçlarıma daha dən düşür...

Uzanır qarşımı eyi bir budaq,
Elə bil, sözü var, kəsir yolumu:
Dinib damışmayır, duyuram ancaq
Yaşıl gördənime salıb qolumu.

Qışda üryan idi bağçalar, bağlar.
Al-yaşıl geyinib yazda bəzəndi,
İpek qurdı kimi körpə uşaqlar
Yaşıl budaqlara daraşib indi...

Biri lap ağacın kəlləsində tek,
Salxım budaqları əyib tut yeyir,
Həsrətlə baxıram... Sinəmdə ürək:
– Uşaqlıq çağını gəl unut! – deyir.

Her gün boy atıram... Tarix dünyada
Ömrümdən bir an da kosib atmayırlar;
Lakin budaqlara boyum çatsa da
Uşaqlıq çağına əlim çatmayırla...

Ancaq bir təselli duyuram bəzən.
Bir şirin təskinlik mənə bəlli dir;
Uşaq olmasam da dönüb yenidən,
Uşaqlıq günlərim bir təsəllidir:

Mənim unudulmaz bir xatirəm var,
Yazıram, tanışlar oxusun deye;
Yay yeni girmişdi... Bir gün uşaqlar –
Hamı tut dərməyə getdik meşəyə...

Ağaclar içində, iti qırğıtək.
Hamidan qabaqda gedirdim özüm.
Salxım söyüdlərin arasında tek
Bir tut ağacına ilişdi gözüm.

Ən şirin neməti bizim torpağın, –
Mənim çox sevdiyim qumral tut budur:
Uca zirvəsinə, hor şah budağın
Nə bir el yetişir, nə bir quş qonur.

Aldıq dövrosunu bu ağacın biz:
Onun min qanadı, min qolu vardi.
Geniş kölgəsində, inanın ki, siz,
Yayları üç sürü qoyun yatardı

– Tuta kim çıxacaq?.. Şinidimsə mən,
Hamı təbəssümlə üzümə baxdı...
O qədər hündürə çıxdım ki, birdən
Yeri seyr edəndə gözlərim axdı.

Azacıq toxradım... həmin bu zaman
Bir bəlük qız golib oraya çıxdı, –
Elə bil ürkərek bir sürü ceyran,
Meşənin içindən talaya çıxdı.

Ağacda bir uşaq tut dərir təkcə,
İndi ona baxır qızların gözü...
O mənəm, şaxları silkelədikcə,
Bir gümüş rong aldı otların üzü.

Sonra bir qovsara qayırib hemən,
Doldurdum dənəbir qumral tutları.
Bir xəyala dənən o günləri mən,
Qoy yazım, yadımdan çıxmasın bari...

Bir topum var idi, bəzəkli ipdən,
Çıxarıb cibimdən tez onu sökdüm,
Hörmə sapanımı bölüb tənbətən
Bəzəkli iplərin ucuna düydüm.

Hədiyyəm hazırlı, onun hər yanı
Sarındı, yoxlandı yenə min kərə;
O şirin nübarı – o qovsaramı
Ağacın başından salladım yere.

Bəli, cavaklığun öz dünyası var,
Bilər eşq oduna düşübse hər kim...
Yenən qovsaramı bürüdü qızlar,
Əllər uzandıqca mən ipi çəkdirim.

Buludlar içində məğrur dayandı
Göylərdən enməyən laçın vüqarım;
Fəqət, göyərçintək bir əl uzandı,
Boşalıb yanına düşdü qollarım.

Şəfəqli gözlərim qaraldı birdən,
Atdırı əllerimi tez budaqlara;
Lakin ipin ucu çıxdı əlimdən
Endi gülə kimi yerə qovsara.

Al-yaşıl geyinmiş tala bəzəndi,
Otlar sırga taxdı, yarpaqlar təno,
Qovsara dağıldı, tut səpələndi,
Qızların içində düşdü gülüşmə...

Ah, kimin əliydi o gəyərçin əl?
Kimiydi eşqimin keməndə saldı?
Bəlkə bir sehr idi o dilbər gözəl,
Qəflətən ağlımı başımdan aldı?

İndi siz deməyin – “o sehri unut!”
Onunla parladı eşqimin odu;
Müqəddəs bildiyim o qocaman tut,
Mənim ilk eşqimin şahidi oldu.

Hər quş bir bağcanı bəyəndi-seçdi,
Hər kəs bir cənnəti.. mən o yerləri...
Xeyli ömür keçdi, xeyli gün keçdi
Əlimdən qovsaram çıxandan bəri...

İndi bu yerlərdə yolum hər səher,
Bir tut ağacının dibindən düşür.
O yeni boy atıb qalxır göylərə,
Mənim saçlarıma daha dən düşür...

HEYKƏL

(Səməd Vurğun)

Bakı... geniş meydan... qızmar yay günü...
Axır alınlardan puçur-puçur tər.
De, kimi görməyə bunlar tələsir,
Kimlerdir buraya axıb gələnlər?

Bağda, dayanmışan ele bil bu an,
Dostlar, tanışlar da öz yanındadır.
Çekilib qaşların çəkili yaytək,
Yenə xəyal quşu asimandadır.

Ellər görüşünə gelibdir, ey dost!
Belə əziz günü unutmaq olmaz!
Tərlan qanadlıdır sənin ki, təbin
Fürsəti fəvt etmə, qələm götür yaz!

Yenə eyni təmkin, eyni vüqarla
Gelib söykənirsən bir çinara sən.
Şairə xas olan bir iftixarla,
Deyirsən öz odlu neğmələrindən.

Heykəl qoyulmayıır hər bir ölene,
Olsa da qondarma şöhrəti, adı...
Belə yer, belə bağ, belə gül-çiçək
Çoxuna, əlbəttə, nəsib olmadı.

Göylərə qaldırdın xalqın adını,
Sən onu dünyaya tanıdın bütün.
Bizim elimiz də qedir biləndir;
Sənin heykəlini qaldırır bu gün.

Sərraf sədəf kəsir zər üzərində –
Onun əli usta, işi təmizdir.
İnsan əməyinin mahir sərrafi
Bizim partiyamız, dövlətimizdir.

Baxıb abidənə özün kənardan,
Mənali gözlərin görürəm gülür.
Sözləri almazla yonubsa hər kim,
Onun da heykeli tuncdan töküllür.

Ekiz doğulmadın, bilirom bunu,
Deyəcək sözüm var, bir məni dirlə:
Üz-üzə, göz-gözə dayanıbsınız,
Di buyur tamış ol, özün-özünlə!

Vurur fevvarelər, çımir söyüdler;
Kim qıyar çiçəklər saralsın, solsun.
Özün fəxrimizsən, qoy heykəlin də
Gözəl Bakımıza yaraşq olsun!

“Köçdüm bu dünyadan” desən düz olmaz
Hər arzun yaşayır, əməlin durur.
Təkcə bu deyildir sənin abidən,
Milyon ürəklərdə heykəlin durur!

Günəşə nerdivan qoyan bu ölkəm,
Bu xalqım daha da boy atacaqdır,
Sənət abidesi, – söz xəzinəni
Nəsildən-nəsilə yaşadacaqdır!

18 iyul, 1961



*Bu diinya durduqca
duracaqsınız*



VƏTƏN EŞQİNƏ

Ay eller, bir məni dinləyin bəri,
Endirin dağlardan tez ilxiləri!

Hanı göy qulanlar, kəhərlər hanı?
Hanı qantarğalar, yəhərlər hanı?

Düşmən ayaq basır doğma vətəne;
Tez tutun, hardadır göy səmənd atım!
Qoyun qollarımı çırmayıb yenə
Dəli ürgelərə bir kəmənd atım.

Durmayıñ, atları tez yəhərleyin!
Bize müntəzirdir cəbhələr yəqin.
Çiynamdə bayraqım güneşdən uca,
Gedirəm, atlanın, sürüñ dalimca!

Kim deyir “şeirdən indi kar aşmaz”?
Kim deyir “şaire silah yaraşmaz”?
Bizim məskənimiz edilsə soraq,
Bilin cəbhələrdə gərmişik sine.

Şərəfdür at minmək, qılınc bağlamaq
Azadlıq eşqinə, vətən eşqinə!..
Çiynamdə bayraqım güneşdən uca,
Gedirəm, atlanın, sürüñ dalimca!

İyun 1941

BU DÜNYA DURDUQCA DURACAQSINIZ

Sən, ey buludların bağını yaran,
Tutqun üfüqlərdə qan tək qızaran,
Zülmətlər içinde açılan sohər!

Sən, ey səngərleri sıçrayıb keçen,
Süngünün, qılınçın six meşəsindən
Düşmənin üstünə şığıyan kəhər!

Sən, ey səməndimin yarı, yoldaşı,
Döyüş meydanında sədəfli qaşı,
Sinəmin qanılı bəzənən yəhər!

Sən, ey başdan-başa alışib yanın,
Yerbəyer məhv olan, təslim olmayan
Ağır bombalarla dağılan şəhər!

Sen, ey od içindən çıxıb müzəffər,
Volqa sahilindən Berlinə qədər,
Qırmızı bayraqı daşıyan əsgər!

Bu qızıl xətlərlə yazıram sizi,
Hərəniz tarixdon bir yarpaqsınız –
Bu dünya durduqca duracaqsınız!..

1945

ŞAİRİN HƏDİYYƏSİ

Bizim ev hazırlıq aparır bu gün,
Bir işlə məşğuldur ailə bütün.
Evin ortasında bir qutu durur,
Onun dövrəsində dolanır məğrur.
Alnında ezəmet, vüqar, ehtişam
Evin ağsaqqalı – mehriban babam.
Odur yiğib qoyan, səhərdən bəri
Cəbhəyə gedəcək hədiyyələri.

– Ordu dayağıdır, – deyir, – ölkənin,
 Bayram yaxınlaşdı, əlli tərpenin!
 Ehtiyat lazımdır bize hər zaman.
 Soyuq günler gəlir yenə qabaqdan
 əsgərlərə indidən gerek
 Yaxşı qış paltarı tikib göndərək,
 Üzünü nənəmə tutur ixtiyar:
 – A qarı, ləngimə, gətir, nəyin var!
 Nənəm yağı gətirir, anam bal qoyur,
 Bacım işləməli bir dəsmal qoyur;
 Atam qovurma et, qardaşım şərab,
 Yengəm də bir yaylıq, iki cüt corab.
 Bir tabağ'a yiğib xalam Gülsabah
 Getirir qatlama, qutab, paxlava.
 – Layiqsiz olsa da, göndərək, paydı...
 Bəri, sağ-salamat gedib çıxayıdı.
 Gələn hədiyyələr bir-bir yoxlanır,
 Qoyulur qutuya ağızı mixlanır.
 Diqqətlə üzümə boylanıb hamı,
 Ele bil dedi ki, hədiyyən hanı?
 Sanki bir od qopdu mənim sinəmdən...
 Ox kimi yerimdən atılıb həmən,
 Dolabın içini tökdüm, axtardım,
 Nazik bir kitabça tapıb çıxardım.
 Onu, yelkən kimi, tez açaraq mən,
 Dedim ki, menim də, budur hədiyyəm...
 Bu ciyər qanımdır, alın tərimdir,
 Öz ürək sözümdür, öz əsərimdir
 Əlvan bir dəmətdir, ömrüm uzunu
 Kənül bağçasından dərmisəm bunu.
 Şerimlə cəbhəyə gedəcək canım,
 Ucuz tutulmasın bu ərməğanım!
 Şeir – ölkəmizin məğrur səsidir,
 Şairin ən böyük hədiyyəsidir!..

Bakı, aprel 1942

BAHAR ÇİÇƏKLƏRİ

Bahardır... gün dəyir, yer nəfəs alır,
 Ötür həzin-həzin meşədə quşlar.
 Gözlərim bir səmtə dikilib qalır,
 Düşür xeyalıma dalğın baxışlar...

Deyirəm, görəsen, əziz dilbərim
 Hardadır, necədir, məni anırmı?
 Üstümə nur səpən parlaq ülkərim
 Başımın üstündə yenə yanırmı?

Qaydadır, dost-dosta, tanış-tanışa
 Ərməğan gəndərer bayram günləri;
 Mənim də ürəyim dönməmiş daşa,
 Bir an unutmadım, səni, ay pəri!

Ancaq, burda tanklar, maşınlar, toplar,
 Bol mərmiyi, patron qalağı...
 Dilbərim, özün de... de, burda ne var,
 Sənə ne göndərim bayram qabağı?..

Budur, səngərimin önündə erkən
 Bahar çiçəkləri gözünü açmış,
 Lakin mərmilərin ağır zəhmindən
 Onların gül rəngi bir azca qalmış...

Gözəlim! Sən nə küs, nə inci mendən,
 Neyləyim, münasib bildiyim budur
 Yazmasam da özün hiss edəcəksən:
 Bunlar etirdən çox, barit qoxuyur.

Layiq bilməsem də, həveslə dərdim,
 Küsmə, göz bebəyim, küsmə amandır!..
 Qoyub məktubuma sənə göndərdim,
 Qəbul et, cəbhədən bir ərməğandır...

Vetenim al geyir indi sərbəsər,
 Götən şamlar bürüyür sahili yenə...

Bəzənib çıxacaq qızlar, gəlinlər
Sevimli Xəzerin axşam seyrinə.

Ürekler şad, xürrəm üzler güller, şən
Əl-ələ, qol-qola gəzəndə hamı.
İpek donlarını tezcə gey, bəzen,
Şən də sahile çıx bayram axşamı.

Nə edim, bir ildə üç ay yaz olur,
Mümkünmü üç saat səni unutmaq?..
Heyif, çıçəklərin ömrü az olur,
Şənə çatanacan bəlkə solacaq.

Ah, bilsən necə xoş gelərdi mənə,
Bir müjdə olsayıdı bunlar vüsala...
Barı, bu gülləri asıb köksüne,
Əziz bayram günü məni xatırla!

Kim desə – yaraşmir bunlar, ay pəri;
Utanma, sixılma, iftixarla sən.
De, solğun olsa da, bu çıçəkləri
Nişanlım göndərib mənə cəbhədən...

Bakı, 1945

ALA ÇINAR

(Yaralı şairin dəftərcəsindən)

Ala çınar! Şeir yazdım sinənə,
Xatırımdən silinməmiş o yene...
Görən indi o yazılar qalır mı?
Oxuyanlar məni yada salır mı?

Ala çınar! Duyan varmı de səni?
Kim yazıları məskən edir kölgəni?
De, yanına şən diləkə kim gəlir?
Kim kölgəndə şeir yazıb dincəlir?

Ala çınar! Yaziq anam – baxtı kəm
Bilirdi ki, mon səninlə həmdəməm...
İndi hər gün qara salib başına,
Axşam-səhər dolanırımı başına?!

Ala çınar! Bir niskilim var mənim,
Yeddi yerdən yara aldı bədənim,
Min keçiddə ölüm kəsdi yolumu,
Döyüşlərdə itirdim bir qolumu,
Mon ölsəm də alınacaq qisasım, –
Təki sonin bir budağın sımasın!..

Ala çınar! Qanın vardır qanımda,
Üzüm ağdır, utanmaram yanında...
Heç demədim, eyni yollar haçadır, –
Əyilmə ki, mənim başım ucadır!..

Ala çınar! Heç demədim dağ-dərə,
Hara gəldi, sinə gərdim səngərə...
Qoy mərmilər dik başını əyməsin,
Mənə dəysin, yarpağına dəyməsin!

Ala çınar! Xəbər vermə anama,
Mən olurəm...sən ah çekib ağlama!
Yenə bezon tovuz kimi sərbəser,
Sən bəzənsən, golin-qızlar bəzənər...

1945

SÜNBÜL VƏ AT NALI

(Bir asgərin dilindən)

Biçinci qardaşım, elə biç ki, sən
Bir sünbül düşməsin yerə əlindən!
Dəmirçi! Nal qayır sən də vurhavur,
Atım cəbhələrdə qalmasın yalnız.
Bilin, vuruşlarda mənası çıxdur
İndi hər sünbülün, hər at nalının!

Bakı, iyul 1941

AĞ XƏLƏTLİ QIZ

Gözüm pəncərədən baxır uzağa.
Görürəm her təref bürünmiş ağa –
Yamaclar incə tül, zərif bir gümüş...
Mənim çarpayım da ağa bürünmiş.
Boz evin içi ağ, həyəti ağdır,
Sevdiyim qızın da xələti ağdır.

O mənim bir müddət qeydimə qaldı,
Əlim şəfa tapdı, qolum sağaldı...
Lakin qovr eyliyən bircə “yaram” var,
Mənə o “yarani” burda vurdular...
Güllələr, mərmilər edəndə tüşyan,
Sinəmdən dəymədi, dəydi qolumdan.
Lakin, bir ox atıb, ağ xələtlə qız,
Sinəmdən o vurdu, o vurdu yalnız...

Nə qədər gizlətdim məhəbbətimi,
Dolandı başıma pərvanə kimi.
Yaramı diqqətlə açır, bağlayır,
Mən tutqun oldummu, o da ağlayır.
Azca üzüldümmü, o da üzülür,
Güldümmü, onün da gözləri gülür...
Bir səhər getirib süd verir mənə,
İçmirəm. Qaşlarım çatılmış yenə...
İsladıb alınma tez kətan qoyur,
Nə kətan, yolumda hətta can qoyur...
– Ağrin azalır mı?

– Yox, azalmayırlar.

Ölürəm, qeydimə kimsə qalmayırlar...
Qızın xəncər kimi çatılır qaşı,
Axır yanağına isti göz yaşı.
– Qoy həkim çağırırmı.
– Yox, yox, istəməz,
Dərdimi onsuz da bilmədi heç kəs!..
Gördüm o tutuldu, qara bulut tək,

Dedim ceyran qızı, gülümşəyərək:
– Gedər ağrilarım, ey gözəl, inan,
Nətin əllerini sinəmə qoysan...

Bakı, yanvar, 1943.

BU YER ONUN YERİDİR

İpək, şal donlarını açıb tökdü öönüne
O, geyinmək istədi, lakin düşündü yenə:
– Mən hansını geyinim... qaramı, qırmızımı?..
Gəlin xeyli düşündü, geyindi qırmızını.

Axşam güllü, çiçekli qonaqlar töküldülər...
Tanışlar mehribanca danışdılar, güldülər,
Yer verildi hər gələn əziz yara-yoldaşa,
Doldu bəzəkli otaq qonaqla başdan-başa.

Mən gördüm, ortada bircə boş yer qalmışdı.
Həni onun sahibi?.. Bu dərd məni almışdı.
O qonağı düşündüm, ürəyim dincəlmədi:
Hamı geldi yetişdi, bəs o niyə gəlmədi?
Bəlkə aranı kəsən uca zirveli dağdır?
Bəlkə indi o yoxdur... Bəlkə indi o sağdır?..
Niyə isti çörəyi soyudu, buza döndü?
Niyə qızın gözləri sönen ulduza döndü?..

Süzüb şəkli, gəlinin tutuldu qaşqabağı
Gözlerinə apardı üzü güllü yaylığı,
Sanki bize deyirdi dodaqaltı arabı:
“Kimse burda oturmasın, bu yer onun yeridir”.
Tez mən dedim ürəyimde, hələ deyilməmiş tost:
“Yerin məlum, əziz qardaş, yerin məlum, əziz dost!..”

Hamı durduaya, qaldırıldı badələr,
Cəbhədəki əsgərin sağlığını içildi.
Süzüb şəkli, gəlinin tutuldu qaşqabağı,
Gözlerinə apardı üzü güllü yaylığı.

Sonra da qonaqların qəlbini sinmasın deyə
Düşüncələr içinde yaxınlaşdı süfrəyə:
Titredi dodaqları... eşitmədik səsini,
Sahibsiz piyaleyə vurdu piyaləsini...

Bakı, yanvar, 1943

BU ALƏMDƏ NƏ ÇATMAYIR?

Sakit bir gecədir, sessiz-səmirsiz.
Silinmiş aynası göyün tərtəmiz.
Torpaqdan çökülmüş odlar, alovlar,
Nə tüfəng səsi var, nə top səsi var...
Dirçəlir təbiət, canlanır həyat,
Dincəlir yorulmuş qoca kainat...

Kürrelər dövr edir yenə nizamla,
Ay yeri seyr edir bir ehtişamla.
Yenə məşəlini yandırıb Ülkər,
Yerlər o yerlərdir, göylər o göylər!..

Aləm öz yerində qaim olsa da
Bir şey çatışmayırlı yenə dünyada.
Siz deyin, aləmdə çatmayan nədir,
Neçin göyün qəlbini şanə-şanədir?
Bəlkə bu hikmətin bir mənası var?!
Göydə səf-səf oldu Karvanqiranlar
Odur, Yeddi qardaş verdi baş-başa,
Tərəzi ulduzlar dayandı qoşa.
Müştəri, Zöhəli tez andı gəldi,
Zöhre öz yerinə dolandı gəldi.
Bircə o gəlmədi, o gəlmədi, ah...
Gören harda söndü Ülkərim, eyvah!..

Mənim dağdan böyük bir kədərim var,
Nəmlı gözlərimdə dondu intizar –
Yel vurdu, gül qopdu öz budağından

Könlümün sarayı uçdu tağından.
Müşküllər düzəldi, o düzəlmədi,
İstəkli bir dostum getdi, gəlmədi...

Kürrelər dövr edir yenə nizamla,
Ay yeri seyr edir bir ehtişamla.
Yenə məşəlini yandırıb Ülkər,
Yerlər o yerlərdir, göylər o göylər!..

Bakı, 22 yanvar, 1943

GÖZÜNÜZ AYDIN

Gərgin qaşlarını çatanda zaman,
Bir xəbər yayıldı şəhərə, kəndə...
Sənin əziz oğlun, o ciyərparan
Ali bəsilahını yola düşəndə
Polad qollarını boynuna saldı,
Nəmlı gözlərində dünya qaraldı...

Öpüb əllerindən, düşəndə yola,
Qəlbin də, könlün də getdi onunla...
Xeyallar içinde hər saat, hər gün
Onu xatırladın, onu düşündün.
İndi, əziz ana, mehriban ana!
Bu əller yenidən gəldi cahana.
Silindi göylərdən qara buludlar,
Gözün aydın olsun, bir şad xəber var!..

Ey uzaq yolları gözləyən gəlin!
Yenicə çıxmışdı xınadan əlin.
Güllü bağçamızı boranlar aldı,
Sənin toy palтарın boğçada qaldı...
Zəfər bayramını etməmiş vətən,
Bir dəfə geyinib bəzənmədin sən.
Narın əllərinə xına qoy indi,

Səadət senindir... dünya sənindir!..
Bu gündən açılsın bağlı böğçalar.
Gözləriniz aydın, bir şad xəbər var!..

Sən ey çiçək dərən, dəstə bağlayan,
Bağçada gah gülən, gah da ağlayan,
Arabir eyvana çəkilib yalnız –
Baxıb bir şəkile qəmgin olan qız!
Duyuram, qəlbində dərdin var sənin,
O kədər – cavabsız eşqindir, yəqin.
Yolunu gözlədin xeyli zamandır,
İncimə, amandır, küsmə, amandır!
Bir daha getmə sən fikrə, xəyalə,
Az qaldı, az qaldı şirin vüsala...
Bağcanız güləcək, gözlərin aydın!
Nişanlın gələcək, gözlərin aydın!

Xalqın silahını, qılıncı – qını
Müqəddəs daşıdıq vicdanımızla;
Sular söndürməyən qorxunc yanğını
Əzmlə söndürdük öz qanımızla.
Asrı bayrağını göylərə zəfər,
Silindi buludlar, açıldı hər yan...
Bir düha, bir qılınc, bir də bu ellər
Çıxardı bəşəri qan dəryasından.
Gözündə qalmadı xalqın dileyi –
Dayandı qan seli, sənum küləyi.
Söndü cəhənnəmin alovu, söndü,
Dünyamız yene də cənnətə döndü...

Qumas paltarını geyindi dağlar,
Töküldü sinəmə şir-şir bulaqlar...
Ay ellər, göylərə uçanda xəyal
Saz hanı, tar hanı, ney, qaval hanı?
Çal, dönüm gözünə, aşiq, sən də çal!
Qoy səsin bürüsün bütün caham!
Ellər bu yanğından çıxdı hünərlə,

Böyük qalibiyət, böyük zəferlə
Qaydır cəbhədən dostlar, tanışlar,
Gözleriniz aydın, bir şad xəbər var!

May, 1945

DEYİRLƏR

Deyirlər: hökmü var dövrün, zamanın,
Anın da hökmü var xeyirdə-şərdə.
Daim döyünsə də qəlbə insanın,
Dincəlir bu ani döyüntülərdə.

Deyirlər: qovgadan çıxmış bir aslan
Baxıb sinəsinin axan tərinə,
Ağac kölgəsinə uzanıb, bir an
Başını söykədi bileklərinə.

Deyirlər: bir darda el qohrəmanı,
– Eli qurtaracaq öz əlim, – dedi.
Əzib yeddi başlı bir ejdəhanı,
– Haqqım var azacıq dincəlim, – dedi.

Deyirlər: otuz il bir münəccimin
Yuxusuz gözleri səmada qaldı.
Elə ki, hökmüne inəndi yeqin,
O gcə bir şirin yuxuya daldı.

Deyirlər: bir düha oddan-alovdan
Əzmlə çıxardı bəşəriyyəti.
Dünyanı nurlarda gördüyü zaman,
Unutdu çəkdiyi min eziyyəti.

Deyirlər: göylərdən çox məgrur gəlir
Ov alıb dənəndə şahin şikardan.
Böyük sərkərdələr belə dincəlir
Müzəffər çıxanda vuruşmalardan...

Bakı, noyabr, 1945



Ən geniş aləm



ƏN GENİŞ ALƏM

– Altmış il nədir, sən yüz demişdin –
Bir dostum söz atıb, toxundu yenə...
Dedim ki, nə zaman doğulduğumu
Kim görüb, kim bilir söyləsin mənə!

Qardaş, eləcə də mechuldur o gün –
Harada “əlvida” edəcəyəm mən –
Nə zaman gözümü çekib dünyadan
Başqa bir aləmə gedəcəyəm mən?..

Bu sözlər qoribə gəldi dostuma
– “Başqa bir aləmə...” deyib, o güldü.
Sanki bu gülüşlə qarşında mənim
Üfüqlər qızardı, al dan sökündü...

Birçə aləmi var qələm ohlinin –
Vaxtılı bir seyyah belə demişdir: –
“Gəzdiyim, gördüküm min bir dünyadan
Şeriyət aləmi daha genişdir...”

O geniş aləmin qapısı dardır –
Açmaq üçün gərek hünərin olsun!
Mən hünər dedikdə – əsər deyirəm –
Qapı aça bilən əsərin olsun!..

O zaman əbədi yadigar qalar
Yazan qələmin də, yazı masan da.
Yox, əger sənotin clin deyilsə,
Yaşasan da olar, yaşamasan da...

Bakı, 1965

ÖZ BULAĞIMDIR

Aran qışlağımdır, dağ yaylağımdır,
Al-yaşıl yamaclar şən oylagımdır.
Nə yağış suyudur, nə qar suyudur,
Sinəmdə çağlayan öz bulağımdır.

1944

SİLAH

Kef edənlər olsa da...
Çoxdur amanlar, ahlar...
Cürbəcürdür silahlar.
Bəxtim yaxşı gətirdi
Mənim nə bir sultanım,
Nə də bir şahım oldu.
Mona gəzdim sözlərdə,
Məna verdim sözlərə,
Bəlkə günahım oldu?
Sözlü qafiyolərim,
Qafiyəli sözlərim
Mənim silahım oldu.

1983

TANINARSAN

Sənətkara sima gərək, –
O yaranır qanla, tərlə.
Qalibiyət qazanıñır
Bir əmeklo, bir hünərlə.

Varındırsa bunlar əger,
Moyus olma, demək varsan.
Min adamın arasında
Seçilərsən, tanımarsan!

1976

İŞİQ SAÇIR

Şeir fıravanhıq, gümrahlıq sevir
Nə faciə istər, nə do folakət.
Qolom düşmənidir qaranlıqların
Yanır, işiq saçır zülmətə sənət.

1977

ÖZÜNƏ BƏSDİR

Ləyaqətin varsa taparlar səni,
Şan-şöhrət dalınca qaçmaq əbəsdir.
Şairlikdən böyük dünyada nə var,
Öz adın, öz sanın özünə bəsdir.

1976

İZLƏRİ SİLİNMƏSİN

Oylığında izim var,
Hələ bir müddət qalar.
İstərdim, indi orda
Yoxluğum bilinməsin,
İzlərim silinməsin!

Evimizə apar, dost
Bu kiçik kitabçam.
Kəndimizdən şerimin
Ayağı kesilməsin,
İzləri silinməsin!

1981

BU KİTABIN FƏSİLLƏRİ

Uzun müddət çalışdım,
Yüz fəsilli bir kitab
Üzərndə işlədim.

Ağlı, qaralı gündə
Gah güldüm öz ömrümə,
Gah ağladım, inlədim.

Hələlik yazdıqlarım
Onun bircə fəslidir –
Qcyd olunubdur hər gün.

Doxsan doqquz fəslini
Aparıram özümlə,
Vaxtsız ölonlər üçün.

Bilirəm, soracaqlar
Orda yatanlar məndən,
– Qonşu, təz ol, danış, din!

Biz tez köcdük, barı sən
Bizdən sonra dünyada
Nə gördün, nə eşitdin?

1981

BİR XEYRİ VARMI?

Bir tanış varaqladı
Mənim yazdıqlarımı.
Dedi: – Barı bunların
Bize bir xeyri varmı?

– Qanana xeyirlidir,
Faydalıdır həqiqət.
Geniş qanadlı olur
Qüdrətli şeir, sonət.

Heç kəs doğulmamışdır
Yerde sürünmək üçün.
Mən şeri yazmayıram
Göze görünmək üçün.

Mənim bu yazdıqlarım
Sərraf olsa bilerdi.
Yarı insan eşqidir,
Yarı da insan dərdi

1981

ÖZÜMƏ YETİKDİR

İnsanın könlündə məhdud deyildir
Mənalı ömür-gün, şirin, xoş niyyət,
Təəssüf, her zaman qismət olmayırlar
Uzun həyat yolu, ağ gün, səadət.

Özünün varını əsirgəmədi,
Bir məlek bəxş etdi təbiət mənə.
Ferehlə, sevincə nail olumuşam
Ürəyim sevenə, könlüm deyənə.

Neçəsini özüm yola salmışam,
Köçübdür dünyadan neçə tay-tuşum.
Qocahıq mənim do tutub yaxamdan –
Özümüzə deyildir heç əqlim, huşum.

Nigaran deyiləm, lakin sabahdan,
Gözəl ailəm var – oğlum, qızım var.
Sarsılmaz qalamdır arxamda mənim,
Mənəvi qüdrətim, gücümüzür onlar.

Xalqımla yaşıdım mənən hər zaman.
Müdam qəlbimdədir yaxşı insanlar.
Xoşa gələn varsa yazdıqlarından,
Çox güman məni də sevənlər olar.

1977

DİLİN VAR ƏĞƏR

Buluqlar siliniib, gülür təbiət...
Yazın oğlan çağı... iki-üç nəfər
Dəniz kənarında, sərin kölgədə
Yanaşı əyləşib söhbət edirlər:
– Təsadüf etdikcə çox qasqabaqlı,
Qat-qarışq dillə deyinir uzun.

Düzünü deyim ki, qana bilmirəm
Nə demək istəyir sənin bu dostun? –
Dostunu müdafiə etmək istədi,
Yuxarı qaldırıb azca əlini:
– Siz heç qınamayın mənim dostumu, –
Bu yazıq bilməyir ana dilini...
Dostum soruşur ki, səbəbi nədir
“Ana dilim” – deyir indi hər yetən.
– Bəs necə? Min nemət dadıbsınız siz,
Deyin, şirin nə var ana dilindən?
– Biliyəm, şirindir, lakin sualın
Bildiyiniz qədər deyildir asan.
– Deyin, yer üzündə həyat olarmı?
Əger bir-birini qanmasa insan?
Dil dəstlüq, qardaşlıq xəzinəsidir,
Xoşbəxtidir öyrənib çoxlu dil bilən.
Qara torpağa da layiq deyildir
Öz ana dilini bilməyib ölon...
– Xaricdə qalmışdır çox uzun müddət
Şair, bu dostumu bağışlayın siz.
Mənə də qəribə suallar verir;
Öyrətmək lazımdır bunu şübhəsiz...
O bəzən məni də narahat edir,
Bunun son suali, şair, belədir:
Öz dili, qanunu yoxdurrsa xalqın,
Dilsiz bir ölkədə dövlət olarmı?
Hökumət işini idarə edən
Elə ləyaqətli dilimiz varmı?
– Bəli, elbəttə, var! Get, tarixə bax!
Xalqım var, ölkəm var, clim var mənim.
Dövlət işlərini idarə edən,
Çox güclü qüdrətli dilim var mənim!
Bax indi, anladım, dilin var əger,
Bil ki, varın da var, sərvətin də var.
– Lakin biz deyirik, – dilin var əger
Bil ki şe'rini də var, sənətin də var!..

1976

OXUYUN MƏNİ

Ey ana torpağım, ey ana yurdum!
Sənin qucağında ayağa durdum.
Qayğıyla böyüdüñ heç unutmaram.
Öz torpağın məni, öz suyun məni.
Xram sahilində, Kür kənarında,
İncə dərəsində oxuyun məni!

1982

VARINI VERƏN UΤANMAZ

Bir kitab hədiyyə etdiyim zaman
İki söz yazmağa mən adətkaram.
Etibarlı dostdan, yaxın tanışdan
Heç öz canımı da əsirgomərəm.

İndi deyirsiniz – şair, di buyur,
Verdiyin kitaba iki misra yaz.
Baş üstə, mənim də olanım budur,
Demişlər, “varını verən utanmaz”.

Varını deyəndo, dövlət demədim,
Əsarot mənbəyi sərvət demədim.
Varın qabiliyyət, istedad olsun,
Bir də ki ləkəsiz, təmiz ad olsun!

Dostluq neğmeleri, şirin mahnilər,
Bəli, bunlar olub külli-varım da.
Xalqımın dileyi – arzularımdır
Demişəm onları misralarımda.

Dövlətim, sərvətim heç vaxt olmamış,
Bu bir hoqiqətdir, əzizim, bilin!
Dövləti yazdığını əsərləridir,
Hər bir elm əhlinin, sonəl əhlinin.

1975

BİRÇƏ ZƏRRƏM DƏ BƏSDİR...

Yad ellərə düşəndə
qəriblik boğur məni...
Öyilməyə, sınmaga
qoymayırlı qurur məni...

İstər dən kimi üyüt,
un kimi yoğur məni,
İstər lap qovurğa tək
bir sacda qovur məni.

İstər tonqal qalayın,
siz məni atmaq üçün.
Bircə zərrəm də bəsdir
məni tanıtmaq üçün.

1976

HƏLƏ ÜRƏYİMDƏDİR

Yaş istədim ömrümə
Təbiətdən ilbəil.
Mənim arzum, istəyim
Heç də səbəbsiz deyil.

Ömür bir ehtiyaedir,
Destum, bunu, bil, bildir.
Son kitabımdır bəlkə,
Bu son sözüm deyildir.

Sual etmə harada,
Sual etmə kimdədir?
Yüz bu qəder kitab da
Hələ ürəyimdədir

1976

Həyat fəlsəfəsi

FİLOSOF VƏ ŞAIR

Filosof

Şair filosof tək durub, düşünüb,
Uzaq üfüqləri görso yaxşıdır.

Şair

Filosof dostlar da hor müddəamı,
Şeriyət diliylo versə yaxşıdır.

Filosof

Həyat öyrəndikcə şair özgəye,
Dərsini həyatdan alsa yaxşıdır.

Şair

Filosoflar dönüb şair olunca
Şairlər filosof olsa yaxşıdır.

Müəllif

Yox, yox! Əzizlərim əbos yerə siz
Mətləbi uzadıb sehv edirsiniz.
Cəbhə bir olduqda, yol bir olduqda,
Bunlar bir-birinə tamam oxşayır,
Dünyani, insanı dərk edən, sevən
Şair filosofdur, filosof şair.

1976

XEYİRSİZ OLUR

Ömrümüz əbədi həyatdır, onun
Maddi, mənəvi dünyası vardır.
Baxır, sonsuzluğa baxa bilməyir,
Hər kimin başına bu dünya dardır.

Yaşamaq, yaşatmaq mübarizədir,
Budur məhək daşı işin, zəhmətin,
Felsəfi fikirlər, səyyar xeyallar
Qartal qanadıdır şerin, sənətin.

Lakin quru sözə, ehkama dönür.
No zaman fikirlər şırsız olur.
Cəmiyyətdən uzaq, həyatdan uzaq
Uydurma fəlsəfə xeyirsiz olur.

1974

YENİDƏN DOĞULACAQDIR

Mübahiso edir iki filosof –
Hansi düz bürüür, hansı cəhl edir?
Bir dünyalıq işdir şəhər dünyənin,
Gel baş tap bunların hansı haqlıdır?
– Əbədi hərəkət möqbulsə əger,
Əbədi sükünət gəzmək nəhaqdır!
– Dünyada nə varsa yoxluğa məhkum,
Nə yoxsa – yenidən doğulacaqdır...

1974

SÖYKƏNSƏ

Öz işini sevir candan,
Usta utanmaz heç zaman,
Bina uçmaz, iki yandan
Kərən dirəyə söykənsə.

— 73 —

Bir gün dara düşsə əgər,
Çıxar dardan müzəffər –
Məglub olmaz qoç igidlər
Kürək küreyə söykənse.

Sən bizdə bir qismət kəssən,
Mən sizdə bir qismət kəssəm.
Nemət itməz onu bil sən,
Çörək çörəyə söykənse.

Qalmayacaq yüz al, min al,
Nə zər, qızıl, nə dövlət, mal,
Ad-san yaşar, əgər halal
İşə, əməyə söykənse.

Qaladır möhkəm divarlı,
Qoşa dağdır başı qarlı –
Sədaqətli, etibarlı –
Ürok ürəyo söykənse.

1976

SAHİLDƏ

Onu mən tərif etdim,
Sözümüz tutmadı, yox,
Bir an gülümsemədi,
Bu gün üzü bozdur çox.

Uçdu dəli dalğalar,
Üreyimcə axmadı.
Mən hey dənizə baxdım,
Dəniz mənə baxmadı.

Lakin qulaqlarında
Danışındı dalğalar.
Mən aydın eşidirdim,
Edə bilmərəm inkar:

– Seyr etmək sahilləri
Şair, asandır, asan!
Ancaq buruqlara sən
Çox uzaqdan baxırsan...

1977

TORPAQ DA, DAŞ DA

İstərdik bizim müdür
İşdə tələbkar olsun!

Lakin işgüzarlara
İnəim, etibar olsun.
Eşitmiş olsanız da
Bu sözler olmaz hədər.
Hər bir yaxşı işçini
İstərdik ki, müdirlər
Qayğı ilə işlədə,
 Qayğı ilə yaşıda.
İndi qayğı lazımdır
 Torpağa da, daşa da.

1978

BİR FİLOSOFA

Hər fikri sözlərdir ifadə edən,
Mona, məzmun deyil istilah, lakin
Fəlsəfə deyildir, cənab filosof,
Yalnız terminlərdir sənin bildiyin.

Hər elmin dayağı, bünövrə daşı ..
Həyati təcrübə bilikdir, bilik!
Bir əsl fəlsəfə elmi var, bir də
Uydurma, qondarma, fəlsəfəçilik.

1976

ƏBƏSDİR

Azan sosi golondə
Elə bilirdik o vaxt
 O ilahi bir səsdır.
Nənəm – “Allahü əkbər” –
Deyorkən zənn edərdim
 Əkbər canlı bir kosdır.

Birini “allah” etmək
Tələbidir zamanın –
 Demə sadə həvəsdır

Allahdan insan olmaz,
Eləcə də adamı
 Allah etmək əbəsdır.

1977

GÖRÜNMÜR

I

Haldan-hala düşür rəngi dünyanın –
Müəyyən geyimi-donu görünmür.
“İbtida”, “intiha” gəzme ki, onun
“Övvəli” görünmür, “sonu” görünmür.

II

“Dünya əbedidir” deyirik, lakin
 Bilmirik sırrını “əzəlin”, “sonun”
Əgər ibtidası varsa varlığın,
 Mütləq intəhası olacaq onun!..

1976

EHTİYAT

Adam bəzən təhlükəni
 öncə bilməyir,
O yerdə ki, heç bir qorxu
 gözənlənməyir,
Orda daha ehtiyatlı,
 servaxt ol ki, sən
Əksor halda xəta gelir
 gözənlənmədən...

1976

TƏZYİQLƏR

Hər adamda təzyiqin
Müxtolifdir səbəbi.
Biri dincdir xəstənin,
Digəri çox əsobi...
Höküm yerdə yoxladı,
Dedi: – Təzyiqi çoxdur,
Gərək yatıb dincələ
Başqa əlavə yoxdur...

Verdiyi əlborcunu
Almağa gelən qoca
Yanında duranlara
Söyləyirdi astaca:
– Həkim tanımayıf heç,
Bilmir həmin adamı.
Yaxşı tanıyıram mən,
Onu tanıyrı hamı.

Bilirsinizmi niyə?
Artıqdır qan təzyiqi?
Çünki o yalançının
Yoxdur vicdan təzyiqi...

1978

KİMİN BAŞI, KİMİN DAŞI

(Həkimin söhbətindən)

Kimin otuzunda ağarır başı,
Ömrünə qəsd edib vaxtsız, o naşı.
Kimin qırx beşində ağarır başı,
No süd-qatıq yeir o, nə də süd aşı.
Kimin əllisində ağarır başı,
Qohumun, qonşunun ağırdır daşı...
Kimin altmışında ağarır başı,
Daraşib başına qohum-qardaşı.
Kimin yetmişində qaradır başı
Onu çox isteyir ömür yoldaşı.

1976

Yerlər var ki, müdam qardır, yağışdır,
Bilmək olmur o bahardır, ya qışdır.
Deyirlər ki, yanlış da bir naxışdır
Harda qarlı, harda qarsız dünyadır.

Kim satır, kim alır, ondan qazanır,
Kim zərərə düşür, alışib yanır.
Alveri çox təmiz bir sənət sanır,
Kimə karlı, kimə karsız dünyadır.

Hər ölkədə müxtəlifdir məzəndə,
Günah nə sendədir, nə də ki məndə
Qazanan da deyir, mal itirəndə
Kimə varlı, kimə varsız dünyadır,

Biri qonşusuya olur canhacan,
Biri qohumlardan qaçıր çox zaman.
Mini gileylənib deyir-tanışdan
Etibarlı, etibarsız dünyadır.

1983

MÖHKƏM VURUN

Az deyil işgüzar, qayğıkeş insan
Xalqının içində olub hər zaman.
İşçi omoyinə hörmət edənlər,
Lakin tanınmamış cənablar da var –
“Sabah, sabah!..” deyib başdan edənlər.

Elə ki, gördünüz kobud, bürokrat,
“Alır dəstə-dəstə, yişirir qat-qat”.
O vaxt cesaretlə, ozm ilə durun,
Sizo dirsəyini göstərəndə o
Əyri bileyinə çox möhkəm vurun!

1981

DÜNYADIR

Biri tərəzidə neyi var, çekir,
Birinin başını yorur min fikir,
Biri gözü yolda intizar çekir,
İntizarlı, intizarsız dünyadır.

SƏBƏBSİZ YARANAN

İnam, etiqadla yaşayınlar var,
Bəxtovor başına o insanların...
Deyirlər dünyani yaradan olmuş –
Budur etiqadı inanınanların.

Dəlili, isbatı öz ürəyindədir,
İstər heç inanma, isterse inan.
No bir səbəb axtar, nə də səbəbkar
Səbəbsiz yaranıb yoxdan yaranan.

1977

HANSINIZ QIZDIR

Görürəm axşamları,
Sahildə gəzəndə siz.
Lap eyni qafiyədə,
Eyni geyimdəsiniz.
Ayrıd edə bilmirəm,
Bağışlayın cavanlar,
Məni əfv etmək olar...
Saçlarınız uzanıb
Durur kəmər yerində.
Çiçeklər səpilibdir
Tellərin üzərində
Güman edirəm ki, heç
Məndən inciməzsiniz...
Döne-döne onlardan
İzin istədim, izin.
Deyin hansınız oğlan,
Hansınız qızdır sizin?

1981

DOLUR EV-EŞİYİ

Biri dəvət etdi... getdim nə olar...
Baxdım, çox zəngindir, doludur evi
Əfqanın qumaşı, hindin şalıyla.

Oraq gəzdirəndən, çəkic tutandan
O bir damla belə, üstün deyildir
Öz elmi, öz ağılı, öz kamalıyla.

Bes hansı yollarla, siz deyin, dostlar,
Dünyadan xəbəri olmayan kəsin
Dolor ev-eşiyi dünya malıyla?..

1977

YALANÇI ETİQADLAR

Sen ağ deyən zaman o deyir qara,
Hor kosin öz gözü, öz eynəyi var.
Bu dünyani hor kəs bir cürə görür..
Müvafiq olmayırlar çox vaxt baxışlar.

O kimdir bir çörək ağacı etmiş,
Hərdən bir "Əmməni", bir də "Yasini",
Alan da, yeyen də özüdür, ancaq
Heç ele vermeyir öz yaxasını.

Hərçəndi hünəri özündə görür,
Məftundur şöhrətə, dövlətə, ada.
Çətinə düşəndə, "qadir qüvvə"nin
Ayağına yazır nə var dünyada...

1974

MÜDRİK QOCA DEYİRDİ

Dünyanın bir sırrı bellidir bizo
Qanunu əbədi, hökmü qətidir.
İndi əbədiyyət gəzmək əbəsdir
Əbədiyyət özü müvəqqətidir.

1978

ƏCƏL BİRDƏN GƏLİR

Murada, məqsədə, yetişmək üçün
Günlər azlıq edir, ömür yetməyir...
Nə qapını döyüür, nə pəncərəni
"Əcəl" birdən gelir, xəbər etməyir.

Əbədi deyilsən... qafıl olma heç,
Bugünə bir iş gör, sabaha tədbir...
Axşam işlerini səliqəyo sal,

— 81 —

Borcunu, xərcini xatırla bir-bir,
Səhor açılana, günəş doğana
Kim öle, kim qala bilmək çətindir,
Bugünə bir iş gör, sabaha tədbir...

1977

Elmin, fənnin əliylə
Alımlar körpü saldı
Yerdən ulduza, aya.
Körpü sala bilmədik
Biz bu taydan o taya,
Siz o taydan bu taya.

1974

MÖHTAC OLARSAN

Çörəyi qarnına yeyirsən, düzdür,
Lakin əfv edilməz günahın, ey dost,
 Sən onu başından aşağı tutsan.
Unutma, bu hökmü xatırla, müdəm:
Bütün nemətlərə möhtac olarsan,
 Yediyin çörəyi bir an unutsan.

1974

UNUTDUQ

(Məsləhətçilərə)

Cavanlarla möşgül olduq sübhi-şam,
Yad etmədik, qocaları unutduq.
Çox dərr vurdurmuş etibarular, həyif kif,
Sədaqəti, etibarı unutduq.

1975

ZARAFAT

Aramızdan tek bircə
Səsli-küylü, maşını
 Ensiz şose yol keçir,
Sanki sərhəddir küçə,
Bu məhləni elə bil
 O yol ortadan biçir.

— 82 —

SƏĞİR “NUN”

Dilimizdə bir səs vardı bir zaman –
“Nun” deyirdik ona, bizlər, səğir “nun”.
- “A” -- kimi, “o” kimi aydın deyildi –
Səsi alçaq idi bir azca onun.

Səsin, seçilmeyir başqa səslərdən
Oğul, öz nəfəsin, öz sesin olsun!
Bele getsə, bala, itib-batarsan
Necə ki axırda itdi səğir “nun”.

1977

TALE NƏDİR?

Hər kəsin taleyi öz əlindedir,
Bunu xatırlayaq gərək bizi müdəm.
Özü yaradandır, özü qurandır,
Bu həyatda hər bir işgüzar adam.

Köməyi hor zaman ondan umursan,
Deyirsən, qadirdir, vahiddir, tekdir.
Gözləmə ki, sənin əyri işini,
Gelib fəlek özü düzəldəcəkdir.

Yaxşı işimizlə düzəlir bizim
Olan sohvimiz də, “günahımız” da,
Daha fəleklardən kömək ummuruq,
Bəndəmiz də bizik, allahımız da...

1977

— 83 —

AYAĞINDAN DƏYİR...

Cavanam deyirsən, mənə nə var ki,
Vaxt olur soyuqda çimirom göldə.
Qışda tar bağlamış qarın üstündə,
Bəzən ayaqyalın gəzirəm çöldə.

İstorsən cavan ol, istersən qoca,
Canına qulaq as, baxma yaşına.
Atalar demişdir, bəzən adamın
Ayağından dəyir soyuq başına.

1977

YEDƏKLƏMƏYİN

Üroyimdə çoxdan bir nisgilim var,
Sizlərə aiddir sözüm, sizlərə.
Ehtiyatlı olun, əqililər də,
Bəzən qoşulurlar əqilsizlər...
Qoruyun, insani sıfətləri siz,
Heç vaxt alçalmayın, heç vaxt etmoyın.
Cilovdarı olun hər ilin, ayın,
Daim ycdəkləyin, yedəkləməyin.

1976

QALIR

Çalış, qalma ayaqdan
Əzel ayaqdan qalan,
Sonra da əldən qalır.
Hərəkət et, səbhi-şam
Əldən-ayaqdan qalan,
Nəhayət, dildən qalır,
Həmişə birlikdə ol,
Qaynayıb qarışmayan
Obadan, əldən qalır.

1975

SINAQ

Xeyirxahlıq bizim ata-babanın
Ocağından, oylagından çıxıbdır.
“Hər şeyin təzəsi, dostun köhnəsi” –
Bu qızıldır, Şahdağından çıxıbdır.

Təzə dostu yaxşı sına, o səni
Dönə-döñə yandırıbdır, yaxıbdır.
Köhnə dostu gərək deyil yoxlamaq,
O, illərin sınağından çıxıbdır.

1977

REDAKTOR VƏ OXUCU

(“Elm və həyat” jurnalının oxucularından)

Redaktor: – Çox sevindim, bilirom,
Alıb bizim jurnalı.
Şən elmdən, həyatdan
Oxuyub oldun halı.

Oxucu: – Almayına almışam,
Baxmamışam hełə heç,
Başım qarışiq olub,
Dostum, günahımdan keç!
Hər gün toyda, nişanda...
Gözüm açılmayıır bir,
Təmtəraqlı büsatdan.
Kefdən qala bilmirəm,
Nə “elm”dən haliyam,
Nə də sizin “həyatdan”.

1977

SABİRİ ANDIM

Əyləşib qapıda-günəqarşında
Qohumlar, qonşular söhbət edirlər...
Elin söhbətini, elin dərdini.
Özündən eşitmək deyildir hədər.

Baxırsan, sözləri çəpleşir, bəzən,
Yaxın qohum-qonşu olsa da bunlar.
Bir sayaq deyildir adamlar, burda,
Əliyəri də var, sözü düz də var.

- Deyirəm ogrudur, ogrunu tanı! –
Apardı, gözünlə gördüm heyvani...
- Çox da ki, görmüsən, sübutun hanı?
Görmək işə keçmir, göz işə keçmir.
- Qaynar bulaqlardır bədənimdə tər,
Harayılm heç sənə etməyir əsər...
- Yanır qaz tonqalı – yanır üfüqlər,
Odunu kül basıb, köz işə keçmir.
- Gördün bir məhlədə yoxdur hörmətin,
Əbəsdir təvəqqən, boşdur minnətin.
Anlamaz yanında sözün-söhbətin,
Minməz məzəndəye, söz işə keçmir.
- Yaxşı getirmədi işlərin bu qış,
Görünür ki, səni tutubdur qarğış;
– Neynəyim, beş mindən, on mindən, danış,
Əlli işə keçmir, yüz işə keçmir.

Boğazın kəndirə keçdimi sabah,
İstər lap vəzir ol, istər şahənşah,
Yetməz harayına nə aman, nə ah,
Qərq oldun dəryada, üz, işə keçmir...

Mən, həm qozəbləndim bu adamlara,
Həm də, bəzisinin halına yandım.
Hanı, hanı dedim, süngü tek qələm?
Sabiri düşündüm, Sabiri andım...

1976

“PTİÇKA” QUŞ DEMƏKDİR

Yaxşı bilirsınız ki,
Ptıçka ya quşcuğaz,
Ya da ki, quş deməkdir.
Quş uçmasa yaşamaz,
Qanadı var, qolu var,
Quş da uçuş deməkdir.

Müdir düşündü dərin;
Balaca tədbirlərin,
Qaraca tədbirlərin,
Alaca tədbirlərin,
Önünə birçə-bircə,
Yaraşıqlı quşları,
Ptıçkaları düzdü.
Bir varaqda baxırsan,
Ptıçka beş-on deyil,
Ptıçka bəlkə yüzdü.

Quşcuğazlar böyüdü,
Göründü lap uzaqdan.
Lakin faydalı bir iş,
Görülmədi o vaxtdan.

İstiloşdi havalar,
Qış günü yaza döndü.
Quşcuğazın hər biri,
Böyüüb qaza döndü.

İllər, aylar dolandı,
Nə vardı müdir yedi.
Canı çıxşın quşların,
Quşlar ac durar, dedi.

Müdirin öz qarnı tox,
Lakin yem anbarı boş.
Dənliyində donı yox,
Nə qədər ac qalar quş?!

Daha qala bilmədi,
Ptiçka uçdu getdi,
“Tədbirlor”i götürüb
Havaya uçdu getdi...

1974

QUŞCUĞAZ

Bəzən yumur gözünü,
Ele bil sayıqlayır.
Məlum dəyil səbəbi,
Gah gülür, gah ağlayır.
İyirmi altı olar
Belkə bir az da çoxdur
Həmən oğlanın yaşı.
Həmişə dəmdir “yazıq”.
Atasının pulundan,
Onun açılmış başı.
Bədəndən pis deyil heç,
Ağıldan kəmdir bir az,
Tapın hansı yuvanın
Quşudur o quşcuğaz?

1978

XOŞ GƏLİR

İstər məni danlayın,
İstər söyüñ, nə danım,
Xoşlamıram bu halı –
Kirpikləri calaqlı,
Gözlərinin göyormış
Altı, üstü boyaltı
Xanımları sevmirəm.
Görməyəndə onları,
Barı görmüm dincəlir.
İndi “çirkinlər” mənə
Bu qondarma, bu süni
“gözəllərdən” xoş gəlir.

1975

VAR

Söz bazarı kasad deyil –
Satan da var, alan da var...
“Ay müştori, ucuzdu gel”!
Deyib ses-küy salan da var.

Sevməsən də, oxucu, döz!
Sən mənadan əlini üz!
Əsərində bircə düz söz,
Varsa, min bir yalan da var.

Qeybat eden ondan-bundan,
Ara vuran, böhtan atan,
Ucuz alan, baha satan,
Əli eyri olan da var.

Qibləyə tutub üzünü,
Göylərə dikib gözünü,
Şöhrət üçün tez özünü
Oda, közo salan da var.

Lakin bircə ona şadəm:
Çoxdur eldə yaxşı adam –
Öz canından keçib, müdam
El dərdino qalan da var.

Həqiqətən ağırdır,
İnsaflı baxsaq əgər.
Çox da ki, yoxdur dili,
Söz də dincəlmək istər.

1978

DƏRD CƏKİR

Əyni cırıq-cırıq, yamaq-yamaqdır,
Gezir başlaçıq, ayağıyalın.
Üzdən təmiyəram, lakin adını
Bilmirəm... özündən siz xəbər alın.

Əsnəyir, aramsız üzüdükcə o,
“Ya Allah, ya imam, ya körəm”, deyir.
– Niyə bu gündəsən? – Soruşan kimi –
– Mən xalqın dərdini çekirəm – deyir.

Guya zəngin olub-tərifləyir çox
O, köhnə eyyamı, mozhəbi, dini...
Özünün dərdini çəkə bilməyen
Necə çökə bilər xalqın dərdini

1977

DİNCƏLMƏK İSTƏR

Biz mənalı sözlorin
Keşiyindo dururuq.
Lakin söz var, onu çox –
İşlədirik, yoruruq.

Aramsız çeynənən söz
Üzdü dili, dodağı.
Təkrar yordu qələmi,
Yordu gözü, qulağı.

— 90 —

MİLLƏT

Millətə qurban olsun
Bizim əziz canımız.
Bunu da bilək ancaq...
Faydalı iş görmodən,
Millət, millət deməklə,
Millətin qarnı dolmaz.
Millət, millət deməklə,
Millət saxlamaq olmaz.

1989

CÜLLÜT

Cox qürurla cik-cik edir,
Qonub uca bir budağă.
Həm yaxına baxır tez-tez,
Həm də göz qoyur uzağa.

No göylərdə bir qartal var,
Nə də yerlərdə bir quzğun.
Daha nədən qorxacaqdır,
Daha nə vecinə onun.

Bircəsi də görünməyir,
Məndən sayır bütün quşlar,
Bu meşəyə hansı uça,
Məni görso qanad salar.

— 91 —

Yanında bir yuva da var,
Çördən-çöpden tikib bu yaz,
Elə baxacadir, ona
İki-üç noxud sığışmaz.

Deyir – özüm sevməyirom –
Heç göylərlə yoxdur aram.
Mon istəsəm qartaldan da
Yüksəklərə tez uçaram...

Siz bir baxın, o cüllütün
Çop yuvası nə boydadır?
Görün, özü nə boydadır,
İddiası nə boydadır?..

1977

ONUN ÜRƏYİ

Ayrıdır şışmanın eşqi, həvəsi, –
Yaylağın motaşı, dağın korosi.
Kim deyər, bunları onun mədəsi
Aşırmaq, həzm etmək gücündə deyil?

O deyir; – Çalışmaq olmaz bu qədər,
Hostədə üç saat işləsək yetər,
Yenəkdə sinanar cəsarət, hünər,
Yoxsa da əkində, biçində deyil.

Böyük qazandadır onun xöreyi,
Bilinmir haraya yeyir çörəyi.
Göl indi inan ki, onun üreyi,
Piyli mədəsinin içində deyil.

1978

DAYAĞI YOXDUR

– Büsbütün dəyişə biləmiş adam,
Kişi, baxıram ki, dəyişib tamam.
Sadə adamlarla indi mehriban,

Canhacan olmağa marağı çoxdur.
Asib-kəsən deyil qabaqkı kimi,
– Çünkü qabaqkı tek dayağı yoxdur.

1977

LƏBBEH

Kömöyi, əlacı yerdə axtarın,
Ummayıñ, göylərdən, qövsi-qüzehdən.
“Bəli, bəli...”lərə etməyin adət,
Bir lənətdən qaçın, bir də ləbbəhdən.

1974

BABAMIN ÖLÇÜSÜ

Babam ölçü bilmir, çoxdan unudub,
Ömründən, günündən keçən anları.
Qoca yeddisində görməli işi,
Durub yetmişində görür onları.

1976

YOXDUR

Sən çox bədbəxt adamsan –
Belədir, etmə inkar.
Sənin nə birçə dostun,
Nə birçə düşmənin var.

1976

HƏYAT VƏ ÖLÜM

Adam var ki, yaşayacaq –
Həmişəlik ömr etməyin,
Sirrlərini bilibdir o...
İllor – ömür deyil, ancaq,
Adam da var ölümündən
Xeyli qabaq ölübdür o.

1974

AYAQ VƏ BAŞ

Baş başdır, düşünür, ayaq ayaqdır,
Ayaq hər canlıya böyük dayaqdır.
Bunların hər biri gərəkdir, gərək,
Mübahisə edən yoxdur bu haqda.

Şərhə nə ehtiyac, bilirik bunu,
Baş başda dayanır, ayaq ayaqda...
Yerini bilmeyən xamdır, naşidir –
Hər kəs öz yerini bilsə yaxşıdır.

1977

DİL VƏ DİŞ

Sənəti ozızdır sənətkar üçün,
Hər esər elə bil oğuldur, qızdır.
Dilin hökmünü bil, dişin qədrini,
Yerinə düşməyən, söz faydasızdır.

Çox çətin olsa da yoxusu çıxmaq,
Eniş qorxuludur, saqın enişdən!
Dilini dişinlə tut ki, demişlər:
Dava dildən düşər, xəstəlik dişdən.

1976

MODA

(Zarafatla)

Tənqid etmək daha modabazları
Faydasız bir işdir, hədərdir, hədər.
Söz-söhbət, təbliğat öldürüə bilməz,
Modanı öldürsə, moda öldürər.

1977

QIYAFƏ-GÖRKƏM

Bir vətəndaş keçir dcyək qarşından,
Qiyaflasına bax, gör, tanı kimdir.
Görkəmi yoxdursa nə biləsən ki,
Alimdir, şairdir, yoxsa hokimdir.

Başın da olmasa yeni modada,
Bir yallı-yopallı görkəmin olsun.
Yoxsa yarib baxan kimdir gələnin
İçində samandır, yoxsa ot, yosun?

1975

CANAVAR

Mal-qara dilini vurmaz, gövşəyər,
Onlar doymuşlarsa alafdan əger.
Lakin boz canavar tox olduqda da,
Çöldə heyvan tapıb dağıtməq ister.

İti, ac gözləri doymaq bilməyir,
Onun iştahası hər zaman vardır.
Qurd deyen de olur, lakin nə fərqi,
O maral deyildir, o canavardır.

Nə qurd yağı çəkin heyvanlara siz,
Nə dua gərəkdir ona, nə ovsun.
Canavar xıslotlı olanlar varsa,
Tapıb dişlərini çıxarıın onun!..

1977

SEL

Güclü yağış yağıbdır,
Su dünyani götürüb,
Sel bağçanı alıbdır.
Gedib alma şitili.
Qaratikan yerində
Sağ-salamat qalıbdır.

Necə olur bu tufan,
Bəs onu qoparmayır?
Sel yaxşını aparır,
Pisləri aparmayırlar.

İNSAN ÖMRÜ

Bəşərin hələlik böyükdür dərdi,
Biri ac yaşayır, biri harın, tox.
Yaşamaq, yaşatmaq asan dəyildir,
Əsil həyat dedim, diləncilik yox.

Xidmət etsin deye, bizə təbiət,
Cilovlamaq gerek Arazı, Kürü.
Birini insan tok yaşatmaq üçün,
Lazımdır qüdrətli beş insan ömrü.

1975

KOTAN NƏ BİLİR Kİ...

Kotanın zənciri yoğun qayışla
Çox möhkəm bağlanıb boyunduruğa,
Qoşub öküzləri kəndli babalar,
Biri öndə gedir düşüb qabağa...

Boyunduruq, samı, bir də kotan, xış...
Günü belə keçib, ona nə yaz, qış?..
Zəncirin, samının qalıb altında,
Büküm-büküm olur, bürüşür qayış.
Sürüb öküzləri əkinçi ekir,
Kotan nə bilir ki, qayış nə çəkir?..

1976

DAŞ

Pozulubdur halı bizim qonşunun,
Başına daş dəyib, deyirlər onun.
Ona ki, daş dəyib daha soruşma
Yaxın daşı dəyib, yoxsa yad daşı?
Həc dostu düşməndən seçə bilməyir,
O gündən yazığın itib yaddaşı.

El deyib, – el sözü məhok daşıdır,
Elin dediyində heç yalan olmaz.
Yox, düşmən daşına baş dözərdi, yox!
O tənə daşıdır, onu “dost” atıb
Heç tənə daşından sağalan olmaz.

1974

OLSA YAXŞIDIR

Birisi çox söylənirdi:
Nəyə gerek bu çinarlar,
Bağda bar olsa yaxşıdır.
Bəziləri cavaların
Pis aparır özlərini,
Namus, ar olsa yaxşıdır.
Qulaqların pis eşidir,
Tənələri eşitməkdən,
Tamam kar olsa yaxşıdır.

1975

GÖZLƏRİ ACDIR...

Adam var, çox fağır, miskin görünür,
Yanıb sır-sifəti, qapqara sadır.
Həmişə pay umur başqlarından,
Bəlkə özgələre yazılı möhtacdır?

— 97 —

Adam var pulludur, varlıdır, lakin
Deyərsən yoxsuldur, çox naəlacdır.
Müdam ələ baxır... lakin ac deyil,
Onun qarın toxdur, gözləri acdır...

1978

ADAMLAR VƏ DÜNYALAR

Baxıb dağ döşündə ağaran qara,
Mən – ağdır! – deyirəm, o deyir – qara!
Gel bunu başa sal, yox, yox, çotındır.
Hər kəsin öz gözü, öz cynəyi var.
Hər kos bu dünyam bir sayaq görür,
Müvafiq olmayırla bəzən baxışlar.

Birisi hünəri özündə görür,
Birisi məftundur şöhrətə, ada.
Birisi dindardır “qadir qüvvə”nin
Ayağına yazır nə var dünyada.

Mənsə, bu dünyanın öz övladıyam.
Bu torpaq mehriban, əziz, anamdır.
Babam xım daşını qoymuş, bu yurdum,
Mənim ələmimdir, mənim dünyamdır.

Duyur, hiss edirəm dövrü, dövranı,
Bilirəm bu məkan, bu zaman nədir.
Çox aydın görünəm dünyamı, çünki
Gözlüyüüm gözümüz düz üstündədir.

1975

YARATSIN

Özgələri dərdimizdən,
belkə heç hali deyil.
Yadlar galib bizim üçün,
tarix yazmalı deyil.
Sabahına – hor bir xalqın
gərək özü can atısın.
Öz hünəri, qüdretiyə,
tarixini yaratsın!

1975

ÇOX OLUR

Neça uzaq eldə, uzaq ölkədə,
“Yaxşı işləmirsən” – deyə işçinin
üstünə qışqıran, dinən çox olur.

Bəzən xeyir vermir fağır olmaq da,
Belləri yağırdır, yaxşı atların, –
çünki yorğa atı minən çox olur...

1975



*"Köhnə kəndin manzaraları"
silsiləsindən*



BİLMİRƏM

Müxtəlif olmuşdur insan məramı,
Müxtəlif dileklər, arzular kimi.
Ərimiş çoxunun eşqi, həvəsi,
Güneydə əriyən təzə qar kimi.

Giley-güzər etmək adət olmuşdu,
Göz qoyan olsayıdı şəhərə, kəndə.
Hər kəsin, görürdün şikayəti var,
Varlı da deyinir, yoxsul düşən də.

Adam var öyünür: "Hor şey aydınndır".
"Men oronəm" deyir, "men ərəm" deyir.
Elə adam da var ehtiyatlıdır,
Bildiklərinə də "bilmirəm" deyir.

Adam var, əlyaxa olub həyatda,
Ağır məisətlə, qəmlə, eləmlə.
İfadə etməyə çalışıb müdam,
Bildiklərini də o "bilmirəm" lə.

Kondli

Dünyanın işləri oyundur, oyun
Ağanındır naxır, sürü, mal, qoyun.
Yer donub, xış qırıq, ulaq təkboyun,
Bir parça yerim var, əkə bilmirəm.

Usta Qurban

İndi günlər gödək, gecələr uzun,
Zirzəmi qaranlıq... nə çörək, nə un...

Kaşanələr qurdum cənablar üçün
Özümə bir daxma tikə bilmirəm.

Çoban

Sərkər kəsdi on-on, o satdı yüz-yüz,
Ancaq elə etdi hesab çıxdı düz.
İndi lazımdırımu qumral sürüsüz,
Anq qoç, boz erkək, təkə bilmirəm?

Arabaçı

Nə qoruqcu bilir heyvan, nə qorxu,
Görüb yoncalığı, görüb qoruğu,
Öküz sağa çekir boyunduruğu,
Niye sola çekir cöngə bilmirəm?

Hambal

Yük daşımaq olub hər zaman peşəm,
Necə yoxuş çıxıb, eniş enmişəm,
Belim adət edib, çox yüklenmişəm,
Men yükü arxamdan tökə bilmirəm.

Alverçi

Görək şirin olsun tacirin dili,
Gəzsin qarış-qarış obarı, eli.
Qırıq tərəzimin əyilib mili,
Yüngülü mən ağır çəkə bilmirəm.

Molla Fərec

Heç kimə demədin molla deyinir,
"Allah özü biliir, peyğəmbər biliir";
Halal xümsü-zəkat, qurbanlıq gelir,
Nedir birçə haram tikə bilmirəm.

Qayınana

Bir acı dillinin, zəhər sözlünün,
Qarğı qanadının, bayqus gözlünün,
Yırtılmaz üzüne bu dəf üzlünün,
Yenidən bir dəri çəkə bilmirəm.

Dərd elə deyil ki, yiğasan yüke,
Baxırsan bəxtəver camışdan yekə,
Bu gəlin məni lap gətirdi təngə,
Dərdimi açanda bükə bilmirəm.

Kəndin ağsaqqalı

Biz abad eylədik aranı, dağı,
Min yerde qaladıq şənlik ocağı,
Neyə görək çıxım ixtiyar çağrı
Davaya, dalaşa, cəngə bilmirəm.

Şair

Güclülər vəlvelə salır aləmə,
Qanlı faciələr golmez qəlomə,
Ey dünya, dərdini mənə yüklemə,
Mən heç öz dərdimi çəkə bilmirəm.

1976

BİR BANKA BAL

Bir tanışım bir gün bize,
Kiçik qabda bal gönderdi.
O gündən yükləndi mənə,
Bu dünyadan min bir dərdi.

Gərək mən yüz yerə gedəm,
Gah yaxına, gah uzağa.
Minnət üçün, hörmət üçün,
Taniş-tunuş axtarmağa...

Bir tanışım bir gün bize,
Bircə banka bal gönderdi.
O qədər iş tapşırı ki,
Balı zəhərə döndərdi.

1975

GÖRƏNDƏ

Özgələrdən o yağ umar, bal umar,
Çiçəklərə qonan ari görəndə.
Kişi deyil, kişilərin yanında,
Kişiləşir arvadları görəndə.

1977

ADAM VAR Kİ...

Adam var ki, çox çətindir onu tanımaq,
Qapalıdır, dənliyi tek öz mənliyi də.
Adam da var, tanıyırsan lap çoxdan, ancaq
Dostluğu da bilinmeyir, düşmənliyi də.

1975

DƏRDSİZ

Nalayıq sözleri, ağır sözleri,
Heç zaman eşitmək istoməz adam.
Bunu el demişdir “Dəli utanmaz,
Sahibi utanar dəlinin müdəm.”

Onun dərdi çoxdur, qanmayırlı özü,
Yaxın dostunuzdur bəlkə də sizin.
Abır-həya bilmir, qəm, kəder bilmir,
Dərdini çəkirik, biz o “dərdsizin”.

1977

YAXŞIDIR

(Birisi deyirdi)

Başın baş yeri var, ayağın ayaq,
Bezən vəzifələr dəyişir ancaq.
Ətrafa baxdıqda hərlənir başın,
Bu halda bir söykü – dayaq yaxşıdır.
Düşünə bilmeyən dumanlı başdan,
Yenə gəzə bilən ayaq yaxşıdır.

1976

DƏYİŞSƏN

Elə söz var qiymətlidir,
Yanılsan əger onu
Ağır daş-qasa dəyişsən.

Elə baş var, yanılmazsan,
Sövdələşib əger onu
Bir qara daşa dəyişsən.

1975

OLACAQ MÜDAM

Ayaqlar altına düşməsin gərok,
Sevsin mənliyini hər zaman adam.
Qızıldan da olsa tüpürçək qabı,
Üzü tüpürçəkli olacaq müdam.

1977

AZDIR

(Birisi deyirdi.)

Təbiət növbənəv yaradıb nə var,
Tanınır, seçilir məxluqat bütün.
Ağilda, kamalda, simada, sində,
Kim kimdən artıqdır, kim kimdən üstün...

— 104 —

Çay var, gomi üzür, dərindir, dərin
Çay var, həm ensizdir, həm də dayazdır.
Dost-tanışım çoxdur, lakin onların
Etibar etməli, yaxşısı azdır.

1977

DƏRS ALAN

“Oxuyun, öyrənin, bilin” deməklə,
Bəlkə uşaqları bezdirir adam?..
Bəzi cavanların öyrənmək eşqi,
Həvəsi görünür azalıb tamam...

Qəzet, jurnal, kitab saysız-hesabsız,
Hamısı yoluna müntəzir, hazır...
Dərsə möhtac olan az deyil, lakin
Dərs verən çoxdursa, dərs alan azdır.

1977

ÇOMAQ ƏSƏD

Diqqət edin, göz qoyun,
Siz o çomaq Əsədə,
Təkəbbürün, lovğanın
görkəminə bir baxın.
Döyüşlərdə döyüllür,
Heç vura bilməsə də,
Çiyində gəzdirir o,
yekəsini çomağın.

1975

XATIRLASINLAR

Əmeyin, zəhmətin min bir növü var,
Şərh etmək çətindir bunu deməklə.
Elə hünər var ki, onun məhsulu,
Böyük başla olur, böyük əməklo.

— 105 —

Sözə alın təri qarışmış olsa,
Əmək unudulmaz, edilməz inkar.
Elə yaradaq ki, nəsillər bizi,
Yüz il bundan sonra xatırlasınlar.

1968

DAŞ DA DUYUR

(Daş karxanasında)

Polad iskənələrlə
Qayaların döşündə,
Çox şokillər qazdırınız.
Qaya dinmedi; dözdü
Siz daşların dərdini,
Qayalara yazdırınız.

Daşın da öz dili var,
Dilləndi, dillənmedi.
Əyilmədi boz qaya,
O torpağa enmedi.

Yeqin ki, dillənecək
Qaya, çəkicə vur sən.
Onun cingiltisini,
Aydın eşidəcoksən.

Buyur, bu daş, bu da sən,
Şübhə etsən, buyur, vur
Ağrı elə duyğudur,
Ağrını daş da duyur.

1981

ŞAİR OLARAM

Birisi öz dostunun
Qüsürunu sayırdı.
Töhmət, mözəmmət cdib,

— 106 —

Çox möhkəm danlayırdı:
– Beş yol işdən qovmuşlar.
Əgor belə işləsən,
Yenə işdən qovarlar.
– Eybi yoxdur, qovsunlar,
Bir yüngül iş tapılar.
Ağır işlərlə mənim
Düzü, heç yoxdur aram.
Yamanın yaman günü,
Gedib şair olaram.

1981

EL DƏRDİ

Bədbin olmaq yaramaz,
Səy göstərsə adamlar.
İşə, gücə alışsa,
Hər kəs öz növbəsində
Möhkəm dursa, çalışsa,
İnsanlar öz yükünü
Çekməyə hazır olsa,
Kimsə pis güne qalmaz.
Hər bir kəs öz dərdini
Çekməyə qadir olsa,
Elin heç dərdi olmaz.

1981

YÜNGÜL

Bir adam göstərim,
Sən ona bax gül.
Kəllədən ağırdır,
Ağıldan yüngül.

1981

— 107 —

O BƏXTİYARDIR

Arzunun, dileyin hüdudu yoxdur,
Varsa sonu hanı, sərhəddi han?
Kimi qane olur sadə çit dona,
Kimi endirmoyır, zəri-zibani.

Elə ölkələr var ağırdır həyat,
Gün-gündən bazara bahalıq düşür.
Yoxsulun belindən, acın dalından,
Nə bir gün yük düşür, nə alıq düşür.

Birinin varıdır, o yeyir, geyir,
Digəri çııl-çıılpaq, həm də qarnı ac,
Kimi daxma gəzir daldalanmağa,
Kimi hökmədarlıq, zərli taxtı-tac.

Malı mülkü olan bir yol demədi:
Çox şükür, varlıyam hər şeyim vardır.
Hər kim ola bilsə variha qane,
Mənim aləmimdə o bəxtiyardır.

1978

GÜLMƏSİN DEYƏ

Özünü dərk etmək, özünü görmək,
Bildiyimiz qədər asan deyildir.
Buyur, bir hesab et, dünyada özün,
Ömür keçirirsən, gör neçə ildir.

Qüsür axtarırıq başqalarında,
Özümüzdə nöqsan görmürük bəzen.
Sənin bir cəhətin xoşuma gəldi,
Doğrudan özünü görə bilirson.

— 108 —

Düzəltdim duyduğum sehvərimi,
Bir kimsə onları bilməsin deyə.
Əzəl özüm güldüm qüsurlarımı,
Özgələr üstüme gülməsin, deyə.

1978

DƏRDİM OLUB

Kimin arvadının, kimin orının,
Kimin yetim qalmış körpələrinin,
Halını düşünüüb əzab çekirəm,
Dərdi dərdim olub özgələrinin.

Çoxları da kömək gözləyir məndon,
Canım öz dərdimə yetik deyil heç, —
Yükü çox ağırdır, özüm bilirəm,
Dayanacaq yazıq ürəyim təz, gec.

1977

İNAM

Danışmaq, bəlkə də bunu hədədir,
Bəlkə yanmamışam, yanın sənərdi.
Qapqara kömüro, küle dənərdi;
Elə zəriflərə oxşamadım mən.
Bizim dünyamıza böyük inamı,
Etiqadım oldu hələ cavankən.
Bircə həfdə deyil, tek bircə gün də
Dünyada inamsız yaşamadım mən.

1977

— 109 —



Sair və təbiət



TƏBİƏTİN QANUNU

Təbiət! Sevирəm, demişəm müdəm –
Sənin hikmətinə alqış, min alqış!
Yere çileyirsən çox səxavətlə
Yayı bolca isti, qışı qar, yağış.

Təbiət! Həm məftun, həm minnətdaram
Sənin dövlətinə, sənin varına.
Bir də ona görə çox sevирəm ki,
Sadiqsən öz möhkəm qanunlarına.

1976

QÜDRƏT

Bir iş növü deyin, göstərin ki siz
O qəlbin işi tek ağır iş olsun.
Bir motor göstərin, polad bir motor,
Yetmiş il müttəsil işləmiş olsun.

İnsan möcüzələr yaratса belə,
Öyrənir xilqətin hər əməlindən...
Böyük təbiətin sehirkar eli,
İncədir, zərifdir insan əlindən.

Yumruq boyda ətin düzümünə bax,
Yükləsən fil dözməz onun yükünə.
“Min şükür!” deyirik, təbiətin biz,
Sonsuz qüdrətinə, böyüklüyüne!..

1976

TƏBİƏT

Sirlər dünyasıdır bu dünya başdan,
Tükənən deyildir onu demək...
Təbiətdən güclü, qadir, möhtəşəm,
Bir qüdrət, bir qüvvət bilmirəm hələ.

Mən ona şadam ki, hələ canlıyam,
Ayrılmaz üzvüyəm mən təbiətin.
Kim bilir, bəlkə də sırrı bundadır,
Təbiətə olan bu məhəbbətin!

1976

ƏBƏDİYYƏT BƏXŞ EDİB

– Təbiətin, bilirəm
Soxavəti boldur, bol.
Daha ölüm yox mənə,
Qapımıza neçə yol
 Əcəl gəlib boş gedib!
Dünya fanidir, demə,
Bunu demişlər yüz yol.
– Dostum, heç öyünmə çox,
İster böyük alım ol,
 İster böyük bir ədib...
Gedəcəksən... bəlkə də,
Xoş baxan var üzünə...
Lakin bil, heç kəsə yox,
Dünya birçə özünə
 Əbədiyyət bəxş edib...

1978

ƏMƏK VƏ TƏBİƏT

Əmək, zəhmət insannı,
Nemət təbiətinindir.
Təbiəti dəyişmək,
Hər bir şeydən çəlindir!
İnsan öz qüdrətiyle
Dəyişdikcə iqlimi,
Dəyişir gündən-güne
O da töböt kimi...

1965

QANUNİYYƏT

Qanunu var təbiətin
Öz vaxtında hər ay çıxır,
Öz vaxtında her il gəlir.
Qanunu yox bu dünyanın
Gah ev tikir, gah ev yıxır...
Nosıl köçür, nosıl gelir.

1975

QARAYAZI

Yaz olanda yaşallaşır,
gülür yamacın-yalın.
Cüyür, ceyran qaça bilmir
koma qalın, kol qalın...
Bəyin, xanın xatırını,
yaralandı maralın.
Sənin keçmiş tarixində
yazıldı qara yazı;
Qarayazı, Qarayazı,
sevimli Qarayazı!..

112

Sinən boyu axıb gedən
Xrammı, yoxsa Kürmü?
Qar eridi... Boz kötükler
dalgalarda üzürmü?
Göylərində durna səfi
qaqqıldaşıb süzürmü?
Qulağımdan heç getməyir,
o quşların avazı.
Mən onları dinləyirəm
sevimli Qarayazı!

Heç ürekdən gülməz idim
çiçəklər ölkəsində –
Gəncliyimin bahar çağı,
boranlı keçdi səndə.
Saç dağından qanadlanıb
dəli yellor esendə,
Qamışlarla bir çalındı,
könlümün sıniq sazi...
İndi sazi təzələdim,
sevimli Qarayazı!

Yaşıl zoğal tez boy atdı –
biri oldu bir qulac,
Salxımlandı ala söyüd,
çiçəkləndi qarağac.
Şair sənə qonaq golsə,
sarmaşıqdan bir yol aç.
Əsirgəmə boz turacı,
göy ördəyi, ağ qazı,
Hörmətini unutmaram,
sevimli Qarayazı!

1935

113

ANLAYAR MƏNİ

Təbiət böyükdür, əzəmətlidir,
Qəlbində saxlayır min sırr, min hikmət...
İnsanla əl-ələ verdiyi zaman,
Daha da qüdrətli olur təbiət...

Yaradamı olmuş əsirlər boyu,
Möcüzələr dolu neçə əsərin.
Ondan öyrənmişik... odur memarı,
İlkin sonotkarı gözəlliklərin.

Ölçüsü-biçisi təbiət olmuş
Bizim ataların, dostun, tanışın.
Onların dilindən düşməmiş bir gün
Arzusu baharın, qayğısı qışın...

Qürurum dağların zirvəsindədir –
Onunla köklənib könlümün simi.
Səsim ağ çayların gür sosindədir –
Mən ondan almışam ilkin dərsimi.

Perəstiş edirəm təbiətə mən,
Sonra görən, bilən danlayan məni...
Dilim təbiətə bir az yaxındır,
Danışsam təbiət anlayan məni.

1977

BİLİR

Dənliyi dolanda bülbül oxuyur,
“Səni axtarıram, hardasan, gülüm?”
Ağrı hiss edir o tikan batanda,
Lakin heç yadına düşməyir ölüm.

Ömrünün sonunu düşünmür insan,
Azəcə o yatdımlı, oldumu xəsto.
Elə bil hiss edir - hərdənbir duyur,
Ölüm qılıncını başının üstə.

— 114 —

Bütün canlıların əşrefi insan,
Bir bunda bədbəxtidir – bəlkə təkdir o.
Vaxtını bilmeyir, lakin dünyadan,
Bilir əzəl-axır köçəcəkdir o.

1978

TƏBİƏTİN SƏHVi

Bir haqsızlıq edibsən,
Ey təbiət danma gel.
Bunu indi bilirsən,
Gerek biliydin əzəl.

Nə yamanlıq görmüşdün,
Nə idi sonin qəsdin.
Ölüm haqda bizi də,
Bir çibinə tay etdin.

Niyə gördün belə bir
Haqsızlığı aləmdə?
Kiçik bəcək də ölürlər,
Mütəfəkkir alım də.

Adam bilir önündə
Uzaq-yaxın ölüm var.
Narahatdır hər zaman,
Onu sixır qayğılar.

Xoşbəxtidir, yaratmışan
Var cələ canlılar, var.
Qarşısında ölümü,
Görməyib yaşayanlar.

Bir gör neçə ağırdır,
İnsan üçün özün bax.
Əmanət olduğunu,
Bilə-bilə yaşamaq.

— 115 —

De, həm kədər, həm fərəh
Sığışarmı bir cana?
Ya ölüm verməyəydi,
Ya da şürur insana.

“Qora bişirən”də yanardı yer, göy,
Sözümə kim şübhə edər, kim mənim.
İyulda havalar elə soyudu,
İsti gün isteyir ürəyim mənim.

1977

TƏBİƏT İNSAFLIDIR

(Birisi belə deyirdi)

Adam var olmasa da
Başında kamal, bilik.
Ona çox kömok edir
Yaltaqlıq, üzgörənlilik.

Təbiət çomçə-çomçə
Yaltaqlıq paylayanda,
Mənə çatan zamanı,
Çomçə düşdü əlindən.
Düzü buna şadam mən.

Əfsanəyə oxşayır
Biraz həqiqət də var.
Dediym bu yalandı.
Nə yaxşı ki, təbiət
Mənə heç pay verməyib
Yaltaqlıq paylayanda.

1980

İSTİ GÜN OLAYDI...

Yazı yola saldıq, uğurlar deyə!
Axır günləridir bu günlər yayın.
Aylar, günlər burda aydın yazılıb,
Buyurun, təqvimini alın, yoxlayın!

— 116 —

ARANIM, DAĞIM

Qonşu mənə baxıb, gileylənirdi:
– Nə vaxtdır şəhərdən heç çıxmayırsan?
Qış çotin deyil, lakin yayları
Burada yaşamaq deyildir asan.

Qorxulu deyildir mənim üçün heç,
İstidə, bürküdə yayda qalmağım.
Güzəranım keçir aranlı, dağlı,
Evim aranımdır, eyvan yaylığı.

1977

YARATMAMIŞDIR

Təbiət güclüdür, qadirdir, lakin
Gör neçə bahardır, gör neçə qışdır. –
Özü görə bilən öz simasını,
Bir canlı, bir cansız yaratmamışdır.

1975

QARA TORPAQ

Gedirsen: yaxşı yol!
Bir-iki qoyluq
qara torpaq getir,
kənddən gələndə.
Əvəzində onun
men də

— 117 —

Minnədarlıqla size,
Bir şeir yazaram
doğma kendimizə.
Güllərimin torpağı
yaman azalıb, – dedim,
Dibçəklərin dibindəcə
qalıb, – dedim.
– Nə qədər torpaq gərəkdir,
Sizin güllərə, çiçəklərə
Bir vagon bəsdimi? –
deyib, güldü qonaq.

– Yox, – dedim ..
bir tabaq,
bircə çanaq,
qara torpaq,
Yola saldım, getdi qonaq...
Torpaq!
Bircə tabaq!
Bircə çanaq –
qara torpaq!

Bir gör
Nə günə qalmışan, şair!
Bircə çanaq qara torpaq?
Fikirlər
başımı yordu bu axşam...
Gör, yerdən, – dedim –
Nə qədər uzaqlaşmışam,
uzaqlaşmışam!..

HƏDİYYƏ

Ayağım torpaqdan üzülsə bir gün
Düşərəm taqətdən, düşərəm əldən,
Mən ağ günlərimi ağ buludda yox,
Bu qara torpaqda gəzdim, ezelən.

Təbiət böyükdür, zəngindir, lakin
Şəriyyət aləmi daha genişdir –
Biz elə dostuq ki, hələ o məndon,
Birçə sırrını də gizlətməmişdir.

Buyurun, şərh edim bircə çiçəkdə
Müxtəlif rəngini, otrini yerin...
Bunun əvəzində, yazıları siz də,
Mənə birçə dəstə bənövşə verin!..

Bakı, mart, 1968

MƏHƏBBƏT FƏSLİ

Elo ki, yaz gəlir canlanır həyat –
Min mənə kəsb edir süzgün baxışlar...
Qışda sevənlər də az deyil, lakin
Baharda sevənlər yanılmamışlar!..

Bakı, mart, 1968

DAĞ VƏ TƏPƏ

Dağa - dağ deyirlər, çünki o dağdır!
Yenidən boy atıb təpə - dağ olmaz!
Çalış dağa dayan, təpə nədir ki,
Sənin dar günündə o dayaq olmaz!..

1966

TORPAQ VƏ SU

Böyüklik ucalıq, əzemət, vüqar
Müdam heyran edir, insani heyran!
Bəlkə ona görə xeyalpərəstlər,
Göylərə boylanır yerdən her zaman?..

Onların məskəni göylər olsaydı
Baxıb deyərdilər: "Nə gözəldi yer!
Ey yerlər tanrısı, qırıldıq, bize,
Bir ovuc torpaq ver, bir ovuc su ver!"

Nalçık, avqust, 1966

QARA TORPAQ

Bu yaxşı cohetdir, unutmayırsan –
Görürüm gelirsən hərdən bağa da.
Birçə meyvelərə baxırsan, ey dost,
Sən göz qey arabir bu torpağa da.

Torpağa qulluq et, yoxsa ne çıxar,
Min dəfə budağa, gülə baxmaqdan?
Budaqlar gövdədən, gövdə köklərdən,
Kökler də can alır qara torpaqdan.

Məni kim tanımır, görməyen kimdir?
Öyünmək bilmirəm, demirəm ağam.
Özüm kağız kimi ağ olmasam da,
Üzləri ağardan qara torpağam.

1976

KRIM BƏNÖVŞƏSİ

Eller bilir yaranandan bağlıdır
Ömrüm boyu meylim sənə, bənövşə.
Yaman aldın ezel başdan eqlimi,
Neylim sənə, neylim sənə, bənövşə!?

Çekiliir torpaqdan qışın ayazı,
Bize qonaq gəlir ellərin yazı.
Mon səni min dəfə görmüşəm azi,
Görmək isteyirəm yenə, bənövşə.

Dinlə məni, ey həmdəmim, sözüm var!
Bəlkə sənə xoş gəlməyir mahnilər.
Şair əqli gözəllərə söz qoşar,
Fikir vermə mən deyənə, bənövşə.

Bahar çağı sərin yeller əsəndə,
Uçan xəyalımı tapıram səndə.
Vaqif bu dünyadan köçüb gedəndə,
O səni tapşırıdı mənə, bənövşə.

Gördüm əl uzadır sənə her yetən,
Tezçə özüm dərdim, heyif körpəsən...
Min bir dəmot borcluyam hələ mən
Bu ölkəyə, bu vətənə, bənövşə.

Livadiya, 1939

VƏFASIZ OLDU

Sahil, qumlu sahil qaldı uzaqda,
Dəniz, qədim dostum çəkildi getdi.
Uçan dalgalarmın göy yalmanında
Üzdü qağayılar, gözümüzdən itdi.

Dəniz guruldayır, sahil səslənir,
Sular bir məqamda durmayırlı bir an,
Bayaq quzu kimi yatırı... indi
Təlatüm, çarpışma, ayrılıq, hicran...

Gümüş dalgalarda yosunlar yuyub,
İpek saçlarını darayırlı hordən.
Qoca kainatın min bir sırrı var,
Gel baş tap dünyanın işdəklərindən.

Külək hardan əsdi, hansı tərəfdən,
Dalğalar yenidən çəkildi səflə,
Yosunlar öz ipək saçını yoldu.
Cavabsız bir sual qaldı başımda –
Sahilmi dənizi qəbul etmədi,
Dənizmi sahilə vəfasız oldu?..

BƏNÖVŞƏ

Yaşadım çöllerdə on il, on beş il,
Yağışda, yağmurda günüm olmadı;
Dostlar yaxşı bilir, mənə yad deyil
Çiçəklerin adı, quşların adı...

Mənə sirdəş oldu Günsə, Ay, ülkeler,
Dərələrin çayı, dağların qarı;
Ömrümə yar oldu uzun sənələr,
Xramın sahili, Kürün kənarı.

Dumanlı şəhərlər, çənli axşamlar,
Keçəli çadırlar, yeraltı damlar.
Olduqca məskənim, olduqca yuvam,
Yamaqlı şalvarım, yamaqlı cuxam.
Vüqarlı başımı saldı aşağı,
Çıxdı gözlərimə qolbimin dağı...

Ələmdən, kədərdən qaça bilmədim,
Ciyərim hesrətlə alışdı, yandı.
Könlünpü kimsəyə aça bilmədim,
Cırıq paltarından eşqim utandı.
Çox gözdim özümə vəfali həmdəm,
Foqət, dilbərimdən görmədim kərəm...
Gəzib, talaları, mən dolaşanda,
Min dəfə gözümə gözün ilişdi,

Yaşımız çatsa da yüzə, yüz bire,
Bize ilham verər işlər, eməller...
Haqqı var vüqarla dərə, gəzdirə,
Səni bu qumsalda bitirən əllər.

Yaxın gel, dostunu dindir, danışdır,
Görüşmək pis deyil hərdən mənimlə...
Köhnə mahnılarım sənə tanışdır,
Gel, yenə mahnımı bir dəfə dinlə!

Biz çoxdan ayrıldıq yaldan-yamacdən;
Dəyişdi təbiət, doyişdi insan...
Məni unutmadın, yeno heç zaman –
Gəlib şəhərlərde sordun halımı,
Sən, ey köhnə dostum, təzə bənövşə!

Qüdretim, fitretim, işim, əməyim,
Uzun sətirlerim, bərim-bozəyim,
Xeyalim, düşüncəm, dilim, diləyim
İstərəm sehərlər səninlə hər gün,
Dolanıb əllərdə gəzo, bənövşə!

Hər yeni şəhərə, hər yeni kəndə,
Bayramdan-bayrama qonaq gələndə,
Səsim tutduğunda deyirom mən də: –
Bu ana yurdumun asıl döşündən,
Sən də ölkəmizi beze, bənövşə!..

Bakı, 1937



Cənublu qardaşlarımı



A DOSTLAR

Yenə qaşlarınız niyə çatıldı,
Deyin, qəlbinizdə nə var, a dostlar?!
Söyleyin, hər yandan sıxırmı sizi,
Qalın daş divarlı hasar, a dostlar!..

Toxundu qəlbimə bu gün bir baxış,
Bilirəm, çox vurub onu qar, yağış...
Sizi qorxutmasın nə boran, nə qış,
Gələr mövsimində bahar, a dostlar!..

Boşa getməyəcək axan bu qanlar,
Bu vəhşi qırğınlar, vohşı talanlar,
Bit gün döyülenlər, ayaqlananlar
Öz intiqamını alar, a dostlar!..

Vaxt olar burada deyişər zaman:
Dağların dösündən çekilər duman,
Xalqın aşıqları Ərkin¹ başından
Sədəfli sazını çalar, a dostlar!

Sərefli bir ümid, böyük bir inam,
Bizi düşündürür hər səhər-axşam...
Haraya üz qoysam, harada olsam,
Əliniz əlimdə qalar, a dostlar!

Təbriz, aprel, 1942

¹ Ərk — Təbrizdə qədim bir qaladır.

BİRİNCİ DƏRS

(Təbriz məktəbində)

Məktəb al geyinir bayram qabağı,
Onun yollarına güller tökülfür.
Şəndir müəllimin qaşı-qabağı,
Körpə uşaqların gözleri gülür...
Şahın şəkli yoxdur, divara bax bir,
İndi Səttarxandır seyr edən bizi.
Əziz körpələri görüb sevinir
Nizami, Füzuli, Saib Təbrizi...
Müəllim şagirdə dedi inamlı:
— Gel yaz, söz azaddır indi ölkədə...
Gəlib çox həvəslə, çox chtiramla,
İki kəlmə yazdı şagird lövhədə.
Bir fərəh götürdü tez şagirdləri,
Sevincdən parlayan gözler alışdı.
Kim bilir, kim bilir nə vaxtdan bori
Bu sözlər lövhəyə yazılmamışdı...
Hamı bir ağızdan edincə təkrar,
Sözlə qanadlanıb dağları aşdı.
Dolandı, bir yerdə tutmadı qərar —
Azəri yurdunu gəzdi, dolaşdı.
Sonra havalandı, geldi cövlana,
İran torpağını, gəzdi sərbesər...
Elə ki, yetişdi bu səs Tehrana,
Titrədi yerböyer məclisdeklər.
Çox yazdı, çox pozdu hökmədar; ancaq
Hökmü dövrən verdi, zəmanə yazdı..
Öz doğma dilində məktəbli uşaq
Bir “votən” söylədi, bir “ana” yazdı.
Tekcə körpələrin deyil ki, inan,
Bu dərs lap şahın da yadında qaldı...
Kim qıfil asmışdı xalqın dilindən,
O da öz dərsini bu gündən aldı.

Bakı, dekabr, 1945

DÜNYANIN

(Tabrizli deyirdi)

Kimə deyək – az almayırlar, çox alır,
Xəbər alma – no apanır, nə alır
Ömr etdikcə azalmayırlar, çoxalır,
Gündən-günə dərd-azarı dünyanın.

Kim yazıbsa, pərişanlıq yazıbdır –
Bir aydınlıq, bir qaranlıq yazıbdır,
Öz ömrünə nigaranlıq yazıbdır,
Əksik olmur intizarı dünyanın.

Tarixin öz hökmü, öz qanunu var,
Çox çekməz, şah ağlar, şahpərəst ağlar.
Eşidir... danışır... neyin ki sağlar
Nə var lahi, koru, karı dünyanın.

Yadlar gəlib ölkəmizə soxulur,
Bağbanlar qırılır, bağçalar solur.
Hərçəndi ki, vəfəsizlər çox olur,
Kesilmeyir etibarı dünyanın.

Şah oğlunun özü nədir, sözü nə?
Kimdir baxan indi onun sözünə?
Qoyan olsa kifayətdir özünə,
Halal malı, halal vari dünyanın.

1976

DƏVƏ KARVANI

Qaranlıq çəkilir, açılr səhər,
Yumur yavaş-yavaş gözünü ülkor.
Qızıl üfüqlərdə dərin məna var,
Qızarır mis kimi göydə buludlar.
Söküldükə sehor, ağardıqca dan,
Ayılmaq istoyır səhər yuxudan.

Gəlir qulağıma, bayaqdan bəri,
Həzin-həzin öten qumrov səsləri.
Xəyahma əski bir cahan gəlir,
Tozlana-tozlana bir karvan gəlir.

Göylər yüksəlir yerin dumani,
Bu yollar çox görüb qoca sarbanı.
Lakin o büsbütün düşübdür haldan,
Yollar yorulmayırlar, yorulur insan...
Səhərdən ac qalıb, bəlkə, axşama,
Bəlkə, yola düşüb Bağdaddan Şama...
Min bir əzab çökib isti günləri,
Su deyib alışır, yanır ciyori.
Bəlkə, uzaqlara düşübmüş yönü,
Ac-susuz körpələr gözləyir onu.

Bəlkə xara, qumaş, ipəkdir yükü,
Bəlkə anaşadır, tiryəkdir yükü.
Bəlkə sirdaşdır ahlar, harayalar,
Bəlkə daşıdığı bu ağır taylor
Özünün deyildir, özgələrindir.
Onu dindirməyin, dərdi dərindir...

Artıq, yorulmuşdur bütün dəvəler,
Bükür dizlərini yavaşca boz nor...
Bunu yaxşı bilir, hər kim halidir,
Karvan – əski Şərqiñ bir timsalıdır.

Qatarlar qışqırıb keçmoso, inan,
Yüz min qafılə də çəkilse burdan,
Şəhər məst olacaq bu tozda, ancaq
Yatanlar yuxudan ayılmayacaq.
Lakin hoyatın da öz qanunu var,
Aylır yuxudan ayaqlananlar!!!

Mənim isteyimi, əziz dost düşün,
Sən yoqın inan ki, şərəflə bir gün
Sarbanlar güləcək, sevinəcəkdir –
Karvandan qatara tez minəcəkdir.

Qızıl üfüqlərdə dərin mənə var,
Qızarır mis kimi göydə buludlar.
Söküldükə səhər, ağardıqca dan,
Ayılmaq istoyır şohər yuxudan...

Təbriz, oktyabr, 1941

TƏBRİZ GÖZƏLİ

Seher xiyabanla keçdiyin zaman,
O qara örpekədən – qara buluddan
Gözlərin parlədi bir ülkər kimi,
Elə bil, camalın aypara çıxdı.
Uzun kirpiklərin nizələr kimi,
Yarıb örpeyini kənara çıxdı...
Könüllər yaşarmı arzu-əməlsiz?
Heç ola bilməzdə Təbriz gözəlsiz.
Şerimin zərini geyib bezənsən –
Dumanlı Təbrizin gözeli sənsən.
İncədir, zərifdir elin, ayağın,
Ənlilik, kirşan bilmir osla yanağın.
Heç sürmə çəkmədin yay qaşlarına,
Boyalar vurmədin gur saçlarına.
Qara günlərini bezən unutdu,
Dünyada hor şeydon şorofli tutdu.
Sən öz namusunu, sən öz arını,
Qana batırmadın dırnaqlarını.
Oldunsa mübtəla min ağır dərde,
Əyləncə olmadın xain əllərdə.
Həyat, kaman kimi, bükdüsə səni,
Pullara satmadın öz bədənini...
Çoxları can atdı, keçmodin olo,
Sən bir karxanada oldun əməle.
Ömrünü, gününü vurdù boranlar.
Narin əllerində yarandı qabar.
Gecəli-gündüzlü çahşdiqca sən,
Yüzlərcə xalılar çıxdı elindən.

Həmişə can verir xəyal insana,
Yapışır qolundan, düşən tufana,
Qurtuluş ümidi, həqiqət eşqi.
Səni də yaşıatdı bir sənət eşqi!
Her dağdan bir çiçək, her bağdan bir gül
Qoparıb söyledin: – qarşında düzül!
Qəlbinlə, eşqinlə, qüdrətinlə son,
Her rəngə min rəng də qatdın yenidən.
Arğacı keçdikcə şümşad biləklər,
Açıldı xalında güllər, çiçəklər.
Həvəslə, maraqla çalışın uzun,
Yeleni qırımlı xalı toxudun.
Onun bir ucuna çatmadın, inan,
At minib üstündə cidir oynasan.
Yaratdır: meşələr, dağlar, dərələr,
Al-yaşıl yamaclar, göy mənzərələr,
Çiçəkli bağçalar, meyvəli bağlar,
Yanları yarpızlı qaynar bulaqlar,
Qərənfil, yasəmən, nərgiz, nilufər,
Marallı yamaclar, ceyranlı düzənlər...
Bir yanda Şamaxı, bir yanda Əhər,
Bir yanda Urmiya, bir yanda Xəzər,
Bir yanda Qaradağ meşəlikləri,
Bir yanda Qarabağ gözəllikləri...
Bu zengin torpaqda nə var sənindir,
Hər yanı öz yurdun, öz vətənidir...
Çırpinan qəlbinlə, saf əməlinlə,
Sənin qüdrətinlə, sənin elinlə,
Göylərin günəşi yerlərə yendi;
Gözəl lövhələrlə xalın bəzəndi.
Yayıldı dünyaya onun sorağı,
Oldu könüllərin ilham bulağı.
Lakin alın tərin, könül əsərin,
Oldu satış malı alverçilərin.
Kimin ixtiyarı, kimin pulu var,
Tökülüb hər yandan gəldi ağalar.
Göründü qüdrotin, sənətkarlığın,

Lakin bilinmədi sənin varlığın.
 Başqa palazlara qatıldı xalın,
 Bir pullu tacire satıldı xalın.
 Getdi işin bada, əmoyin bada –
 Tapdandı Berlinin salonlarında...
 Qoləmdən, kağızdan kömək istədim,
 Mən sonin şəklini çökmek istədim.
 Dediim ki, örpeyi alım başından –
 Günəşin üzündən çəkilsin duman.
 Şəkilin solmasın min il dursa da,
 Ləkələr qalmasın boyalarında.
 Heyif, gözlərimdə qaraldı cahan,
 Mən baxa bilmədim sənə heç bir an,
 Göründü büsbütün ətin – əndamın,
 Daş deyil yanmaya qəlbəi insanın,
 Yox! Çekə bilmədim bu lövhəni mən,
 Fırçam parçalandı, düşdü əlimdən...

Sənin nə zinətin, nə bəzəyin var,
 Ancaq güldən təmiz bir ürəyin var.
 Bax, budur şairi məftun eyləyen,
 Sadə gözəlliyyin vurğunuyam mən.
 Demədim gözəllik işvədir, nazdır,
 Ana qadınlığa gözəllik azdır,
 Haqqını istəyən qohrəmanlar tək
 Bir do hünər gərək, cosaret gərək!..
 Səni əsir görüüb, dəyişir halim,
 Yenə uzaqlara qaçıır xəyalım...
 Sənin ismətin var, sənin arın var,
 Tarixdə ad qoymuş anaların var:
 Keyxosrov əlloşdi daim fələklə,
 Nə aman eştidi, nə ah dinlədi;
 Min bir xəyanətlə, min bir kələklə.
 Bizim yurdumuza basqın əldədi.
 Lakin, el çökəmodi qarışında diz,
 Çıxdı cəbhələrə qohrəman kimi,
 Vuruşdu qeyrətlə cəsur xalqımız,
 Əyilmək bilmədi Savalan kimi.

Topladı gücünü, bütün hər nə var,
 Ellər sərkərdəsi qadın hökmüdar –
 Tomiris hiddətlə çatdı qaşını,
 Vurdı qılıncıyla Keyin başını.
 Böyük paytaxt oldu Bərdə bir zaman.
 Töküldü düşmənlər hərə bir yandan,
 Qarğı-quzğun kimi onun üstüne.
 Bərdə əyilmədi, sinmədi yenə.
 İgidlər qorudu doğma vətəni;
 Cəbhələr, səngərlər oldu məsgəni,
 Bizim hor gəlinin, bizim hor qızın.
 Adı var tarixdə analarımızın:
 Nənən Nuşabəni yadına sal bir,
 Ona baş endirdi İskəndər Kəbir.
 Məhsəti xanımı unutma bari.
 Yığdı dövrəsinə sənətkarları,
 Qaranlıq zülmətdə bir işiq oldı
 Sənət məclisinə yaraşqı oldı.
 Coşdu ilham seli, döndü ümməna,
 Şöhrəti yayıldı cümle cahana.
 Şerilə bezədi bu ana yurdı,
 Böyük Nizamiylə yanaşdı durdu.
 Çox olub ölkəmin qəhrəman qızı,
 Öləməz ad qazandı bir vaxt Xan qızı –
 Qarabağ günüşi şair Natəvan;
 Bu gün də çıxmamış elin yadından.
 Böyük məclis qurdu, divan elədi.
 Ağlıyla dünyamı heyran eylədi.
 Ona hörmət etdi hər bir sonotkar,
 Bildi qiymətini arif olanlar.
 Əmr etdi, düzlərə sular çekildi,
 Yamaclar şumlandı, çöllər əkildi.
 Əsiri olmadı aqcanın, pulun,
 Oldu himayosi acın, yoxsulun.
 Parlادı şahların başlarında tac,
 Boğdu yoxsulları achiq, ehtiyac...
 Bunun şahididir homin bu yerlər.
 Görənlər, bilənlər belə deyirlər:

Bir gün igid ana, qəhrəman ana –
 Zeynəb qadınları yığdı başına.
 Təbrizin üstündə tufan elədi,
 Zülmə, əsarətə üsyən elədi.
 İnsanlar selinə büründü hər yan;
 Həmin bu tufandan, bu qasırğadan
 Əyanlar, ərbablar qorxudan qaçıı.
 Zeynəb anbarların ağızını açdı,
 Tökdü küçələrə orda hər nə var,
 Götürdü payının yoxsullar, aclar.

Obanın, oymağın getdi tutarı,
 Talandı elləri çar kazakları.
 Onlarla qoç kimi Nəbi vuruşdu,
 Aynalı parladı, boz köhlən uçdu.
 Qılınç bağlamaqda, tüfəng atmaqda,
 Döyüş meydanında at oynatmaqda –
 Bu bir həqiqətdir, deməsem də mən, –
 Heç dala qalmazdı Hecər Nəbidən.

Qırıcı zəncirləri polad biləklər,
 Yetişdi kamana şirin dileklər.
 Ana qadınlığın başı ucałdı,
 Bızım ölkəmizdə haqqını aldı.
 Bir gün basqın etdi yaqlar bize,
 Dağ-dağa toxundu, dəniz-dənizə.
 Ordumuz öz döyüş təblini vurdu,
 Sovetlər torpağı ayağa durdu,
 Axdı qoşun kimi cəbhələrə el...
 Başında boz papaq, əynində şinel,
 Əlinde beşətan, belində qatar,
 Sənin doğma bacın – qəhrəman Bahar
 Çıxdı cəbhələrə boranda, qarda,
 İgidlik göstərdi vuruşmalarda...
 Gy gözəl, qəlbimi duyduñmu bəri,
 Boş yerə çəkmədim bu misalları...
 Qelbinle bir yurur elin ürəyi,

Ancaq sen bürünüb, qara örpeyi
 Bezən axşam üstü, bəzon da erkən
 Ürkək maral kimi oğrun gəzirsən...
 Dileklər könuldə dustaq olarmı?
 Söylə, gözlerinin günahı varmı?
 Onlar dünyam zindan eylədin,
 Özün də bilmədin, min qan eylədin...
 Ya qoy camahını görünsün bütün,
 Ya qara torpaqla əbədi örtün!
 Xeyir, mən yanıldım, onu bil ki, sən,
 Pərdələr altında ölməyəcəksən!..

Sən, ey Təbriz qızı, Təbriz gözəli,
 “Dəyişir iqlimi insanın əli...”
 Şirin arzularım deyildir uzaq,
 Dağların başından bir gün doğacaq,
 Qırmızı şəfəqlər düşəcək birdən,
 Sizin qapınızdan, pencerənizdən.
 Həmin o şanlı gün, o şərəflə gün
 Salon adamlarla dolacaq bütün.
 Alışib yanacaq qızıl bayraqlar,
 Danişib güləcək əziz qonaqlar.
 Səni seyr edəcək minlərcə gözələr,
 Qəlbimdə bir eməl, alnında zəfər,
 Səsini dünyalar eşitsin deyə –
 Şir kimi atılıb qızıl kürsüyə,
 Böyük bir həvəslə, bir vüqarla sən,
 Mənim bu şerimi söyləyəcəksən!
 Pashı zəncirlərdən açılmış əllər,
 Zindandan, qəfəsdən azad gözəllər,
 Əmələ yoldaşın, dostun, sirdaşın,
 El oğlun, el qızın, bacın, qardaşın
 Sənə gül verəcək, el çalacaqlar...
 Qarşında zalımlar alçalacaqlar.
 Ey Təbriz gözəli, onda an məni,
 Ancaq öz yanında taparsan məni...

Təbriz, fevral, 1942

PANAMALI DİLƏNCİ

Günoş üfüqlərdən çekilir tamam,
Quşlar yuvasına dönür hər axşam.
Hər kiçik canının bir məskəni var,
Hər kəsin öz yurdu, öz vətəni var.
Ayaz göye çekir yerdən insanı,
Sənin yurdun hanı, məskənin hanı?
Ağalar, xanımlar əyləncələrlə,
Zəngin saraylarda qəhqəhələrlə,
Çalıb çağıracaq, deyib güləcək...
Sən də bu palçıqlı küçələrdə tək,
Donunca kədərli gözlərində yaş,
Yalvara-yalvara çöldə gəz, dolaş...
Batiq gözlərin ac, çılpaq qarnın ac,
Səni küçələrə atdı ehtiyac;
Oldun gündən qara, ömürdən qara,
Yalın ayaqların kömürdən qara...
Ciyorin həsrətlə alışdı yandı,
Ötüb keçənlərə əlin uzandı.
Sən etdikcə fəryad, etdikcə aman,
Ağalar vüqarla keçdi yanından.
Fəryadın toxundu daşa, divara,
Lakin yetişmədi kar qulaqlara.
Boğdu fəryad səni, boğdu ah səni,
Yaman günə qoydu Rza şah səni...
Sənən gözlərində qaraldı cahan,
Məhəl qoymadılar axan yaşına,
Sən çörək istədin hökümdarından,
O, panama qoydu sonin başına...
Bu qoca dünyaya köçüb gələrkən,
Anadan dilənci doğulmadın sən.
Başında min boran, min tufan oldu,
Acı səfələti yaradan oldu.
Sənin yurdun da var, vətənin də var.
Dünyada nə desən vətənində var.
Burda kef çökənlər az deyil, yəqin,

Öz ana yurdunda sən ki, gülmədin...
Bir yamaqlı şalvar, bir cırıq əba,
Başında panama, yanında torba,
Doğrudan, qəribə bir görkəmin var...
Səni bu halətə salan de, kimdir?
“Mədəniyyət” deyə, size ağalar
Bir torba bəxş etdi, bir də silindir.
Mən sənə tək dedim, söylə təkmisən?
Dordini bir mənə deyəcəkmişən?
Yoxsa ki, yeyəcək qəlbini qəmlər,
Acılar, ağrılar, dəndlər, ələmlər.
Bilirəm nağıllar az deyil səndə,
Onu söyləsən də, söyləmoson də...
Qoy gəlsin yanımı yurdsuz qalanlar,
Onlar sığınmağa sinəmdə yer var...
Yetər, sən nə “ərbab”, nə “ağa” söylə!
Söyləsən dərdini torpağa söylə!
Ayılar bu torpaq, keçdikcə günler,
Yerin qulağı var, o səni dinlər...

Tabriz, oktyabr, 1941

AŞIĞIN AYRILIQ MAHNISI

Bürüdü elləri yene dərd, ələm,
Aşığın kədəri başından aşdı.
Dedi - Bu yerlərdə qala bilmərom.
Vəfəli sazını götürdü qaçdı...

Qaldı yadigarı öz sirdəsində...
Yandırıldı simləri qəlbinin odu.
Uca bir qayanın durub başında,
Sədəfli sazını çaldı, oxudu:

“Ay ellər, qəlbimi sökdü dağ-düyün,
Dəmir pəncərədən boyılanın hər gün –
Ağırdır bir məhbus tarizən üçün,
Mizrab ayrılığı, tar ayrılığı.

Duyar kədərimi, düşünsə hər kim,
Mənim dağlar qədər böyükdür dərdim.
Zülmə, işgəncəyə yenə dözerdim,
Hər şeydən ağırdır yar ayrılığı...”

Ey aşiq, duyuram dərdini sənin,
Alovlar içində yanır vətənin.
Lakin dilekləri sarsıtməq olmaz,
Nə qədər bir uədan düşsə qırhaqır...

Bu gün döşündəki o sədəfli saz,
Sabah da əlində əyri qılıncdır.
İgidlər silahla göstərdi hünər,
Oxu! Sos verəcək səsinə ellər.

Aşıq dostum, inan xalqın gücünə,
Bu gün boz dağlara çəkilsən də sən -
Onun qüdrətiylə, əliylə yene
Sabah öz yurduna tez dönəcəksən!

Təbriz, aprel, 1942

NƏ HAYDADIR?

(Təbrizli deyirdi)

Dolaşram Arazin
Ot basmış sahilində.
Onun dərdli günündə,
Onun ağır ilində.

Qulağıma uzaqdan
Gelen qumbara səsi,
dərdə salıbdır məni.
Səbəbkara min lənət!
Niyə topa tutulsun
Bir milletin vətəni?

Arzulara nə çatar
Arzular qanadlıdır.
Tebrizdəyəm xəyalən
Gözəl gülü-çiçekli,
xiyabanında onun
Şeirlər deyirəm mən.
Kaş ki, görə bileydim
Gedib səni, cy vəten!..

Özüm burda olsam da
Ürəyim o taydadır.
Görün mən nə haydayam,
Bu dünya nə haydadır?

1980

YETİRMƏMİŞƏM

Bəxtəver başına bulud, ay bulud!
Qorxusuz-hürküsüz səmalarda son,
Gah şərqə, gah qərbə çıxıb gedirsən...
Gah qərbə, gah şərqə çıxıb gedirsən...

Xoşbəxtdir göylərə yüksələ bilən...
Gözlədim horməti, ləyaqəti mən.
Ömründə ya qəsdən, ya da ki, səhvən,
Bir kəsin haqqını itirməmişəm.

Deyərdim bir sözü hər sohər, axşam,
Gərək dağlar aşam, zirvelər aşam.
Neço yazım qalıb hələ natamam -
Yüzlərcə şerimi bitirməmişəm.

Gözlədiyim o gün goleçək hökmən,
Necə köçüm gedim, deyin indidən?
Bu azad yurdumun təbrikini mən,
Cənublu dostlara yetirməmişəm...

1978

Aşıq dostuma

AŞIQ DOSTUMA

Dinlə məni, bir sözüm var, a dostum,
Anlayana bir mahalsan sazinla;
Bəzən Koroğlusən, bəzən Kərəmsən,
Bəzən də Rüstəmsən-Zalsan sazinla.

Bəzəkli toyrlara yolun düşəndə,
Uyub hər baxışa, düşmə koməndə.
Kəndin qız-gəlini səndən küsəndə,
Yalvarıb könlünü alsan sazinla.

Çox çağırdın, yetər, ayı, ülkəri,
Bilinmədi aşıqların hünori.
Bizo dağlar çəkmış keçən günləri,
Dastanlarda yada salsan sazinla.

Boy atan ölkəmin bu şirin çığı,
Böyük aşıqların golsin sorağı.
Bu oziz günlərdə bayramqabağı
Ellerin könlünü çalsan sazinla.

Mənə gülməz sazı, sözü duyanlar -
Aşıq, bu yerlərə cəsən güzar -
Osman deyər - gözüm üstə yerin var,
Haçan golib qonaq qalsan sazinla.

1938

— 138 —

BAŞINA DÖNDÜYÜM

(Deyişmə)

Aşıq Mirzə

Başına döndüyüm, gülüzlü mələk,
Maraltıq qarşından qaçma hürkerək.
Ver qolunu, qoy dolanaq, qoy gozok,
Gəl cyləmə naz, başına döndüyüm!

Aşıq Əsəd

Qoca demə, yalvarıram, amandı,
Qocalıqda sevmək daha yamandı.
Aşıq könlüm hər fəsildə cavandı
Qiş başına, yaz başına döndüyüm!

SÖYLƏ

Dərdim çıxdur, dərdin alım, ay aşıq
Al sazi, bu dordi hər yana söylə.
Əqildən kəm olan duymaz, anlamaz
Monim sözlerimi qanana söylə.

Adamı oynatmaq insanlıq deyil,
Eşqi hiss etməmək cavənləq deyil,
Monim şikayətim divanhıq deyil,
Nə sultana söylə, nə xana söylo.

Homişə elində saxla cilovu,
Yalnız ovçu biler oylağı, ovu.
Kim oda düşməyiib duymaz alovu,
Məhəbbət oduna yanana söylə.

Haqq olur... mən hara, biilqar hara.
Düşmüşəm nə edim, yoxdur bir çara.
İşdir yolun düşdü qarlı dağlara
Haray çək, ahımı dumana söylo.

— 139 —

Tapılmaz eləsi bizim zamanda
O təkdir, heç misli yoxdur cahanda.
Bəlkə bir gün gördün toyda, nişanda
Unutma, ərzimi canana söylə.

El ağızı fal olar, bunu sal yada.
Sirri dosta vermo, söyləmə yada,
Xeyir xəbor olsa eldə, obada
Qayıdır gələndə Osmana söylə.

DE GƏLSİN

Aşıq, bu gün yaxşı köklə sazını,
Ürək açan mahnilardan, de gəlsin!
Şirin dostluq nəğməsidir hər sözün,
Sədaqətdən, etibardan, de gəlsin!
Bivəfanın heç danışma sözümüzü,
Düz peymandan, düz ilqardan, de gəlsin!
Sədaqətdən, etibardan, de gəlsin!

“El havası”¹ qulağımdan getmeyir –
(Özəl başdan bəxtimə el düşübür).
Qara telli bizim yerde az deyil,
Ürəyimə bir “Sarıtel” düşübür,

Öz evindir, üç gün, beş gün, qal, oxu!
Baş pərdədə “Baş saritel” çal oxu!
Üstündən də bir “Başxanum” de gəlsin!
Oda düşdü, yandı canım, de gəlsin!

“Cəngi” yatmaz hər pərdəyə, hər simə,
“Misri” üstə oxuyanda zilə çək.
Beçə pərdə min dil açıb ötəndə,
Arif olan metləbini biləcək...

¹ “El havası”, “Sarıtel”, “Başsaritel”, “Başxanum”, “Cəngi”, “Misri”, “Şərili”, “İrvanın çuxuru”, “Müxəmməs”, “Göyçə gültü”, “Gılınar”, “Qəhrəməm” səz havalarının adlarıdır.

Təzanəni elə vur ki, titrosin,
Lərzə düşsün gümüş telə, de gəlsin!
Koroğlutek bir nərə çək ucadan,
Səsin çatsın Çənlivelə, de gəlsin!

Bu, arıflar məclisidir, ay aşiq!
Əvvəl ustad, sonra ustadnamə de,
Dilqəm niyə qərq olmuşdu qəmlərə?
Nakam niyə çatmamışdı kamə, de?
Kərəm niyə oda düşüb yanarkən –
Əslī kimi vəfadarım var, – dedi?
Qərib niyə qurbət eli dolandı?
Valeh kimə valeh oldu, yar dedi?

Dostum, bu gün bir də yoxla döşünü.
Hər sualın öz cavabı gərəkdir!
İmtahandan çıxməq üçün aşığın,
Sinesində min kitabı gərəkdir!
Boşa çıxmaz barəsində atılan,
Yüz ilməkli söz kəməndi, de gəlsin!
Hər cinasın qifilbəndi, de gəlsin!
Nağaraçı aşıqların dişləri,
Deyən, burda kilidləndi, de gəlsin!

Heç unutma Gürcüstandan gələn var,
Saz qədrini, söz qədrini bilən var –
Bu məclisdə eyləşibdir görürsən
Neçə ustad, neçə mahir sənətkar;
Usta tərpən, ustadların yanında –
Bir mənalı ustadnamə, de gəlsin!
Kimlər öldü, nakam getdi dünyadan,
Kimlər sevdı, yetdi kamə, de gəlsin?!

Hər nəğmənin öz havası gərəkdir
Yeni mahnı, yeni avaz istəyir.
Yeni nəfəs, yeni barmaq, yeni xal
İndi səndən bir yeni səz istəyir.

Dodaqdoymez çox cəsidi, dostların -
Diltorpenməz, diştoxunmaz isteyir;
"Müxəmməsin" öz yeri var bilirsən,
Ələsgərdən birçə qoşma, de gəlsin!
Yaxşı cinas cıgasız da gözəldir,
Hər "Təcnisə" cığa qoşma, de gəlsin!
Olesgərdən birço qoşma, de gəlsin!

Aşıq, bu gün simlərini tozolə,
Tavar sazi yaxşı kökə, yaxşı çal,
Belə fırsat bir də kcəməz heç əlo.
Söz kürzünü mütrüblərə yaxşı çal!
Tavar sazi yaxşı köklə, yaxşı çal!
Ustadlardan sənət dərsi almayan,
Toy yerində yarım saat qalmayan.
Hər məclisdə beş mindən az almayan -
Yazıq sazi atıb-tutan, çalmayan
Mütrüblərə söz kürzünü yaxşı çal,
Tavar sazi yaxşı kökə, yaxşı çal!

Hanı aşıq libasında toyları
Dəf daraqlı, təməraqlı gozenlər?
Hər yanına iki qaval, iki dəf,
Beş nağara, on beş dümbək düzənlər?
"Boxtəvəri" havasına xanımtək,
Yırğalana-yırğalana süzonlər?
Bu saz, bu söz, bu da məclis, buyursun!
Daha yoxdur bir bohanə, de gəlsin!

Hər torpağın, hər iqlimin özünün,
Ürək açan xoş səfəsi şirindir.
Bu dünyada min bir nəğmə olsa da
Hər zamanın öz havası şirindir.
Sən bu dövrün aşıqisən, ay aşıq!
Bir dövər vur bu dövrənin eşqinə:
Əkən, biçən, dəmir, polad əridən
Adlı-sanlı qəhrəmanın eşqinə;

Dağ döşündə ağ sürünenin içində,
Şümşad çalan xan çobanın eşqinə.

Maral kimi inək, buzov bəsləyən,
Ala gözlü bir ceyranın eşqinə -
Qəhrəmanlıq dastanından iki bənd,
"Qəhrəmanı" havasına de gəlsin!
Aşıq, yetər, daha bir söz qatmayaq
Bu söhbətin arasına, de gəlsin!..
"Qəhrəmanı" havasına, de gəlsin!..

Bakı, 1960

O KİMDİR BAŞIMDA ÇALIR, ÇAĞIRIR

Yanıqlı bir hava gəzir başında,
Onun könül odu heç azalmayırlar.
Qurbanə, hicranda, vüsəl dəmində,
O mendən bir an da ayrı qalmayırlar.

Bozən uzaqlara düşür güzərim,
Gəzirəm dünyani, gəzir mənimlə.
Ümman xəyalının ağ yelkənində
Üzürəm sularda, üzür mənimlə...

Çıxdım zirvəsinə göy Qoşqarın da,
Uca Ləlvərin də, Alagözün də;
Qar quzey yerlərə yatır, bilirom,
Yeri var dağlarda şirin sözün də...
Dolandım başına Ocaq dağının,
Dolandı mənimlə o mahnilər da.
Qoşmalar dilimdə əlo yandı ki,
Ayağım altında eridi qar da.

Qəlbimdə noğmələr yuva salıbdır,
Niyo munis olub mənə mahnilər?
Sonra anladım ki, səbəbsiz deyil,
Bir azca mənim də aşıqlığım var.

Ölimdə cilovu dəli köhlənin,
Mahni deyə-deyə endim Kəpəzdən.
Havamı dəyişmək istədim, lakin
Ayrıla bilmədim yeno o səsdən...

O kimdir başımda çalır-çağırıır –
Gözəl havaları qulağımdadır?
Elə bu saat da, elə bu an da
Mahnısı dilimdə, dodağımdadır?

Sadeçə görünən həmən o sözlər
Dərin dənizlərdən daha dərindir!
O şirin mahnılar ustاد aşığıın,
Mahir sonetkarın-Ələsgərindir...

1963

ƏMRAHİN SAZI

Səsin yaxşı gəlir, heç sıxılma sən.
Hərdən zilə çək, ay aşiq Məsim!
Ustad yanındadır, ehtiyat etmə,
Səni ondan yaxşı bilən kimdir, kim,
Hərdən bir zilə çək, ay aşiq Məsim!

Sen bir “Kəremi” çal, uzağa getme.
Ustad yanındadır, ehtiyat etmə.
Həməhəng olanda ayrı dad verir
Səsin məlahəti, sazin avazı.
Hər nə çatışmasa, natamam qalsa,
Onu tamamlayır Əmrəhin sazi.

1976

DAĞLAR

Mən bir zaman sizdən ayrı,
Düşdüm ay dağlar, ay dağlar!
Necə oldu başınızdan
Keçdim, ay dağlar, ay dağlar!

Çox gəzmışik qarda, buzda,
Haqqınız var boynumuzda,
Gözlərimi qoynunuzda
Aşdım, ay dağlar, ay dağlar!

İtirən haqqı-sayıını,
Almadı sizdən payımı,
Min yerde Şəmkir çayımı
Keçdim, ay dağlar, ay dağlar!

Ürəyim dönmeyir sizdən,
Bu yerlərə üz qoyub mən,
At belində belinizdən
Aşdım, ay dağlar, ay dağlar!

Gəlib çatdım uzaqlardan,
Çıxdı könül intizardan,
Suyu sərin bulaqlardan
İçdim, ay dağlar, ay dağlar!

Sağım topo, solum dərə,
Çiçeklərdən dərə-dərə,
Qanad çaldım Süsənbərə
Uçdum, ay dağlar, ay dağlar!

Güller bitir boz aranda,
Səngər dağı bozaranda,
Üz-gözünüz bozaranda
Qaçdım, ay dağlar, ay dağlar!

Keçir dövran, keçir zaman,
Qoyun qalsın bir nişanam,
Bəlkə bir gün bu dünyadan
Köçdum, ay dağlar, ay dağlar!..

Şəmkir, oktyabr, 1950

DAĞLAR MAHNISI

Gərək

Qızovda ağaran qayamı, qarımı?
Yaşıl yaylaqların heç tayı varmı?
Üç günlə, beş günlə doymaq olarmı?
Dağlardan doymağə yüz illər gərək!

İndi səməndimin ağarıb yah,
Yeyilib dırmağı, tökülib nalı...
Dağlara çıxmaga qalmayıb hah,
Gələydim buraya əzəllər gerək!

Yaylağa köçəndə yayda bizim el,
Yolu uçurmasın nə yağış, nə sel –
Dağların altından yurulsun tunel,
Qovuşsun çox uzaq menzillər gerək!

Yolsuz-izsiz dağa binələr golmez,
Getsə, o yerlərə qonaq dincəlməz.
Əllər oyri olsa, yollar düzəlməz,
Düz yollar çəkməyə düz ollər gerək!

Günümüz xoş olsun, ömrümüz uzun,
Çataq körpüsünü ayın, ulduzun!
Şirin xəyal deyil, həqiqət olsun
Müqəddəs arzular, əməller gerək!

DEDİM

Dolama yollarla çıxanda atım,
Könlüm tək açıldı qolum-qanadım,
Tutanda məşəni şirin bayatım,
Sosime ses versin bülbüllər, dedim.

Donu gül-çiçekdir dağın, dərənin,
Şairi bülbüldür bu manzərənin.
Gözəllər meskəni Gözəl dərənin,
Şəninoş şeirlər, qəzəllər, dedim.

Çiçəkli döşündə yaşıl bir dağın,
Ləzzəti ayridır çadır qurmağın.
Yazları üstünə Dürətə bulağın,
Gəlsin böyük-böyük gözəllər, dedim.

Təbiət! Zəngindir -- rongin, naxışın;
Həm yazın gözəldir sənin, həm qışın.
Düzlüsün əlilə dostun, tanışın,
Məzərin üstünə o güllər, dedim.

Bir gün Çənbərəkdən çıxdım səhərdən,
Keçdim at belində Basarkeçərdən.
“Dağlar mahnisi”nı oxusun hərdən,
Bizim obalar, bu ellər! - dedim.

Dinlədim çayların zümrütmesini,
Onların səsinə qatdım səsimi,
Dağların döşündə qalan izimi,
Tapacaq bir zaman nəsillər, dedim.

Çənbərək-Qazax, 1964

DOSTUNUZ GƏLİR

Buludlara bürünmesin başınız,
Bilin, dağlar, bilin, dostunuz gəlir!
Məni görüb çatılmassisın qaşınız,
Gülün, dağlar, gülün, dostunuz gəlir!

Görüşmədik bizlər xeyli zamandı,
Hər bir dərddən hicran dərdi yamandı.
Yollarınız bağlanmasın amandı,
Bilin, dağlar, bilin, dostunuz gəlir!
Gülün, dağlar, gülün, dostunuz gəlir!

Başımızdan six buludlar çəkilsin,
Boz sürürlər qar üstündən çəkilsin,
Qara naxır yurd yerine tökülsün,
Bilin, dağlar, bilin, dostunuz gəlir!
Gülün, dağlar, gülün, dostunuz gəlir!

Bir zaman bu yaylaqlara köcmüşəm,
Quzqulaqlı quzeyləri biçmişəm.
Suyu sərin bulaqlardan içmişəm.
Bilin, dağlar, bilin, dostunuz gəlir!
Gülün, dağlar, gülün, dostunuz gəlir!

Bu yerlədir dost könüllər oylağı,
Oyuqlunun, Muncuqlunun bulağı.
Boz Dəvədaş, göy Divəkli yaylağı,
Bilin, dağlar, bilin, dostunuz gəlir!
Gülün, dağlar, gülün, dostunuz gəlir!

Ocaq dağı dinmə desən, dinnərom,
Ancaq bil ki, mən alışsam, sönmərem!
Dost-tanışla görüşməmiş dönmərem.
Bilin, dağlar, bilin, dostunuz gəlir!
Gülün, dağlar, gülün, dostunuz gəlir!

1961

OLARMI?

Ey mələk, qınama bir sualım var, –
Qəribom, yanında qalıq, olarmı?
Sədəfli sazımı basıb bağırma
Qaşların eşqinə çalıq, olarmı?

Mən canandan, canan məndən aynılıb,
Ruh yaşarmı de, bədəndən aynılıb?
Gecənin bu çağrı sondən aynılıb,
Çöllərə düşməyə halim olarmı?

— 148 —

Ay niyə tutulur, söyle, ey nigar, –
Səni hicran boğur, yoxsa intizar,
Bəlkə ürəyində bir dərdin də var,
Mən sənin dərdini alım, olarmı?

1943

DƏRDİN ALIM

Çiçeklərdən soni könlüm
Dilor keçər, dərdin alım!
Xəyalın tez-tez yanından
Gülər keçər, dərdin alım!

Dağ başını aldı duman,
Körpe quzu anasından
Azib ayrı düşən zaman
Mələr keçər, dərdin alım!

Demə: dünya bir qəfosdi,
Mahnıların quru səsdi...
Eşq, sevda bir həvəsdi,
Gələr keçər, dərdin alım!

Bahar çağı, seher erken
Göy çəməndə gəzəndə sən,
Bilirsənmi ürəyimden
Nələr keçər, dərdin alım?!

1943

GÖZÜNÜN YAŞINA QURBAN

Çeşmin keşiyində səf-sof dayanmış,
Əlləri nizəli qoşuna qurban!
Mənim şikayətim gözlərindədir,
Kirpiyinə qurban, qaşına qurban!

— 149 —

Söylə, görməyəli üzün üzümü,
Eşqin, məhəbbətin odu söndümü?
Çırpinan üroyin daşa döndümü?
Qoy dönsün, qəlbiniň daşına qurban!

Sen qədəm basanda eşqin bağına,
Sarılıq çökməsin al yanağına.
Görürəm, şəh düşüb gül yarpağına,
Ağlama, gözünün yaşına qurban!..

1943

QARA GEYİNME

Gözəlim, durdunmu gül yatağından,
Könlümü zülfündə ara, geyinmə!
Qoy hələ başına dönüm, dolanım,
İpek saçlarını dara, geyinmə!..

Zülfün qamətindən uzundur, uzun,
Yalansa, emr eyle boynum vurulsun!
Ayna qabağında bir ayna dursun,
Görünsün əndamın yara, geyinmə!

Qəlbimi, könlümü, sənə vermişəm,
Hər zaman başına dönməkdir peşəm.
Mən hələ bağçandan güllər dərmışəm,
Əlim yetişməmiş nara, geyinmə!

Sənə şal yarası, ipək yarası,
Görəndə sevincim başımdan aşır,
Beyaz qumaşlardan gözüm qaması,
Ara geyinsən də, ara geyinme!

Bu könül sözümdür, dedim ürekdən,
Bil ki, xoşum gəlməz bəzək-düzəkdən!
Geysən də al, yaşıł, abı ipəkdən,
Üstü qara güllü xara, geyinmə!

Ey mələk, üzümə gülmə üzərdə,
Bilirsən məna var bu pərdələrdə...
Əgor geyinsən də xeyirdə, şerdə,
Sən bize geləndə qara geyinmə!

1943

YADINDA VARM?

Qız

Könlümün evini gündə min kərə
Uçurub qurdugun, yadında varmı?

Oğlan

Çəkib oğrun-oğrun oxun yayını
Sinəmo vurdugun yadında varmı?

Qız

Heç unutmamışam, gelir yadıma,
Çiçəklər bağladım sənin adına.
Yanıb həzin-həzin eşqin oduna,
Şam kimi söndüyüm yadında varmı?

Oğlan

Söylə, unutdunmu, söylə, cy çiçək,
Lalə yanağından öpəndə külək,
Pərvanələr kimi gecə sübhədək
Başına döndüyüm, yadında varmı?

Qız

Söylə, unutdunmu, bir sərin axşam
Əl-ələ gezirdik bağda mehriban?..
Dodağın üzümə toxunan zaman,
Əlindən qaçıdım, yadında varmı?

151

Oğlan

Maraltıq qaçarkon, gözümde, inan
Qara bir örpoyə büründü hər yan,
Aşıq Kərom kimi düşüb dalından,
Dağları aşdıgım yadında varmı?

Qız

Dema ayrı düşüb unutdum səni,
Ölünco unutmaz sevən-sevəni
Deyəndə: "Özgəyo verirlər məni",
Boynunu bükdüyün yadında varmı?..

Oğlan

Çatdı qulağına acı bir xəbər;
Eşitdin yolumu gözləyir sofrə.
Başını köksümə qoyub bir səhər,
Göz yaşı tökdüyün, yadında varmı?..

1943

BAKININ KÜLƏKLİ GÜNLƏRİ KİMİ

Nədən gözlərimə deyir camalın,
Gah bir ilan kimi, gah pəri kimi...
Gündə milyon dəfə dəyişir halın,
Bakinin küləkli günləri kimi

SƏN OLМАDИНMI?

Gözəlim, mən hara, aşılıq hara,
Bu sazi çaldıran sən olmadınmı?
Öz gizli eşqimi, pünhan dərdimi,
Alomə bildiren, sən olmadınmı?

— 152 —

Alnında gah günəş, gah qara duman,
Hərdən güler üzlü, hərdən pərişan,
Yaralı qəlbimi bozən ağladan,
Bəzən də güldürən, sən olmadınmı?

Nizə kirpikləri "qana-qan" deyən,
Qoşa hörukloro "cüt ilan" deyən,
Bir gündə min dəfə mənə can deyən,
Min dəfə öldürən, sən olmadınmı?

1946

YENƏ

Qara bulud, nə alıbsan üstümü? –
Küləklər dahıdan götürür yenə
Böyük-böyük edib qovar o ki var –
Soni bu dünyadan itirər yenə!

Mənim də öz gücüm, öz qüdrotim var,
Yetər harayına xəzri, gilavar.
Golor büror-bükər səni parçalar,
Dağların dalına ötürür yenə!

Çokil qara duman, etdiyin yetər.
Yanarsan, ahımdan getməsən əger,
Bir namo yazmışam, çatar bu günlər –
Dərdimi dilbərə yetirər yenə!

Xoşdur öz yurdumun isti nəfəsi –
Xəzərin, Arazın, Kürün nəgməsi.
Geyib al donunu sohər müjdəsi,
Yarımdan bir xəbər getirər yənə!

Sənə çəkil dedim, çokil, a zalımlı!
Gedim, nə görmüşəm, burda mən qalımlı?!
Gün doğan ellərə şahin xəyalımlı
Məni şəhpərində götürür yenə!

— 153 —

Dilberim, yerini çəkirem inan,
Adını çəkmədim, adına qurban!
Hüsnünə yüzlərcə söz qoşub Osman,
Bir şeir də bu gün bitirər yene!

Krim, Koktebel, 7 oktyabr, 1959

OLAR

(*Bir məktuba cavab*)

Elə demə, qan ağlaram, sevgilim,
Yadlar mənə gülər, sənə ar olar.
Duman qopar, alov çıxar başımdan,
Nəmli gözlərimdə dünya dar olar.

Bir addım yanından ayrı düşərkən,
Mənə dağ çəkirsən hər yazanda sən.
Bağılıdır qəlbinə qəlbim əzəldən,
Könüllər bir olsa etibar olar.

Daş deyil hicranı duymaya, insan,
Gəlir xəyalıma xəyalın hər an.
Öz könül dostundan, öz sirdəşindən,
Canan vəfa görse, vəfadər olar.

Qəlbimi satmadım mən hər yetənə,
İlqarım, peymanım möhkəmdir yeno.
Özgo nəyim vardır vəd edim sənə
Şairin dövleti bir ilqar olar.

Yalta, may, 1939

ENMƏDİ

Uçdu könüm quşu ağ buludlara,
Bu qara torpaqda fərehlənədi.
Yamaclar don geydi guldən, çiçəkdən
Şeitinin yarpağı tozələnmədi.

Bir fayton dağlardan tez endi, keçdi,
Təkərlər sinəmdən hərləndi keçdi.

Dilberim qarşından bəzəndi keçdi,
Könlümün sarayı heç bəzənmodi.

Hayıma çatmadı nə səs, nə sədə¹,
Etibar görmədim mən bir kimsədə,
İlantek torpaqda süründümso də,
Fikrim alçalmadı, könlüm enmədi.

1927

İNCİMƏ

Səhv etmişəm, acı dilim lal olsun,
Elə sözdən küsmə yarımlı, incimə!
Xəzan vurdu, gülüstanım qurudu,
Son çiçəyim, güllüzarım, incimə!

Eşqim kimi müqəddəsdir niyyətim,
Heyif, yoxdur yar yanında hörmətim –
Qazancımdır, bircə sənin töhmətin,
Yoxdur başqa heç bir karım, incimə!

Ömrü yoxdur dövlətin də, pulun da,
Könül adlı bir mülkü var qulun da.
Səbəbkarsan, ger pozulsa, yolunda
Ömür qoymuş, düz ilqarım, incimə!

Mən izincə addım-addım gəzerəm,
Nə mərhəmət isteyərəm, nə kərəm –
Hər zülmünə, sitəminə dözərəm
Təki məndən, sitəmkarım, incimə!

1928

¹ Səda

MƏNİ

Sağalıb deyirdim, qövr cdir yenə
İncidir o köhnə yaralar məni.
Mərəzim tapılmaz, dərindədir çox,
İstər min yerimdən yaralar məni.

Şair, yaz orzimi, mən deyim, sən yaz!
Söyyadəm, seydimə bələdəm bir az –
Yarın müjgan oxu heç boşça çıxmaz,
Atdırımı, sinəmdən yaralar məni.

Gedor, ol kiridir, dövlət də, var da...
Durmaز məzəndəsi heç bir qərarda –
Gah baha qiymətə satar bazarda,
Gah ucuz qiymotə yar alar məni.

1926

DAĞLARIN

(Aran köçü)

Gəldi payız fəsli, saraldı, soldu
Əlvən çiçəkləri xalı dağların.
Oynasır başında qara buludlar,
Yaxşı görünmeyir həli dağların.

İndi yavaş-yavaş duman alçalır,
Yel vurur, hər kəliş min hava çahr.
Yetim uşaq kimi kimsəsiz qalır,
Yamacı dağların, yalı dağların.

Dünyanın işləri sığmaz kamala,
Kim bilir sabaha kim ölüb-qala?
Barrı-barxanalı düşübdür yola
Məfəşə-məfəşə malı dağların.

Çıxb kəlləsinə Maymağın¹ qarı
Ta burda qalmağın yoxdur uyarı,
Qaynar bulaqları, axar suları
Yenə də özündə qalı dağların.

Demədim dağlarda boran yaxşıdır.
Yaradan yaxşıdır, quran yaxşıdır
Sarı buğda verən aran yaxşıdır!
Vaxtı keçdi bu vəfəli dağların

Qazmayurd, 1926

QIZLAR MAHNISI

Ey sevgilim, bu yerlərdə görünmə,
Anam duyub, üstümüzə göz olur.
Səni, məni istəmoyən az deyil,
Aralıqda söhbət olur, söz olur.

Meh əsdikcə qızıl güllər öpüşür,
Şən bülbüllər bağçamızda ötüşür,
Səni görçök ürəyimə od düşür,
Görməyəndo bağrim başı köz olur.

Ürəyimdə bir arzu var, bir dilek;
Dolanıram bu dağlarda maraltı.
Deyirlər ki, bizə nişan gələcək,
Elin sözü ezəl-axır düz olur.

1946

MƏN BELƏ DEDİM

Cavan sərvə gün də, külək də deydi;
O tez boy atardı toz görməsəydi –
Mən sağa döndərdim, yel sola əydi –
Külək belə dedi, mon belə dedim.

¹ Maymaq – dağ adıdır. Ona Ocaq dağı da deyilir.

Bir tülək-tərlana – nə var? – söylədim –
Yerde tutmayırsan qərar? – söylədim.
O, şikar söylədi, mən yar söylədim,
Tülək belə dedi, mən belə dedim.

Bir mələk qarşında qanad çalaraq
“Sürünmə yerlərdə – dədi – gəl uçaq!”
O “Göylər” söylədi, mən “Ana torpaq!”
Mələk belə dedi, mən belə dedim.

Hiylə də qəlbime çox axtardı yol,
Tapmadı, ümidsiz qayıtdı min yol.
O mənə “can!” dedi, mən ona “məhv ol!”
Kələk belə dedi, mən belə dedim.

Eşqim xəyalımı uzağa çekdi,
Bu sayad könlümü oylağa çekdi,
Mən arana çekdim, o dağa çekdi.
Ürək belə dedi, mən belə dedim.

Fələk çox əlləşdi, golmədim dizə,
Fəqət “hökən olundu qəzadan bizo”, –
Bir yol ayriçində gəldik üz-üzə,
Fələk belə dedi, mən belə dedim.

Bakı, 20 may, 1946

NƏ BİLSİN

Qardaşım Qurbana

Bu yerlərdə, könül dostum, sinəmdə
Bir yaralı bülbüл ağlar, nə bilsin?
Buruq-buruq duman çıxır başımdan,
Mən yanıram, qarlı dağlar nə bilsin?

Buz dileyir qızdırımadan üzülən...
Qayaların arasından süzülən,
Sədofları göy otlara düzülən
Şərin çaylar, buz bulaqlar nə bilsin?

Alınlardan puçur-puçur axır tar,
Çay quruyur, quma çökür gəmilər;
Bürkү vurur, külə dönür zəmилər –
Döşü qarlı, göy yaylaqlar nə bilsin?

Öyrənmişəm hələ kiçik yaşimdə
Mən sırrını torpağın da, daşın da...
Dəli çaylar gecə-gündüz başımda
Gur şəlalo axıb çağlar nə bilsin?

Daha ömür baharıma qış düşür,
Baş ağarır, bel bükülür, diş düşür.
Neçin bizdən şüx ceyranlar ürküşür?
Keçən günlər, öten çağlar nə bilsin?

Soçi, Novaya Riviyyə, 1954

GƏLMƏDİ

Məndən cida düşdü tülək tərlanım,
Hay vurdum, qıy vurdum yola gəlmədi.
Kasıbılıq başımı saldı aşağı,
Öyilmiş qamətim bir düzəlmədi.

Çıxdım Dəvədaşa, baxdım dağlara –
Al-əlvən geyinmiş göy yaylaqlara;
De, Ağrı dağ hara, qocalıq hara?
O heç alçalmadı, heç yüksəlmədi.

Kim bilir yaşımı qoea dünyamın?
Heyif, çox gödekdir ömrü insanın...
Dedim, yolu düşər bizim cananın,
Dumanlı dağlara gələr, gəlmədi.

1927

VAR MƏNİM

Axşam, səhər seyrə çıxan, ay peri
Gülüstanda gülüzarım var mənim!
Gözüm yoxdur, gülşonində, gülündə,
Öz bağçamda öz nigarım var mənim!

Hicranda hər günüm keçdi il kimi,
Soldu rəngim xəzan vurmuş gül kimi
Sədaqətə sadıq oldum qul kimi,
Etibara etibarım var mənim!

Əgər düşsə oylağıma güzəri,
Siliñməzmi bu könlümün qübar?
Golər, deyə gecə-gündüz yolları
Gözləyirom, intizarım var mənim!

Saçlarını nə sıqal ver, no bəzən!
Eşq oduna alışmaram bir də mən,
Əhdi-peyman müqəddəsdir özəldən.
Düz əhdinə düz ilqarım var mənim.

Öz elindo, oz obanda gəz, dolan!
Bu yerlərdə nə qış, nə də yaz dolan!
Az işvələn, az cilvələn, az dolan:
Naz eyləmə, nazlı yarımlı var monim!

QALIBDIR

Mahnı qoşdun çiçəklərə bir zaman,
İndi dolan bu yerləri, alış, yan.
Seyrangahda ceyranları ovlayan,
Ovçuların oylaqları qalibdir.

Ərimişdir, dağ döşündən enib qar,
İndi dağda nə qoyun var, nə mal var,
Köçən gündən ağır ellər, obalar,
Gözü yolda yaylaqları qalibdir.

Aşıq dedi: gözüm qaldı sənəmdə,
Nə onda bir cüret oldu, nə məndə.
Gözəllərin, zolaq-zolaq sinəmdə
Biləsiniz nə dağları qalibdir...

1975

SƏNİ

(S. Vurğun sayağı)

Ocaq dağı oyatdımı
Sazım səni, sözüm səni?
Könül quşu qanadlandı,
Görən kimi gözüm səni...

Arzum budur saz əlimdə,
Şirin mahmılalar dilimdə.
Bir dəli köhlən belində,
Qarış-qarış gəzim səni.

Sözü süzdüm süzgəcindən,
Qaçdım insanın gəcindən.
Min türfə gözəl içindən,
Özüm seçdim, özüm səni.

Qayaların qalanıbdır,
“Könlüm evi talanıbdır”
Neçə yerdən dolanıbdır
Mənim yolum, izim səni.

Quzqulaqlı dağ eteyi,
Körpə baldırğan özəyi,
Dağgülü, qaymaqcıçayı,
Misralara düzüm səni!

Sağım meşə, solum meşə,
Səni gözdim mən həmişə.

Necə qılım ay bənövşə,
Öz kökündən üzüm səni!?

Ocaq dağı, məni dinlə,
Özüm qəsdən bilə-bilə
İstəmədim sözlerimlə
Yorum səni, üzüm səni...

1961

GƏLSİN!

Mənimlə xoş məclis qurmaq istəyən
Qoy Ocaq dağının başına gəlsin!
Əgər Oyuqluda¹ yorulsa atı,
Barı Divəklinin qasına gəlsin!

Monim Telliqayam, Dəvədaşım var,
Hər yerdə öz dostum, öz sirdaşım var...
Bizim oylaqlara gelməsin yadlar,
Mehriban dost gəlsin, aşına gəlsin!

Mənasız keçməsin bir an ömür-gün,
Yaşıl bir talada toy oldu bu gün.
Ürəkdən istərdim, belə toy-düyüñ,
Əryən cavanların başına gəlsin!

Dağlar zirvəsidir eşqim vüqarı...
Sözümdən incisə könlümün yarı,
Qoy elə çəksin ki, qoşa yayları,
Nizə kirpikləri qasına gəlsin!

Kim hünərlə vurur iş külüngünü –
Dağ çapır həftənin altı gününü.
Haqqı var, kef üçün, yeddinci günü
Mehriban bulağın başına gəlsin.

Nə yazın dərdi var, indi nə qışın,
Bu gün siz nişandan, toydan damışın!
Məclisdə əyləşən dostun, tanışın
İstərəm bu mahni xoşuna gəlsin!

Kirovakan, 1961

SAZIN DƏRDİ

Hər kim ustasıdır, asandır onun
Oğurluq, eyrilik, talan əlində.
Həqiqət özü də oyuncaq olur,
Yalançı əlində, yalan əlində.

Ya danəndə olun, ya olun dəni,
Oyuncaq etməyin siz hər yetəni,
Dindirə bilməzsən ölsən də məni,
Mən dilə gəlirəm çalan əlində.

Nə saz sevir onu, nə xoşlayır tar,
Yaziq məni, göyə hey atıb, tutar.
Qaça da bilmirəm, qalmışam naçar,
Hər şeydən yarımçıq qalan əlində.

Adam var, ulduzlar seyrinə çıxar,
Adam var, dağ çapar, gücü dağ yıxar.
Kəlin də kəlləsi qabıqdan çıxar,
Sənətdən kəl olan kalan əlində.

Maraqlanan yoxdur günah kimdədir,
Yaziq nə aşiqdır, nə xanəndədir.
Mən əsir olmuşam, sobəbi nədir,
Hər şeydən yarımçıq qalan əlində?

1976

¹ Oyuqlu, Divəkli – dağ adlarıdır.

BAĞDADA GETDİ

Dedilər ki, İraqdan
Bakıya bir dost gəlib.
Onu maraqlandırır,
Abşeronun havası.
Deyib çoxdan vurğunam
Kamanına, tarına,
Məni məftun edibdir,
Yanıqlı saz havası.
Söz axtardım tapmadım,
Harada tapmaq olar.
Bəlkə kömək edələr
Bu işdə mənə dostlar.
Şair Süleyman deyib –
Satışda saz olmayırlar,
Qonaq küsməsin ancaq.
Gümanım Osmanadır,
Bəlkə bir çarə qıldı,
Onu axtarıb tapaq.

Öz işimi bildim, hazırlıq gördüm
MİN fikir dolaşdı başımda bu an.
Gerək yola salım, “yaxşı yol” – deyim
Bildim ayrılmıram bu gün sazımdan.

Saz ürək deməkdir, döyünen ürək,
Üreyi hədiyyə etmək çətindir.
Lakin esirgəmək olarmı dostdan,
Çox da ki, üreyin çox deyil, bırdır.

Silib köynəyinə qoydum sazımı,
MƏN hədiyyə etdim Bəndəroğluna.
Nigaran getməsin qonaq, qoy bu saz,
Xoş nəğmələr qoşsun onun yoluna.

Xalqımın qəlbiylo bir vuran ürək,
Ad qoydu hər ele, obada, getdi.
Bakıda kökləndi “Koroğlu” üstə
Getdi, öte-ötə Bağdada getdi.

ARALI GƏZMƏ

Dostum, bu dünyani gəz, dolaş, ancaq
Kim deyər məhləni, mahalı gəzme?
Qane ol varına, imkanlarına,
Çox ucuz axtarma, bahalı, gəzmə!

Ən yaxşı həyatdır, ən gözəl tədbir,
Çırçınan üroyi o təskin edir.
Maral da, ceyran da təbiət sevir,
Boz daşlar içinde maralı gəzme!

Unutma, gördüğün xoş menzərəni,
Başı qarlı dağı, çaylı dərəni.
Ey ürək, qır, varsa bəndi-bərəni,
Heç eldən, obadan aralı gəzme!

1983

AY ÜZÜ DÖNMÜŞ

Mənə sual verir hər ötüb keçən,
Çöllərə düşüşən söylə, sən nədən?
Mən qəm-kədər yiğdim dağlar döşündən
Sən gül-ciçək dərdin, ay üzü dönmüş.

Dolandım oylağı, mən gəzə-gəzə,
Dağın zirvəsindən enəndə düzə.
Nagahan ciğirdə göldik üz-üzə,
Üzünü döndərdin, ay üzü dönmüş.

Mən tay olmasam da ağaya, bəyə,
Minnatım olmadı heç vaxt özgəyə.
Kasıbdan varlıya yar olmaz – deyə,
İsmaric göndərdin, ay üzü dönmüş.

Heç ata bilmədim qəmin yükünü,
Dəli kimi gəzdim mən bütün günü.
Məndən döndərəndə bildim üzünü
Boxtimi döndərdin, ay üzü dönmüş.

AY MAMAOĞLU

(Zarafatla)

Yenə unutmadım səni,
Yada saldım, ay mamaoğlu.
Abad olmuş kəndinizdə,
Qonaq qaldım, ay mamaoğlu!

Hər kim gəldi – dedim – gözlə!
Oturdu gözləhagözə...
Qonaqları quru sözlə,
Yola saldım, ay mamaoğlu!

Qişın ayazı, boranı
Bürümüş dağı, aranı...
Qapındakı mal-qaramı,
Dama saldım, ay mamaoğlu!

Çıxbdır bu kəndin¹ adı,
Damağumda qaldı dadı...
Çörək, su verən olmadı,
Özüm aldım, ay mamaoğlu!

Görmə boz itin üzünü –
Herdən ağardır gözünü...
Öz elimlə mən özümü,
İşə saldım, ay mamaoğlu!

Axşamadək gözledim düz,
Lap darıxdım işsiz-gücsüz...
Gördüm soyuyur südünüz,
Qatıq çaldım, ay mamaoğlu!

Ala pişik cumdu eto,
Baş-ayağı verdim itə –
Toy evinin heyfini də,
Səndən aldım, ay mamaoğlu!

Belə bir sazaqlı gündə
Kəsmədiniz iki gündə...
Muğanlıda iki gündə
Lap qocaldım, ay mamaoğlu!

Muğanlı kəndi, 27 dekabr, 1946

DÜŞÜBDÜR

(Zarafatla)

Ay Haqverdi, səndən yaman yazıblar,
O material indi ələ düşübdür.
Qorxuludur, aillah özü saxlasın,
Balam, işin lap engələ düşübdür.

Niyə sağılmadı inəklər bu il?
Yağınız yox, pendiriniz quru gil...
Buzovların yarı maymaq, yarı şıl –
Görünür naxıra kələ düşübdür.

Ağırlığı¹ öz vaxtında endirin!
Nə yiğmişdin dağda oldu qan-irin;
Halal-haram nə var, yağıñ, pendirin
Aran köçü daşqın selə düşübdür.

Qohum-qonşu bu işlərdən halıdır,
Ev-eşiyin başdan-başa xalıdır.
Neyin gedir, ye, özgənin malıdır,
Əlinə yağlıca sələ düşübdür.

Hanı təpəl kəlin, hanı boz atın?
Onlar öldü, sındı qolun-qanadın...
Heç görünmür o qabaqkı büsətin,
İndi işin dalkı vələ² düşübdür...

¹ Dağdan arana köçəndə, yağ dörlərini, motalları “ağırlığı” – nisbetən ağır şeyləri qabaqcadan endirirlər.

² İndi vəziyyətin yaxşı deyildir, mənasında işlənir.

¹ Kireçli Muğanlıya işaretidir.

Güzgüyə bax, ayılanda yuxudan!
Heç söz yoxdur, sənə boydan-buxundan,
Heyif, birçə sehf eyləyib "yaradan":
Ağzin əyri, burnun pələ düşübdür.


A kişi, de, nə görübsən araqda?
İçki deyilən şey qoymadın Qazaxda.
Eşitmışəm, gözün Qarapapaqda,
Özün kimi, bir gözələ düşübdür.

Hanı, varı, bəs Mülxüsə xalanın?
Hanı xəngəl, nə tez çıxdı yalanın?!
Mən görürəm, yapıxıbdır palanın, –
Yenicə dalından, şələ düşübdür.

Çox sağ olun, itirmərəm zəhməti,
Ağköynəyin malı-mülkü, neməti,
Haqverdinin adı, səmi, hörməti
Çoxdan bəri dildən-dilə düşübdür.

Düşmən, ey dost, öz dilindir, yad deyil...
Qurtulmazsan qaçaq gəzsən lap yüz il –
Mən yeməmiş əl çəkmərəm onu bil –
Gözüm sizdə bir xəngələ düşübdür.

Qazax, 4 noyabr, 1950



Qocalıq

QOCALIQDA

İtirdiyi illər düşür yadına,
Qoca hesablayır təsbchlə bir-bir.
Ömrün qiymətini, günün qədrini
İnsan qocaldıqca daha çox bilir.

1976

QOCALIĞIN QAZANCI

Seadətdir cavanlıq, çalışın, qocalmayıñ
Ağsaqqalın güdməyin qazancını, nöfını.
Bircə o yaxşıdır ki, qocanı görən kimi,
Cavanlar yol verirlər, sorușurlar kefini.

1976

KÖCÜB GEDİBDİR

Köhnə oylağımı gozirəm, ancaq
Axşamdır, her yana qaranlıq çökür.
Dayanıb baxıram, çayqarışana –
Axıb qıjılıtyla gedir Xram, Kür.

Ey ağıllı Xram, ey delisov Kür,
Siz düz deyirsiniz mənə deyin bir,
Neçə milyon canlı burda ömr edib,
Sizin suyunuzdan içib gedibdir.

Ömrünüz bağlıdır keçmiş illərə,
Şəfa getirdiniz bizim ellərə.
Deyin, kimlər gəlib bu sahillərə,
Kimlər bu yerlərdən köcüb gedibdir.

ILLƏR

Köhnə il düşür yola
Əziz dostlar, buyurun
Yeyin, nuş can olsun
Yeni ilin aşını.

Hər gün bilir ömrünü,
Hər ay bilir yaşıni.
Yola salır hörmətlə,
Hər il öz sirdasını.

Köhnələcək bu il də,
Yeni bir il gələcək.
O da həmən bu ilin,
“Sən köhnəlibsen”, - deyə
Atacaqdır daşını.

Heç kəs deyil əbədi –
Köçüb gedir adamlar.
Ev qalır, oymaq qalır,
Ömürden gedir – deyə.
Bize də bu günləri,
Sonralar saymaq qalır.

1979

HƏR SƏHƏR-AXŞAM

Taniya bilmirəm dostu, tanışı
Xəyalım qarışıb, huşum gedibdir.
Görüm qocalığın ağ olsun üzü,
O mənim üzümü qara edibdir.

Yanına çox gedib-gəldim təbibin,
Dərman-davasından mən “halı” oldum.
Bir fayda görmədim dərmanlarından,
Gəzib başqa həkim tapmalı oldum.

— 170 —

Qocalıq başımın alıb üstünü,
Onunla əl-yaxa çarpışam gərək.
Həkimim Xəzərlə gedib sahile,
Görüşəm hər sehər, hər axşam gərək.

1980

AY ELLƏR DEDİM

Ömür dəstərimi varaqlayaraq,
Enişli, yoxuşlu yollara baxdım.
Yox, yarı mənzildə qoymayıb məni,
Vəfəli iqbalım, vəfəli baxtım.

Uşaqlıq illəri, cavanlıq çağım,
Keçdi gözlərimin öündən bu gün.
Məndən bircə kəlmə soruştadı yox,
Keçdi illər, aylar, keçdi ömür, gün.

Harada gizləndi, görünmür, hanı –
Dodağı nəğməli gəncəliyim vardı?!
Qayğısız illəri xatırladıqca
Derin bir ah çəkdim, gözüm yaşardı.

Dərələr keçmişəm, dağlar aşmışam,
Mən sizdən nə yaman uzaqlaşmışam.
Ay illər, ay illər, ay illər! – dedim.
İzi var sinəmdə hər ilin, ayın,
Darıxdım, siz məni yalqız qoymayın,
Ay ellər, ay ellər, ay ellər! – dedim.

1976

YOXLAYIN

Bu il yay neçə keçdi, –
Bilmək istəsəniz siz
Bağda narı yoxlayın.

— 171 —

Zirvələrə baxın bir,
Görün dağın başında
 Varmı, qarı yoxlayın.
Hörmət edin, cavanlar,
Köçməyə hazırlaşan
 Qocaları yoxlayın.

1978

YETMİŞ İL

Verir öz hökmünü keçdikcə zaman,
İllərlə üz-üze durmuşam yaman.
Heç qış da bilmədi, keçdi yetmiş il,
Bahar da bilmədi, keçdi yetmiş il
Qara saçlarımı, çox əlləşdi, çox
Ağarda bilmədi, keçdi yetmiş il.

1975

DÜŞÜR YADIMA

– Qocalıqdan danişdin,
Qocalardan damşdın.
Lazım deyil bunları
Heç getirmə yadına.

Dözüm gərəkdir, dözüm!
Əgər qocalsan belə.
Gərək bildirməyəsən
Onu qızı, qadına.

– Düzdür əzizim, gözüm,
Sözündə bir məna var.
Kədərlənmək yaraşmaz
Şöhrətimə, adıma.
Nə etməli, mən özüm
Qocalıqca, qocalar
Gəlir düşür yadına.

1976

QOCALIQDIR

Başım tez-tez hərləndikcə
Məni çox narahat edir,
Bir gün gedib təbiblərdən
Soruşdum səbəbi nedir?

Yaxa qurtarmaq xəstədən
Özü böyük ustalıqdır...
“Səbəb” nedir? – həkim dostum
Qiyib demir qocalıqdır...

1976

BOZ ÖKÜZ

Çox gəzib, çox görüb kəndli qardaşım,
Yaşlı təpələri, boz düzələri o.
Bir zoğal çubuğu əlində yene,
Qabaqlayıb gedir öküzləri o.

Çökdü dizi üstə yüklü boz öküz,
Lakin bəhanədir ona yük, alıq...
O bütün ömrünü işləmiş, indi
Qocalıqdır dərdi, onun, qocalıq!

1976

BATMAN VƏ MİSQAL

Özüdür həkimi insanın, inan,
Qulaq as, özüne, dostum, hər zaman.
Gözləsən təmizlik, səliqə-sahman –
Qoymaz bir xəstəlik keçsin yanından.

Xalqındır yurdunda olan gözəllik,
O deyib, onundur, bu hikmət, biliq:
“Geləndə batmanla gəlir xəstəlik,
Çıxanda misqalla çıxır canından!”

1976

HƏŞTADDANDIR

Xəstə gəlib çıxdı xostəxanaya,
Həkimə söyledi dərdini bir-bir,
Məlul-məhzun baxıb umdu həkimdən,
Faydalı bir əlac, xeyirli tədbir...

Xəstə dedi: həkim, başım dağılır,
Tez bir çarə qılıن, mənə, amandır!
Xəstonin yüz ona çatıbdır yaşı,
Həkim söyledi ki, bu həştaddandır!

1975

TƏKLİK

Övladlarımı

Hərəniz bir yana çıxbıq getdiniz,
Üstümə töküldü mənim qəm, kədər.
Yəqin dediniz ki, o yorulubdur
Qafiyə axtarmaz, başı dincələr.

Qayıdıb gördünüz, halım hal deyil,
Tökülüb üstümə bütün dərd, ələm.
Nişanəm qalmayıb, qəddim əyilib,
Elə bil ki, heç mən, o mən deyiləm.

O ələib-çağıran, o deyib gülən,
Atanız gördünüz necə fağırdır.
Bircə gün yanında siz olmadınız,
Təklik onda bildim necə ağırdır.

1978

SÖHBƏT

– Başında qalmayıb, çıxbıdır ağın
Üstüno bir dəli külək əsəndən...
– Ağilsız ağlımla, kəm kamalımla
Yenə də qananam, bilənəm səndən...

1976

TƏSƏLLİ

Uşaqlarımın atasına

Necə qəmli misra yazdım, bitirdim
Keçdi keçə yanımızdan karvanlar, köçlər.
Neçə dost itirdim, tanış itirdim –
Hesabı varmı ki, deyim nə qədər?

Bir tutar qoymadı qovğalar məndo,
Yüz yol parçalandım, min yol didildim.
Özümün özümdən zohləm gedəndə,
Bir səni özümə təsəlli bildim.

Barı camalına baxıb doyunca,
Azar incidəndə, dord incidəndə.
Bəbəklərimdə qoy, qalsın, şəklini
Bir gün mən dünyadan köçüb gedəndə...

1977

BİR SƏBƏB AXTARIRAM

Bu gün dərdli, kodərli,
Bu gün üsyankaram çox.
Saxlamağa hırsımı
Əlimdə bir əlac yox.
Keçib dəli çaylardan,
dərələri dağıdır,
daşlı dağlar yarırıam.
Mən cə dolmuşam ki,
Hönkürüb ağlamağa
bir səbəb axtarıram

1976

İŞIQ

Bu yerin, bu yurdun övladiyam mən,
Göyler də gözümdən qaçmayırlar, ancaq.
Pis deyil, xeyalın qanadlarında,
Səmalar, fəzalar seyrinə çıxmaq.

Öz yeri, öz adı, öz şöhrəti var
Göylərdə ayın da, ulduzların da.
Vaxt olub, çekmişəm və çekilmişəm,
Səmanın tərəzi ulduzlarında...

Seyrinə dalmışam kəhkəşanların,
Buludsuz gecələr dağda, aranda.
Həmsöhbət olmuşam karvançıranla,
Gecələr çöllerdə mal otaranda.

Qızaran üfüqde səhərə qalmış,
Ayın, dan ulduzu öz sirğasıdır.
Elə parlaq idi bir zaman onlar,
Deyərdin hər ulduz ay parçasıdır.

Niyə alışmayır, niyə yanmayırlar,
Hanı mən gördüyüm o şəfəq, o nur?
Tutqun gözlərində indi onları,
Qeriblik, ayrılıq, hieran oxunur.

Nə olub, a dostlar, belə sənükdür
Yadları qarğıyıb, yoxsa yarımmı?
Mənimmi gözümün sənür işığı,
Yoxsa mənə baxan ulduzlarınınmı?

1975

DEDİN

Şair, yenə ağı qaraya qatdım,
Yeyib yatanları vaxtsız oyatdım.
“Kime qismət oldun, kimi yaşatdım”.
A mənim çörəyim, çörəyim, dedin.

Qışları qışlaqdır, yayları yaylaq,
Qızıldır gəzdiyim bizim o torpaq.
“Sən dağa arxalan, arxalıdır dağ”
A mənim kürəyim, kürəyim, dedin.

Hər üzə gülənə etmə etibar,
Hələ gizli qalan düşmənlər də var.
“Sən niçə dəfə nişanaldılar”,
A mənim ürəyim, ürəyim, dedin!

1975

BİLMİRƏM

Doğma obaları bir-bir gəzmışəm,
Ən uzaq səfərdə yola dözmüşəm.
Üzəndə Xramda, Kürdo üzmüşəm,
Göldə gölməçədə üzə, bilmirəm.

Dedilər bu necə ərkandı, yoldu,
Nə saçın ağardı, nə rəngin soldu?
Saçlarım başımın qaxıncı oldu,
Məni kim gətirdi gözə, bilmirəm.

Daha, üfüqlərdə qaralır axşam,
Sənük şöle verir oridikcə şam.
Gecələr dumanlı dağlar aşmışam,
İndi bu düzlərdə gəzə, bilmirəm.

Yüklənir barxanam, sürülür köçüm,
Madam köçməliyəm, niyə gec köçüm?..
Bir qurşun dağıdır, çatmayırla gücüm,
Başımı yastıqdan üzə bilmirəm.

Daşdım qəlbimdə əsrin yükünü,
Qocahq başımın aldı üstünü.
Görünür gözümə ömrün son günü –
Qəhr edir, bu dərdə döze bilmirəm.

1975

QOCA OXUYURDU

Mən “hay-hay” deyirdim qürurla müdəm,
İndi səhər-axşam “vay-vay” deyirəm.
Ümidim kəsilib “hay”dan “haraydan”,
Yalnız töbiətdən umuram kərəm...

Köçüb atam, anam, bacım, qardaşım,
Həştadı keçirdim, az deyil, yaşım,
Düşür, bədənimdə dayanır başım,
Bölkə do üç günüm, üç ayım qalıb –
Gedibdir “hay-hayım”, “vay-vayım” qalıb.

Etiraf et, – dedi, – həqiqət dindi, –
Basıb-bağlamaqdan nə çıxar indi
Baxıram, köçmüşlər... daha yanında
Nə həmyaşın qalıb, ne tayıñ qalıb,
Gedibdir “hay-hayın”, “vay-vayın” qalıb.

1977

QALMAYIR

Çətinliklə qaldırıram,
Sanki ağırlaşış başım.
Güman çoxalıb yadlarım,
Azalıb gedir yaddaşım.

Ərşo çokılır gecələr,
Gözümüzdə yuxu qalmayıb.
Düşündüyüm fikirlərin,
Şəhərə çoxu qalmayıb.

1979

BAXMAYIR İNDİ

Öz gənclik şəklinə diqqətlə baxdı,
Köksünü ötürdü qoca dərindən.
Nələr xatırladı, nələr oxudu
Ömür dəftərindən, gün dəftərindən.

“Ocaq dağı” kimi bir dağ harda var?
Yadına düşəndə könlüm qan ağlar.
Ayağımı yumur köpüklü çaylar,
Başımda şimşəklər çaxmayıb indi.

Çaxnaşır gözümdə qara dumanlar,
Deyinir, dilində ahlar, amanlar.
Mənə qaş-göz edən canlar, cananlar,
Gözünün ucuyla baxmayıb indi.

Görün hardan əsdi qara ycl, külek
Necə oldu canan, hanı o mələk?!
Odlu gözlərindən çaxardı şimşək,
Ham o şimşəklər çaxmayıb indi?

Yanardı odlara cismim əzəllər,
Üroyim soyudu, getdikcə illər.
Dəstə-dəstə gəzən, türfə gözəllər
Canımı yandırıb, yaxmayıb indi.

Deyir – qocalmışan, yoxdur tutarın
Dadi-duzu yoxmuş sanki növbarın.
Əllərim quruyub, tanış qızların –
Döşünə gül-çiçək taxmayıb, indi.

Deyir sözlərini qalxa-yixıla.
Gedir dar cığırlar gəlmir düz yola.
Mən sağa çəkirəm, o çəkir sola,
Ayağım sözümə baxmayıb indi.

1978

QALMAYIB

1982

QOCALANDA BILƏRSƏN

(*Qoca öz nəvəsinə*)

Boy attısan balacan,
Kim şad olmaz, de buna.
Baxıb sevinir baban.
Böyü, boy'a-başa çat!
Çalışırlar cavanlar,
Sabah sən də qur-yarat!

Əziz bala, ancaq bil
Yaşın çoxluğu deyil,
İnsanları sevdiren --
Böyük işdir, emekdir.

Heç qocalıq istəmə,
Saqqalım olsun dəmə,
Qocalanda bilərsən
– Uşaqlıq nə deməkdir.



Yaşamaq eşqi



YAŞAMAQ İSTƏR

Yenə terlan könlüm pərvaz eyləyir,
Dövr edib, qonmağa bir budaq istər.
O bəzən vurular göy çəmənlərə,
Bəzən də pünhani bir otaq istər...

Mən qana bilmədim qəlbimi, düzü,
Düzdə eniş diler, enisdə düzü,
Dağlarda hər zaman arandır sözü,
Aranda qaldımı, qarlı dağ istər.

Yağışda-yağmurda, qarda, boranda
Od, alov eşqilə yanır bir anda...
Yayın isti çağı bürkü vuranda,
Yanları yarlızlı bir bulaq istər.

Bəzən başdan aşır, dərdim, məlalıım
Bozən bulaq kimi durulur hahım.
Bir mələk eşqiyle şair xəyalım,
Bu dünya durduqca yaşamaq istər!..

YAŞAMAQ EŞQI

Torpaq dedim, insan dedim,
Hər cümlənin başında mən.
Hey daşdım bu dostları
Öz qəlbimdə, başımda mən...

Zaman-zaman səfər etdim,
Gah yaxına, gah uzağa;

Göyə çıxdım, aya çıxdım,
Yenə döndüm bu torpağa.

Torpaq dedim, insan dedim
Mən qələmə əl atanda,
Çünki duydum qüdretimi
Bu torpaqda, bir insanda...

Gün diləyə darlıq edir,
Əziz tutun ömrü bar!
Çünki bizim insanların,
Çox böyükdür arzuları...

Əməyimiz bəhro verər,
Zəhmətimiz getməz hədər...
Torpaq üçün, insan üçün
Dəyerimiz varsa eger.

Təbiətdən, cəmiyyətdən
Bir balaca xahişim var:
ömrü, günü uzatsınlar!
Əlbir olub onlar məni,
Altmış il yaşatmışlar.
Olli il də yaşatsınlar!

Bakı, 1965

BAŞLADI

Oylığında boran qopdu bir zaman,
Dağ başını qar almağa başladı.
Qanadından yaralandı laçının,
Turacımı sar almağa başladı.

Qapımızı döyüdü qara bir külək,
Bağçamızda nə gül qoydu, nə çiçək;
Payız fəsli şaxta vurmuş xozel tək,
Irzi-rəngim saralmağa başladı.

Zaman geldi... üzümüze doğdu gün,
Çiçoklendi ilk baharı ömrümün,
Busat qurdı hər məhlədə toy, düğün –
Yar könlünü yar almağa başladı.

Güclü nə var bu dünyada el kimi?
Könlüm simi ötdü gümüş tel kimi,
Dövlət, nemət, qaynadiqca sel kimi
Yeri-yurdu var almağa başladı.

Qocalığı heç qaxmayıñ başıma,
Yeni çatır ömrüm əlli yaşıma.
Ağ gün çökdi sağ əlini başıma
Ağ saçlarıñ qaralmağa başladı.

Qazax, 17 dekabr, 1955

ÖZÜNƏ YÜKLƏDİM

– Bəxtəvər gör necə cavan qalıbdır –
Biri baxıb qibə edirdi məno:
Əllinci illərdə necə görmüşdüm,
Əsla dəyişməmiş, elədir yene...

Dedim ki, eşitdim deyilənləri, –
Mən azca təmkinlə, azca vüqarla.
Yolumda bir anlıq ayaq saxlayıb,
Ona cavab verdim bu misralarla:

Bunun bir sırrı var, bilsəydin əger,
Bəlkə də sən məni təqlid edərdin.
Dərd ağır bir yüklə biziə gələndə,
Özüñə yükledim dərdini dordin.

1978

ÖMÜR GÜNLƏRİ

Əger bilməmişsən indi bil bunu,
Sonra unudarsan, yaxşı agah ol.
Cavanlıq getdimi qayıdan deyil,
O bir yol verilir hər ömrə – bir yol...

1976

PƏNCƏRƏ

Dünya pəncərədir, demiş atalar,
Şair də başladı dağdan, dərədən.
Yaşadı yetmiş il, nəhayət, bir gün,
O da baxıb getdi bu pəncərədən.

1976

NƏ OLAYDI..

Baxıb qarlı dağlara ötürürəm köksümü,
Nə olaydı, deyirəm, qayıdaydı gəncliyim.
Görünəydi birçə yol keçmiş hər ayım, ilim,
Çıxıb dərin dərədən dağlar aşa biliydim.

Nə olaydı, deyirəm, ömrüm təzələnəydi,
Qaynayayıdı, coşayıdı gənclik eşqim, vüqarım.
Qaralaydı yenidən bu ağarmış saçlarıñ,
Qocalıq illərində cavanlaşa biləydim...

1976

HEYKƏLƏ BAXIRDı

Bir gözəl gəldi keçdi,
Keçdi demək az olar,
o, su kimi axırdı.
Baxanları o ceyran
Naz ilə, qəmzə ilə,
yandırırdı-yaxırdı.

185

Gördü hamı boyanır,
Qoca baxmaq istədi,
eynəyi saldı, qırdı...
Qoca baxırdı, lakin
Elə bil buza dönmüş,
daş heykələ baxırdı...

1976

ÜRƏK YANMASA

Dərdi duyan bircə baş deyil, qardaş,
Ürək də anlayır, ürək də qanır.
İnsan bəzən elə dərdə düşür ki,
Ona daş dayanmaz, ürək dayanır.

İnsan işe düşür, çox əzab çekir,
Ürək ağrıyarmı, bunu qanmasa?
Atalar düz demiş, gözel məsəldir:
Gözdən yaşı çıxarmı ürək yanmasa?

1976

QILIQ İŞƏ KEÇMİR

No olsun ki, söz veriblər... boş könül?
Gərək desin öz sözünü ürək də,
Yalvarmaqla, yapışmaqla məhəbbət
Qanad açmaz... dustaqlar ürəkdə.

Sən ölçürsən saatları, günləri,
O, illəri heç ölçməyir, biçməyir.
Qılıq etmə, sonra saçın ağarar,
Saç ağardı, qılıq işə keçməyir...

1977

GÖZ VƏ ÜRƏK

Siz özünüz deyin, indi
Kimə gərəkdir, gərək,
Gözəlliyi görmeyən göz,
Onu sevmeyən ürək.

1981

EŞQİNƏ BİNƏMDİR

Deyirom yanırdı, alovlanırdı,
Sənin ürək odun nə tezcə söndü.
Közərən kömürlər qaraldı, keçdi
Köç yerində qalan küllüyə döndü.

Deyirsən çırpinmır, qəriblik çekir,
Elə bil ceyrandır düşüb kəməndə.
Ürəyim sən görən ürək deyil yox,
Donub şaxta vurmuş yanıq sinəmdə.

Deyirom yanmayırlı məhəbbət quşum,
Bəlkə yağış dəyib, qanadı nəmdi.
Qəlbimdə sönməkdə olan qıgilcım
Eşqinə binəmdir, sənə binəmdir.

1975

ÇARPIŞAM GƏRƏK

Gözəller seyrini, seyrangahını
Dolaşam hər səhər, her axşam gərək!
Qocalıq başının alıb üstünü
Onunla əl-yaxa çarpışam gərək!

Kimlərin ki, ölüm vaxtsız keçirmiş
Həyat ocağını, ömür şamını.
Uzun yaşamaqla almalıyam mən
Vaxtsız ölenlərin intiqamını.

1977

HAMI YAŞAYIR

İstər matəm olsun, istər toy-düyün,
Gələcək o mənfur, gələcək bir gün.
Qapını astaca gəlib döyəcək,
Son yüz de, min de ki, "yaxamdan el çek"
Şərti yox, fərqi yox, kim olur, olsun,
İstər fəryad etsin, saçını yolsun.

Əcəl qapısını gelib döyəcək.
İstər alım olsun, istəse şair.
Gör necə böyükdür, yaşamaq cəsqi,
Bunu biliə-bilə hamı yaşayır.

1976

ÜRƏYİ VARMIS

— Niyə xəsteləndin, əziz ürəyim,
De, səbəb nə oldu, səbəb kim oldu?
Bir müddət dinmədi... Sonra kəderli
Ürək cavab verdi: — Ürəyim oldu.

Qəfəsdə neçə il ömrə eleyor quş?
Yctmiş ilə yaxın sonin sinəndə
Mən bir gün, bir saat dincəlmediim heç,
Döyündüm, döyündüm, yazığam men də,
Çırpındım qəfəsə dönmüş sinəndə.

Geceli-gündüzlü, həm də biaram,
Xoşuma gəlmeyən yüksək yüklədin.
Gah dərin dərəye endirdin məni,
Gah uca, boz daşlı dağa dikledin.

— Belkə mən qayğısız olmuşam, dedim, —
Belkə də sıxılıb öz yeri darmış?
Yox, onu yormuşam, bir indi bildim
Yazlıq ürəyin də ürəyi varmış...

1977

YAŞAMAQ DA İĞİDLİKDİR

Şikayətçi deyiləm mon
Nə ömürdən, nə də gündən
Bir əlli il yaşamışam,
Bu on il də üstəlikdir.
Cavan qaldım, deyin nədən?
Ömrü, günü uzun edən
Nə var-dövlət, nə cah-calal,
nə kitabdır, nə bilikdir.
Tapşırıqlar qucaq-qucaq,
Bunlar məni yormur ancaq.
Ömür var ki, qıсадır çox,
Ömür də var minillikdir.
Yetmiş ili bu dünyada
Yaşamaq da igidlikdir.

1975

GÜNAH ONUN ÖZÜNDƏDİR

Dostum, ince barmaqların
Sədəflərin üzündədir.
Mənim meylim bir sazında,
Bir də şirin sözündədir.

Qarayazı meşəsində,
Cavan ovçu həvəsində,
Qulağım maral səsində,
Gözün ceyran izindədir.

Tarixi var hər daşın da,
Tərlanın on beş yaşında,
Bəzən qarlı dağ başında,
Bəzən Muğan düzündədir.

Baxan kimi sərraf gözün,
Təmtəraqlı yalan sözün
Canı yoxdur, dedin özün,
Məna sözün düzündədir.

Zaya getmoz alin torin,
Bir gün bitər şah əsərin,
Arzuların, dileklərin
Hələ sənin gözündədir.

Söz şairin ürəyində,
Zor binanın direyində,
Güç pələngin bileyində,
Pəhləvanın dizindədir.

Heç əlinə alma əsa,
Yetmişində batma yasa,
Hər kim yüz il yaşamasa
Günah onun özündədir.

Bakı, Qazax, 1955

Hər dərdin öz sırrı, öz əlacı var,
Hər bitki məlhəmdir bir xəstəliyə.
Yenidən düşünsün böyük dühalar,
Ömrümüz, günümüz uzansın deyo!

Həkimlər, bir olac düşünün yenə,
Böyükdür sərvəti, neməti yerin.
A dostlar, çox deyil, çox deyil, mənə
Bir ala qarğanın ömrünü verin!

Çarəsiz bilməyin bu dərdimi siz,
Kiçik bir ümidi hələ var mənim:
Tutmasa əlimdən sizin əliniz –
Öz şerim qolumdan yapışar mənim...

9 yanvar, 1943

MƏNƏ ÖMÜR VERİN

Uzun yaşamağa filin haqqı var,
Onun qüdreti çox, əməyi çoxdur.
Lakin, bu dünyada ala qarğalar,
Fildən çox yaşayır, fildən çox durur...

Əbodi olsaydı, – deyirom bozən –
Ömrümüz-günümüz, olmazdı dərdim.
Yaradan olsaydım canlıları mən,
Tülküyə bir günlük həyat verədim.

Hökmdar istəsə toplayar hər gün
Tabaqla gövhəri, çanaqla dürrü;
Fəqət, bir böcəyi dərk etmək üçün,
Ona kafı deyil min insan ömrü.

Hər dileklə dolu qəlbin telində.
Nə fərəh az deyil, nə kədər azdır;
Kama yetmək üçün öz mənzilində,
Bir ömür, insana nə qədər azdır!..

– Sən kimi axtarırsan.
Mənimlə nə işin var?
Əzrayılam, gelmişəm...
– Acizləri get axtar!..
– Yox, gedəsi deyiləm.
– Mən insanam, başa düş!
Nə dəmirəm, nə daşam.
Ellərin otəyindən,
İllərin yaxasından
Cox yaman yapışmışam.
Son mənə yalvardın?
– Yox, ummadım kimsədən
Nə mərhəmət, nə kərəm.
Sənətinin gücüylə
Yaşamaq isteyirəm,
Yaşamaq istəyirom!

1978

O HƏR ZAMAN YANACAQ

I

Gecədir...
 Yamacları tutub çən, duman.
 Dərədə çay kənarında,
 Mürgüləyir köhnə bir dəyirman...

II

Bir kəndli
 yolla ötüb keçdiyi zaman,
 Sanki işıqlandı köhnə dəyirman.
 Zülmət gece gündüzə döndü,
 uzaq və ucqar
 dağ yolları
 aydın göründü...
 Nur çiləndi yolçunun gözünə,
 Saxlayıb ayağını o
 dedi öz-özüne:
 – Görəsən bu yol kənarında
 eli fənorli kimdir?
 – Yanan fənər dəyil, dedim –
 mənim işıqlı qəlbimdir!
 Yanır,
 nə duman keçirə bilir onu,
 no də çən,
 Yanır,
 Gonclik illərindən bu günəcən –
 Yanır xalqım üçün ancaq.
 Mən ölsəm do
 başım üstündə –
 məzar daşım üstündə
 O hər zaman yanacaq!!!

Bakı, 1954

Balaca dostlara

BABAN BELƏ DEMİŞDİ

(Uşağın ad günündə)

Əlvən çıçıklorlə bəzənir eyvan,
 Bayram paltarını geyinir anan...
 Qohumlar, qonşular iki-bir, üç-bir,
 Əlləri çıçekli tökülbə gəlir.
 Güл kimi förehlə açılır üzün,
 Sənin ad günündür, ay oğul, bu gün.
 Ömrünün bağında gül açır bahar,
 Bunun da öz şövqü, öz cəlahi var...
 Hər golon tez nəzər yetirir sənə...
 Hərə bir oyuncaq gətirir sənə.
 Düzülür qarşında o hədiyyələr,
 Balaca ayılar, atlar, dəvələr...
 Gülür umul-umul şeytan gözlərin,
 Üzürsən içində al çıçeklərin...

Nə kaman dincəlir, nə tar dayamır,
 Fərəhli gözlərdə sevincələr yanır.
 Aləmə siğmayır çalan-çağıran,
 Süfrədə yeməklər dəyişir hər an...
 “Al şorab” başlara etdikcə osər,
 Mehriban gülüşlər, şən qəhqəhələr,
 Gəzib könülləri quş kimi yenə,
 Yüksəlir göylərin dərinliyinə...
 Qədəhələr boşalır, dolur yenidən,
 Lakin ağır-agır düşünürəm mən...
 Məclis ahəngini bir az dəyişir,
 Qonaqlar söz alıb danışır bir-bir:

Dünyada hər kəsdən şirindir övlad,
Bizim xalqımızın fəxridir bu ad
Əziz “Babək” adı...

– Mübarek olsun!
Sənin sağlığına!

Xoşbəxt ol, quzum!
Qədəhlər boşalır, dolur yenidən
Lakin ağır-agır düşündükə mən,
Görürəm qarşısında bir heykəl durur –
Babandır, minillik almında qürur.
Bayaqdan dayanıb seyr edir bizi...
Mənalı-mənalı süzüb məclisi,
Üzünü körpəyə tutur ixtiyar:
– Mənim də bir kiçik nəsihətim var:
Quzum, bu gün sənin ad günündür, ad...
Nə olar? Xoşbəxt ol, boy-a-başa çat!..
Lakin, fayda yoxdur biz qoyan addan,
Özün hünər göstər, özün ad qazan!..

SƏHƏRİN KEŞİKÇİLƏRİ

Bəxtiyar balalar, oynayın, gülün, –
Xalqın sevincidir gülüşləriniz.
Bir də qışlarınız çatılmayacaq,
Durmuşuq ağ günün keşiyində biz.

Körpə fidanları becerməsəydi,
Bağban bağ üzüne hösrət qalardı.
Uşaqlar, cavanlar yetişməsəydi,
Yəqin ki, insanlıq tez qocalardı...

Yeni dünya qurdı ata-babanız –
Bu sözün mənası dərindir, dərin!
Çox var-dövlət qoydu... Sabah yəqin ki,
Sahibi sizsiniz bu nemətlərin!

Oxumaq, öyrənmək, yaratmaq olsun,
Hər an vəzifəniz, hər an işiniz.
Sizə biz keşikçi olduqca bu gün,
Sabah siz özünüz keşikcisiniz!

Gedin, mətin olsun addımlarınız,
Hər saat irəli, hər gün irəli!
Günəşi lap erkən salamlayacaq,
Qızaran səhorin keşikçiləri!..

QIZILGÜL OLUN

Qaratikan kolu uca olmayırlar,
Onun çinar kimi görkəmi yoxdur.
Lakin, hər “nizəsi”, hər “qalxanile”
O öz keşiyində çox yaman durur...

Batsa da tikanı ələ, ayağa.
İnsafla ona da haqq verək bir az! –
Kimsə toxunmasa, kimsə dəyməsə
Qaratikan belə, tikanlı olmaz!..

“Qaratikan olun” – demirik, əsla,
Ayrıdır büsbüütün bizim fikrimiz –
Bacarın ətirlili qızılqül olun,
Tikansız olmayılmak lakin bir an siz!..

NƏ İSTƏSƏ UŞAQLAR BİZİM BAĞÇAMIZDA VAR

Bağçadır bir yanımız,
İçi güllü, çiçəkli.
Bir yanda bostanımız,
Yemişli, xəlvirekli.
Bağçamız aşib daşır,

Meyvələr ağırlaşır,
Şirə yiğir özünə.
Əyilir gündən-günə.
Ağacların budağı.
Almaların yanğı
Qızarış nara dönmüş,
Şirin nübara dönmüş.
Budaqlar eyib yixır,
Heyvalar tükdən çıxır.
Çoxdan dərilmiş xiyar,
Saralır göy qovunlar.
Hulu dolur, sulanır,
Xuni qarpız zağlanır.
Bir tağın altına bax:
Şamama zolaq-zolaq,
Xal açır öz tağında..
İlin payız çağında.
Nə istəso uşaqlar,
Bizim bağçamızda var.

QARANQUŞLAR GƏLƏNDƏ

Yene quşlar görünür,
Qaranquşlar görünür.
Xoş nəğmələr gotırı,
Təzə xəber getirir.

Meh əsir sərin-sərin,
Yaşıl moxmər çöllərin.
Səfəsi var, səfəsi...
Gözəldir yaz havası.

Hər il çöllər güləndə,
Qaranquşlar gələndə.
Bağçalara bar gəlir,
Ellərə bahar gəlir.

YAZ YAĞIŞI

Dağları duman aldı,
Göyün üzü qaraldı.
Əsdi sərin küləklər,
Parıldadı şimşeklər.
Titrdi göy budaqlar,
Xışıldadı yarpaqlar.
Göy ucadan gurladı,
Yaz yağışı başladı.
Sulandı tozlu yollar,
Cana gəldi taxıllar.
Nur saçıldı çöllərə,
Yaşıllaşdı dağ, dərə...

ŞİĞİRÇİN

Qara, zərli tükü var,
Gün düşəndə parıldar.
Budağa qonub odur,
Şaqqlıdayıb oxuyur.
Şığırçındır həmin quş,
Ağacda yuva qurmuş.

O yuvadan qaçanda,
Uzaqlara uçanda,
Göye baxıb hər zaman
Civildəşir acıdan.
Boynu yoluq balalar,
Gözləyirlər biqərar.

Ana bunu bilirmi,
Gəlir ildirim kimi.
Dövə vurub havada,
Qərar tutur yuvada...
Nə isə dimdikləyir,
Balaları yemləyir.

Elə ki, bu körpələr
Yeyirlər, yemlənirlər
Buna şad olur ana.
Yenə gəlir cövlana...
Budağa qonub, odur
Şirin-şirin oxuyur.

MARALLAR

Göy talada uşaqlar,
Çiçək toplayırdılar.
Elə bu anda birdən,
Şaqqlıtlıla məşədən,
Sıçraşaraq dalbadal,
Çıxdı bir sürü maral.

Ana öndə qaçırdı,
Elə bil yol açırdı.
Qahnlığı yararaq;

Lap arxada, odur bax
İri döşlü, buxaqlı,
Başı pərli, budaqlı,
Baxıb dala, qabağa
Məğrur gəlir boz buga

Marallar təz qəfletən,
Uşaqları görərkən,
Hürküşərək qaçdlar,
Təpələri aşdlar.

BAHAR NƏĞMƏSİ

Doğdu Günəş, əridi qar,
Bahar gəldi, bahar gəldi.
Xəbər vərdi qaranquşlar:
Bahar gəldi, bahar gəldi.

Səhər çağı hava xoşdu,
Könüller qaynadı, coşdu.
Uşaqların yaxın dostu,
Bahar gəldi, bahar gəldi.

Çaylar daşdı, köpükləndi,
Dağların döşündən endi...
Al geyib ellər bəzəndi,
Bahar gəldi, bahar gəldi.

Kötükden uçdu arılar,
Qarışqalar qatar-qatar.
Kol dibindən yol saldılar,
Bahar gəldi, bahar gəldi.

Budaqlarda gülo-güle,
Bülbül nəğmə deyir gülo.
Al şofoqli bir günəşlə,
Bahar gəldi, bahar gəldi.

Aşıqlar qurşandı saza,
Şairlər söz qoşdu yaza.
Bizim gullü bağçamıza,
Bahar gəldi, bahar gəldi.

Göy çəməndə səhər-səhər
Mahnı deyir şon körpələr.
Yaxasında bənövşələr
Bahar gəldi, bahar gəldi.

MAY BAYRAMI

Yetişdi may bayramı,
Geyib bəzəndi hamı.
Hər yan çalan, çağırən,
Mahnı deyir qız, oğlan.

Axın-axın insanlar
Nümayişə çıxdılar.
Uşaqlar da qoşun tək,
Küçələrdən keçərək,

Axma qarışdılar,
Çaylar kimi daşdılar.

Balalar da səsini,
Öz könül nəgməsini,
Bu şənliyə qatdılar,
Bir ahəng yaratdılar...

Sonra ezziz körpələr,
Dillərində nəğmələr,
Dolandılar meydanı.
Sərin düşən zamanı,
Göy bağçaya gəldilər,
Oturub dincəldilər.

TAXİL BİÇİNİ

Otlar yanır, yaralır,
Yarpaqları saralır.
Çiçeklərin, güllərin.
Saçaqlı sünbüllərin
Yerə dəyir başları,
Arpa, buğda sapsarı...

Tarłalara baxın bir,
Vurhay taxıl biçilir.
Çöllerde səhər erkən
Maşınların səsindən
Dağlar, daşlar səslənir,
Boz yamaclar bozonır.

Parıldışır yabalar,
Göye dəyir tayalar.
Qadın, kişi, qız, oğlan
İşleyirlər canhacan!

Hər kim yayda işləməz
Qiş günləri ac qalar.
İşləməyən dişləməz,
Çörəyə möhtac qalar.

MÜNDƏRİCAT

Ön söz 4

MƏHƏBBƏT

Əsirgomezdim	11
Məhəbbət	12
El gücü - sel gücü	13
Kiçik bir arzu	14
Bu yerlər	15
Mən qazağa golmişəm	16
O mənim hər zaman ürəyimdədir	16
Binam öz babamın yurduna düşdü	18
Arxalandığım	22
El sovqatı, el payı	23
Şənlik mahnısı	24
Gotir, oğlum, gətir!	25
Bakının işqları	33
Şairin arzuları	34
Yeni qatarlar	36
Baki yaylaları	40
Sənət sarayı	42
Mən səni seçdim ki	44
Toqvimin son varağı	45
Tut ağacı	47
Heykəl	50

BU DÜNYA DURDUQCA DURACAQSINIZ

Vətən eşqino	52
Bu dünya durduqca duracaqsınız	53
Şairin hədiyyəsi	53
Bahar çiçəkləri	55
Ala cınar	56
Sünbül və at nali	57
Ağ xələtli qız	58
Bu yer onun yeridir	59
Bu aləmdə nə çatmayırl?	60
Gözünüz aydın	61
Deyirlər	63

ƏN GENİŞ ALƏM	
Ən geniş aləm64
Öz bulağımdır65
Silah65
Tanınarsan65
İşiq saçır66
Özüne bəsdir66
İzləri silinməsin66
Bu kitabın fəsilləri66
Bir xeyri varmı?67
Özümə yetikdir68
Dilin var eger68
Oxuyun məni70
Varımı verən utanmaz70
Bircə zərəm də bəsdir..	.71
Hələ ürəyimdedir71
HƏYAT FƏLSƏFƏSİ	
Filosof və şair72
Xeyirsiz olur73
Yeniden doğulacaqdır73
Söykonso73
Sahilde74
Torpaq da, daş da75
Bir filosofa75
Əbosdır76
Görünmür76
Ehtiyat77
Təzyiqlər77
Kimin başı, kimin daşı78
Möhkəm vurun78
Dünyadır78
Sobobsız yaranan79
Hansınız qızdır80
Dolur ev-cşiyi80
Yalançı etiqadlar81
Müdrik qoca deyirdi81
Əcel birdən golir81
Möhtac olarsan82
Unutduq82
Zarafat82
Səğir "nun"83

Tale nədir?83
Ayağından dəyrir84
Yedəkləmeyin84
Qalır84
Sınaq85
Redaktor və oxucu85
Sabiri andım86
"Ptiçka"quş demokdir87
Quşcuğaz88
Xoş gəlir89
Var89
Dərd çekir90
Dincəlmək ister90
Millat91
Cüllüt91
Onun ürəyi92
Dayağı yoxdur92
Ləbbəch93
Babamın ölçüsü93
Yoxdur93
Hiyət və ölüm93
Ayaq və baş94
Dil və diş94
Moda94
Qiyafo-görkəm95
Canavar95
Sel95
İnsan ömrü96
Kotan nə bılır ki...96
Daş97
Olsa yaxşıdır97
Gözlori acdır...97
Adamlar və dünyalar98
Yaratıns99
Çox olur99
"KÖHNƏ KÖNDİN MƏNZURƏLƏRİ" SİLSİLƏSİNĐƏN	
Bilmirəm100
Bir banka bal102
Görəndə103
Adam var ki...103

Derd siz	103
Yaxşıdır	104
Deyişsən	104
Olacaq müdəm	104
Azdir	104
Ders alan	105
Çomaq Əsəd	105
Xatırlasınlar	105
Daş da duyur	106
Şair olaram	106
El dərdi	107
Yüngül	107
O bəxtiyardır	108
Gülməsin deyə	108
Dərdim olub	109
İnam	109

ŞAİR VƏ TƏBİƏT

Təbiotin qanunu	110
Qüdrət	110
Təbiət	111
Əbediyət bəxş edib	111
Əmək və təbiət	112
Qanuniyyət	112
Qarayazı	112
Anlayar məni	114
Bilir	114
Təbiətin sohvi	115
Təbiət insafıdır	116
İsti gün olaydı	116
Aranıım, dağım	117
Yaratmamışdır	117
Qara torpaq	117
Hədiyyə	118
Məhəbbət fosili	119
Dağ ve təpə	119
Torpaq və su	119
Qara torpaq	120
Krim bənövşəsi	120
Vəfəsiz oldu	121
Bənövşə	122

CONUBLU QARDAŞLARIMA

A dostlar	124
Birinci dərs	125
Dünyanın	126
Dəvə karvanı	126
Təbriz gözeli	128
Panamalı dilənci	134
Aşığın ayrılıq mahni	135
Nə haydadır?	136
Yetirməmişem	137

AŞIQ DOSTUMA

Aşıq dostuma	138
Başına döndüyüm	139
Söylə	139
De gelsin	140
O kimdir başında çağır, çağırır	143
Əmrəhin sazi	144
Dağlar	145
Dağlar mahni	146
Dedim	146
Dostunuz gəlir	147
Olarmı?	148
Dərdin alım	149
Gözünün yaşına qurban	149
Qara geyinmə	150
Yadında varmı?	151
Bakinin küləkli günləri kimi	152
Sən olmadınmı?	152
Yenə	153
Olar	154
Ennəedi	154
İncime	155
Məni	156
Dağların	156
Qızlar mahni	157
Mən belə dedim	157
Nə bilsin	158
Gəlmədi	158
Var mənim	160
Qalıbdır	160

Soni	161
Gəlsin!	162
Sazın dərdi	163
Bağdada getdi	164
Aralı gözmə	165
Ay üzü dönmiş	165
Ay mamaoğlu	166
Düşübdür	167

QOCALIQ

Qocalıqda	169
Qocalığın qazancı	169
Köçüb gedibdir	169
İller	170
Hər sehor-axşam	170
Ay eller dedim	171
Yoxlayım	171
Yctmiş il	172
Düşür yadına	172
Qocalıqdır	173
Boz öküz	173
Batman və misqal	173
Höştaddandır	174
Təkklik	174
Söhbət	174
Təsəlli	175
Bir səbəb axtarıram	175
İşiq	176
Dedin	176
Bilmirəm	177
Qoca oxuyurdu	178
Qalmayırl	178
Baxmayır indi	179
Qalmayıb	180
Qocalanda bilərsən	181

YAŞAMAQ EŞQI

Yaşamaq istor	182
Yaşamaq eşqi	182
Başladı	183
Özüñü yükledim	184

Ömür günleri	185
Pəncəre	185
Nə olaydı...	185
Heykələ baxırı	185
Ürok yanmasına	186
Qılıq işə keçmir	186
Göz və ürek	187
Eşqinə binəmdir	187
Çarşısam gərək	187
Hamı yaşayır	188
Üreyi varmış	188
Yaşamaq da igidlikdir	189
Günah onun özündədir	189
Mənə özür verin	190
“Sən kimi axtarırsan”	191
O hər zaman yanacaq	192

BALACA DOSTLAR

Baban belə demişdi	193
Şehərin keşikçiləri	194
Qızılğül olun	195
Nə istəsə uşaqlar bizim bağçamızda var	195
Qaranquşlar galəndə	196
Yaz yağışı	197
Şığırçın	197
Marallar	198
Bahar nəğməsi	198
May bayramı	199
Taxıl biçini	200

Buraxılışa məsul: *Əziz Gülvəliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifələyicisi: *Rəşad Həmidov*
Korrektor: *Elmira Teymurova*

Yığılmaga verilmişdir 07.06.2004. Çapa imzalanmışdır 24.12.2004.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 13. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 232.

Kitab “Şərq-Qorb” mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küç., 17.